

ƏNVƏR ƏLİBƏYLİ

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

M.F.Axundov adına
Azərbaycan Mili
Mətbəxanası

“ŞƏRQ-QƏRB”
BAKİ-2005

*Bu kitab “Ənvər Əlibaylı. Seçilmiş əsərləri”
(Bakı, Azərnəşr, 1975) naşrı əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edeni: **Şəfəq Əlibaylı**
Ön sözün müəllifi: **Bəkir Nabiyev**

894.3611 - dc 21

AZE

Ənvər Əlibaylı. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, 224 səh.

Azərbaycan torpağını her zaman səmimi tərənnüm edən Ənvər Əlibaylı insan qəlbinin zənginliklerini vərdi ince duyguları, zərif məsilleri dərinindən menalandıran, onları gözəl poetik parçalara çevirməyi bacaran əsil ürək şairi idi. Sevən könülərin qayğısına qalmış, onların sevincə və səadətini öz səadəti, öz xoşbəxtliyi kimi yaşamaq onun lirik qəhrəmanını səciyyələndirən əlamətlərdəndir.

Təbiət etibarilə lirik şair olan ve ömrünün axırında bu baxımdan da yaradıcılıq amalına sadıq qalan Ə. Əlibaylinin bir sıra əsərlərində milli folklorun, zəngin xalq yaradıcılığının xoş rayihəsi duyulur.

Bu kitab şairin, hər biri özünəməxsus ətri və rəngləri olan şeir gülzərindən seçilip tərtib olunmuş əlvən çələngdir.

ISBN 9952-418-37-7


© “ŞƏRQ-QƏRB”, 2005

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



SƏTİRLƏRDƏ DÖYÜNƏN ÜRƏK

Xalq artisti Rəşid Behbudovun ifasında bestəkar Rauf Hacıyevin "Azərbaycanım" mahnısını dini tərəkən xəyalımızda respublikamızın gözəl təbii mənzərələri, uca dağları, gur şəlalələri, göz işlədikcə uzanan qoruqları, bəhrəli çölləri, möhtəşəm sənaye ocaqları, Xezerdəki buruqlar və s. canlanır. Ürekdən gələn və ona görə də ürekleri oxşayan bu mahnının sözləri Ənver Əlibeylinindir. O, Azərbaycan torpağını həmişə bele semimi tərənnüm edərdi. Əlibeyli insan qəlbinin zənginliklərinə varıb ince duyğuları, zərif hissələri aşkar edən, onları dərinlənən menalandırıb gözəl poetik parçalara çevirməyi bacaran əsl ürek şairi idi. Bu hiss və duyğular onun əsərlərində zamanın vacib məsələləri ilə, müasirlərimizin yüksək məqsəd və vəzifələri, işi və amahi ilə vəhdətde canlandırılmışdır.

"Qaranquş", "Sənin adınla", "Mingeçevir şeirləri", "Dalgalar arasında", "İlk mehebbət", "Elə xoşbəxtəm ki!", "Dostluq körpüsü", "Nəğmələr", "Bir kitab şeir", "Ürəyimdəsən"... Natamam siyahısını verdiyimiz bu kitabların hər biri özünəməxsus ətri və rəngləri olan bir güldürdür.

Bəzi qələm dostları kimi Ə. Əlibeylinin də bir şair olaraq yaradıcılıq sınaqlarından keçib yetkinleşməsi 1941-45-ci illər mühəribəsi dövrüne təsadüf edir. Mühəribədə iştirak edən yazıçılarımızdan damşarkon belə bir ifadəni tez-tez işlədirler ki, "senətkar öz qələmini süngü ilə əvəz edərək düşmənlə mübarizəye başladı". Ə. Əlibeylinin mühəribə illerində keçdiyi şərəflə həyat yolunu göstərmək üçün bu ifade kifayət qədər tutumlu olmazdı. Axi o, qələmini silahla əvəz etməmiş, bir əlində qələm, bir əlində silah düşmənlə vuruşa atılmış, qələbə gününə qədər bu iki silahın heç birini yerə qoymamışdı.

Tbiliside topçular məktəbini bitirib ilk hərbi rütbəsini alan Əlibeyli Şimali Qafqazda, Terek çayı və Azov denizi sahilərində, Ukrayna torpağında, Tissa etrafında düşmənə qarşı ağır döyüşlərin iştirakçısı olmuş, Taqanroqun, Kiyevin faşistlərdən azad edilənində fədakarlıq göstərmişdir. Şəhər 416-cı diviziyanın tərkibində öz topları və topçuları ilə birlikdə əzm və qətiyyətlə vuruşan baş leytenant Ə. Əlibeyli dəfələrlə yaralanmış, Vətən müdafiəçilərinə baş ucalığı gətirən orden və medallarla təltif edilmişdir.

Əvvəlcə Cənub cəbhəsində, sonra isə Ukrayna cəbhəsində topçu bataryasının rəisi olmuş Ə. Əlibeylinin yaxşı bir komandir kimi vuruşduğuna dair, onun döyüş və təşkilatlılıq bacarığı, aldığı töltiflər haqqında cəbhə qəzetlərində, habelə dövri mətbuatda bir sıra maraqlı xəberlərə, bədii yazırlara rast

gəlmüşik. Bəzən elə club ki, bugünkü nömrəsində Ə. Əlibeylinin igidliyindən xəber veren bir qəzət növbəti nömrəsində şairin şeirlərindən nümunə dərc etmişdir. Cobha dostlarının xatirələrində də Ə. Əlibeylidən, onun söz və silahlı düşmənə qarşı mübarizəsindən, cəbhədə şoxşon göstərdiyi şücaətlərdən maraqlı epizodlar vardır. Şair cəbhəni, səngər heyatını, vuruşan əsgərin könlə aleməni, duyu və düşüncələrini yaxşı bilir, öz əsərlərində yaxşı da ifadə edirdi.

Ə. Əlibeylinin poetik istədədi onun tobiotino, şoxşı keyfiyyətlərinə müvafiq suretdə inkişaf etmişdi. Şairi yaxından tanıyanlar yaxşı xatırlayırlar ki, Əlibeyli xasiyyətco mülayim, təbiətə təvazökar, lakin prinsipial bir yoldaş idi. Onun şeirləri də beləcə zərif, hay-küydən, gurultudan uzaqdı. Hətta cəbhə şeirlərində də bu xüsusiyyət müəyyən dərəcədə özünü bürüzə verir. Uzaq yollardan keçib vuruş meydanına çatmış üçkünc bir məktub, təsadüfən sədasi qulağa dəyen bir qaranquşun uçuşu, torpaq qazmada titrok alovla yanmış hisli çıraq, eziz bir adamının, qoynunda yadigar kimi gəzdirdiyi şəkli Ə. Əlibeylinin şair təxəyyüllünü qanadlandırmış, o, az sözle çox mətbə ifadə etmeye, xirdaca bir detali ümumileşdirmeklə böyük mənə verməye, qələbə əzminin, qəhrəmanlıq və vətənpərvərlik duyğularını eks etdirməyə müvəffəq olmuşdur.

...Üzündə seherlərin bakır isməti vardır;
Səndo do mənim kimi aşiq xısləti vardır.
Bizik sırdaşı eşqdə qovrulub yanaların.
Sən bahar xəberçisi, men azadlıq carçısı,
Hər ikimiz kılıdlı qapılar açarçısı.
Sən də, men də en eziz dostuyuq insanların.

Gəl, qaranquş, gel uçaq, mənim de qanadım var;
Men azadlıq aparım, sənsə – gülüzlü bahar
Növraqları pozulmuş bağçalara, bağlara!
İntizarda qalmışın eller hesətimizde.
Vəfasızlıq olmasın bizim xıslətimizde;
Şövkətimiz, şənimiz düşməsin ayaqlara.

Alovların, odların üstündən keçib gedək,
Qarşımızda düşməni ot kimi biçib gedək.
Qan lekesi olmasın ana torpağımızda,
Nisgillili ürəkləri qurtaraq tənələrdən;
Yeni saraylar quraq virano xanələrdən,
Sən şad ol, men sevincək, gülsün torpağımız da.

Şairin bilavasite cəbhədə, torpaq qazmada, bəzən gecələr ay işığına yazdığı bu əsərlərini şərti olaraq “Səngər şeirləri” adı altında birləşdirmək mümkündür. Əsərlərimizin ehval-ruhiyyəsini ifadə edən həmin əsərlərdə gərgin döyüşlər, əsər məişətinin en müxtəlif cəhətləri öz mənalı təfərruatları ilə birlikdə təsvir olunur. Bu şeirlərdə səngər – yeni döyüşlər, güclü hücumlar üçün bir zəmin, hazırlıq merhəlesi kimi təsvir edilirdi. Tezliklə torpaq qazmaları terk edib, ağ günlerin elini sixmaq üçün Ə.Əlibeyli öz silah dostlarını iki qat ezməle vuruşmağa çağırırdı.

Qəlebedən sonra şair qəleminə daha möhkəm sarıldı. Bütün varlığı ilə Vətənin yeni günlərinə qaynayıb-qarışdı, onun yaralarını sağaldan qəhrəmanları, böyük quruculuq işlerinin vüsətini, “möhətəşəm yoluñ yolçularını”, təzə şəher və kəndlərimizi, əliovlanan çayları, Mingəçevir dəstanını müzəffər əsərlərə mexsus ürək genişliyi ilə ilkin təsvir edən sənətkarlardan biri oldu.

Şairin lirik qəhrəmanı bir qədər əvvəl düşmən tanklarını cəbhədə məhv edib öz silahına onların sayı qədər ulduz şəkli çəkirdi, indi, quruculuq dövründə yeni həyat qurur, onun dəzgahındakı qeydlər dinc və asudə əməyi ilə qarşılayıb açıq alınma yola saldığı illerin sayını eks etdirir.

Ə.Əlibeylinin əsərləri üçün ümumileşdirmə qüvvəsi səciyyəvidir. Məsələn, “Kendimiz” şerini alaq. Şair öz doğma kəndinin lövhələrini xüsusi bir dəqiqlikə çəkmişdir. Xəzerin sahili, qum üstündə sepeLENmiş barlı tənəklər, su quyuşusu, yel dəyirmanı, müləyim qış, gilavarlı sərin yay kimi canlı lövhələrle qarşılaşan oxucu burada şairin doğulduğu və ilk uşaqlıq illerini keçirdiyi Türkən kəndindən səhbət getdiyini dərhəl duyur. Həmin kiçik Abşeron kəndi müəllifin nəzərində çox böyükdür; onun tükenməz qüdrəti, öz adı, öz şöhrəti var.

Ə.Əlibeyli təbiəti etibarilə lirik bir şair idi və ömrünün axırından da bu cəhətdən de yaradıcılıq amalına sadıq qalmışdı. Şairin “Bağçadan keçmişən”, “Bu ürək də senindir”, “Niya sevdim səni mən” və onlara digər əsəri insani yüksəldən, onun ülvı hissələrini, təmiz məhəbbət duyğularını məhz məhəbbətə eks etdirən şeirlərdir. Onun lirik qəhrəmanı bütün varlığı ilə sevən, hicrandan iztirab çəkib vüsaldan dünyalar qədər sevinən, təbiətə və insanlara da sevgi dolu qəlbinin nikbin gözəleri ilə baxan səmimi bir aşiqdır. “Bağçadan keçmişən” şerində bu barədə heç kəsdən heç nə eşitməyən aşiq qəti bir qənaətə gelmişdir ki, sevgilisi seher-seher onların bağçasından keçmişdir. Bilirsinizmi o bu xoş xəberi haradan öyrənib?

Çiçeklərin nefesində – saçlarının qoxusu,
Nergizlərin xumarında – gözlerinin yuxusu,
Quşların neğməsində – sosinin ahəngi var.

6

Çınarların duruşunda – bədeninin qaməti,
Güneşin zərəsində – qəlbinin heraroti,
Lalənin çıçayındə – dodağının rəngi var.

Deməli, sonsuz məhəbbət duyğuları aşiqin qəlbinde ele intibah əmələ getirmiştir ki, dəfələrlə gəzdiyi bağça bu gün, bu anda onun gözləri önləndə tamamilə yeni bir görkəmdə, əlamətlərini yalmız sevgilisində gördüyü bütün gözəllik və teravetlə cılvelənmişdir. Əlibeylinin lirik qəhrəmanı bir az əvvəl bu bağçadan məhz onun sevgilisinin keçdiyini təbiətin bakır gözəlliyyinə yalnız həmin qızın məxsus keyfiyyətlərin qovuşmasından duymuşdur...

Ə.Əlibeylinin bir sıra əsərlərində Azərbaycan folklorunun, zengin xalq yaradıcılığının xoş rayihəsi duyulur. Ümumiyyətə, şair xalq ədəbiyyatını təqlid etmirdi; öz nəcib duyğularını, humanist fikirlərini ifadə etmək üçün ondan yaradıcılıq yolu ilə, səmərəli suretdə faydalandı. “Məsəl” adlı şerini bu baxımdan çox maraqlıdır:

“Süleymana qalmayan dünya
sənə də qalmayacaq”
deyen bir məsəl var,
dolaşır diyar-diyar.
Bu düzdür:
Biz gedəcəyik.
Ancaq
dunya yənə də
insanlara qalacaq!

Şerin ilk misralarındaki məsəli bir neçə cəhətdən izah etmək olar. Lakin Əlibeylinin şair texnöyülü həmin məsələ öz poetik mənasını vermişdir. Həm də bu mənə yeni əxlaqi münasibətlərin köhnə məsələ aşılılığı taravətli məzmunu ustalıqla eks etdirmişdir.

Ümumiyyətə, sevən üreklerin qayğısına qalmaq, onların sevinc və seadətini öz səadəti və xoşbəxtliyi kimi yaşamaq Əlibeylinin lirik qəhrəman üçün səciyyəvi əlamətlərdən biridir. Onun şeirlərinin asanlıqla yadda qalmasına və həmisi məmənuniyyətə dinclediyimiz gözəl mahnilara çevrilmesinin bir səbəbi də, gürman edirik ki, əsərlərində bakır inikasını tapan sevgi duyğularının poetik ifadəsi ilə bağlıdır.

Şair “Ömür” adlı miniatür bir şerində deyirdi:

7

İnsanlara
 Lazım olan insan
 Tek qalmaz heç bir zaman.
 İstemirəm ömründə
 Birçə gün də tek qalam.
 Yaşamaq istayırem
 O qeder –
 Nə qeder ki,
 İnsanlara lazımmam!

Ə.Olibeylinin narahat qəlbinin böhəsi olan şeirləri insanlara həmişə gərəkdir. Deməli, şairin ömrü də şeirləri kimi əbədidir.

Öz yaradıcılıq dəst-xətti etibarilə lirik şair olan Ə.Olibeyli bir sıra poemaların müəllifi kimi də tanınmaqdadır. Həcmə kiçik olan "Samur dastam" Samur çayına kəmənd atan, onu ram edib susuz çöllərimizə həyat veren inşaatçıların mənalı əməyindən bəhs edir. Bu əsərdə lirizm ilə cəpos qorıba suretdə bir-birilə uyuşmuş, şirin poetik təhkiyə, lirik toronnum əsərə bir canlılıq vermişdir.

Ə.Olibeylinin "Bacı", "Gözlər, ürekler, əməller" poemaları 1941-1945-ci illər müharibəsi dövrü hadisələrinin, "Dalğalar arasında" poeması doniz neftçilərinin şücaatlərinə, "Polad" və "Dostluq körpüsü" isə yaxın keçmişin hadisələrinə həsr edilmişdir.

Ə.Olibeyli uzun illər respublika Dövlət Radio və Televiziya Komitəsində çalışmış, əvvəlcə radio bölməsini, sonra isə bütün Komitəyə başçılıq etmişdir. O, bu mesul cəhətonın hem ləyaqətli komandiri, hem də bütün qüvvəsi ilə çarışan mübariz əsgərlərindən biri idi. Bayram şənliliklərində Ə.Olibeylinin bəzən şeirlə apardığı reportajlar, onun yazdığı gözel radio-pyeslər, néhayət, şairin sözlərinə bestələnmiş inco, lirik mahnilar dinleyicilərin yaddaşında əbədi qalmışdır.

Ə.Olibeyli radio və televiziyyada, estrada və konsert proqramlarında bu gün də təravetlə səslənən onlarla qanadlı mahnının müəllifidir. O, ilk Azərbaycan şairidir ki, musiqi bestələnmiş mahnılının sözlərindən ibarət "Nəğmələr" (1968) adlı xüsusi kitabı çap olunmuşdur. Burada toplanmış 50-yə yaxın mahnının on yaxşları uzun illərdir ki, dildən-dilə, dodaqdan-dodağa qonur, tamasaçı və dinleyicilərin qəlbində fərəhli duyğular oyadır. Mahnları onun yaradıcılığının xalq arasında on çox yayılan və sevilən bir sahəsidir desək, yanılmarıq.

Ə.Olibeylinin ölüm xəberini ezizləri iki dəfə almışlar... İlk dəfə o, Dnepr çayını keçmek, Ukraynanı faşistlərdən azad etmek uğrunda vuruşlarda ölüm-cül yaralanmış, veziyəti o qədər ağır olmuşdur ki, onu artıq həlak olmuş bilən silahdaşları anasına matəm xəberi vermişlər. Lakin xeyli sonra hərbi xəstəxanadan öz əli ilə yazış gəndərdiyi bir parça kağız birinci xəbori təkzib etmişdir.

1968-ci ilde isə Ə.Olibeyli gözlerini əbədi yumdu. Lakin bu xəbəri indi də onun insanlara sədet, gözəlliye məhebbət ifadə edən əsərləri təkzib etməkdədir. Şair-vətəndaş Ənver Olibeyli öz şeir və mahnları ilə dostlar, yoldaşlar, oxucular və dinleyicilərin qəlbindəki xoş xatirələrdə yaşayır. Cəmi on iki misradan ibarət olan "İstək" şerî şair haqqında dediyimiz bu fikri bütün dolğunluğu ilə bir daha təsdiq etməkdədir:

Ulduz olmaq isteyirəm,
 Sönmək istəmirəm.
 Yol olub dağa qalxmaq isteyirəm,
 Enmək istəmirəm.
 Şimşek olub çaxmaq isteyirəm -
 Bir anlığa yox.
 İşığa dönmək isteyirəm -
 Qaranlığa yox.
 Men ölümün özüne belə
 Gülmək isteyirəm.
 Ölümüsüz bir ölümle
 Öləmək isteyirəm!

Bəkir Nəbiyev



Azərbədi sevgi,

AZƏRBAYCAN TORPAĞI

Havamsan, suyumsan, çörəyimsen sən mənim,
Azərbaycan torpağı.
Bir an aram olmayan ürəyimsen sən mənim,
Azərbaycan torpağı.
Sendən ayrı yaşasam bağrimin başı ağlar,
Azərbaycan torpağı.
Sendən uzaqda ölsəm qəbrimin daşı ağlar,
Azərbaycan torpağı.

EY GÖZƏL VƏTƏN!

Xəzərin qoynunda, boranda, qarda,
Küləkde, tufanda, qasırgalarda,
Coşanda dalğalar cılıvsuz at tək,
Gurlayanda göylər, çaxanda şimşək
Verməden heç fikir çətinliklərə,
Dağ tek dalğalara döş gərə-gərə,
Dəniz buruğuna getdiyi zaman,
Soyuğa, şaxtaya zəfərlər çalan,
Bakı fəhləsinə sənsən güc verən,
Ey gözəl Vətən!

İsti yay gündündə, dan söküldəndə,
Vüqarlı alnından ter töküldəndə,
Geniş Mil düzünə, Müğan düzünə,
Suya həsret qalmış Şirvan düzünə
Quru torpaqlara su gətirəndə,
Dağlarda, daşlarda bar yetirəndə,
Əliyə saldığı gen tarlalardan

Qalaq-qalaq pambıq yiğdiği zaman,
Əkinçi dostuma sənsən güc verən,
Ey gözəl Vətən!

Sənindir bu düzən, bu su, bu dağlar,
Hüsünə bəzəkdir sərin bulaqlar.
Sən bizim şanımız, söhrətimizsən,
Sən bizim gücümüz, qüdrətimizsən.
Sendən ayrı bir an yaşamarıq biz,
Seninlə bir vurur üreklerimiz.
Sənin sərhədində keşikdə duran,
Göydə uçan quşu gözündən vuran
İgid sərhədçiyo sənsən güc verən,
Ey gözəl Vətən!

Bizim körpələrin yanağındakı,
Çiçəyə bənzəyən dodağındakı
O ince güllüşlər, xəsif güllüşlər,
Ana məhəbbətli, şirin öpüşlər
Sənindir, sənindir, ey ana Vətən!
Bir nida yüksəlit üreyimizdən,
Bize bu xoş günü, bu xoş həyatı,
Göylərə uçmaqçın qolu, qanadı,
Eşqi, məhəbbəti sənsən bəxş edən,
Ey gözəl Vətən!

AZƏRBAYCAN

Özün kimi vüqarlıdır uca dağların,
Hüsünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların,
“Yurdum, yuvam, məskənimsən”, Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım.

El bilir ki, tükenməyən sorvətin vardır,
Sinən üstü ağ pambıqlı göy tarlalardır,
Buruqların dənizdə də qatar-qatardır,
“Yurdum, yuvam, məskənimsən”, Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım.

Sənə şirin arzum deyim, dileyim deyim,
 Havam deyim, suyum deyim, çöreyim deyim,
 İki yerə parçalanmış üreyim deyim,
 "Yurdum, yuvam, məskənimsən", Azərbaycanım,
 Al bayraqlı vətənimsən, Azərbaycanım.

BAHAR

Səhər oldu, pencerəmdən
 Qucaq-qucaq
 İşiq doldu otağıma.
 Pencerədən çolo baxdım,
 Ətirli bir külək dəydi
 Yanağıma.
 Gök yarpaqlı cavan söyüd
 Sanki mənə verdi salam.
 Piçıldadı aram-aram
 Qanad çalan qaranquşlar:
 Gəldi bahar,
 Gəldi bahar!

Həmin səhər
 Mən torpağa saldım nezər,
 Boynu əyri bənövşələr,
 Qara xallı al lalələr
 Buz nəfəslə,
 Şimşek səsli
 Şəlalələr
 Sanki bu vaxt dedi: dostlar,
 Gəldi bahar,
 Gəldi bahar!

Mən bahara şeir yazmaq
 İstədim bax.
 Lakin ilham dədi mənə:
 Bir nəzər sal göy çəmənə
 Başı qarlı dağlara bax,
 Allı-güllü bağlara bax.
 Sen göz yetir yamaclara,
 Çiçeklənmiş ağaclarla.

Nə qəşəngdir bir gör onlar,
 Hər yanda bir gözəllik var.
 Bahar özü,
 Sözün düzü
 Ən qüvvətli
 Bir şeirdir.

Misraları çiçəklərdir,
 Qafiyəsi – göy yarpaqlar.
 Öz səsiyle,
 Nəqməsiyle

Ahəng verir bu şerə
 Şir-şir axan buz bulaqlar.
 Bahar güldür,
 Bahar – çiçək.

Bahar adlı bu şerin
 Müəllifi təbiətdir.
 Dündür, dedim ilhamı mən,
 Bahar güldür,
 Bahar – çiçək.

Bahar sözənək məhəbbətdir.
 Lakin mon də nə müddətdir
 Şeir yazmaq istəyirəm.
 Bahara bax,
 İndi ancaq
 Beş-on kəlmə sözüm vardır:
 Yer üzündə
 Allı-güllü bir bahardır.
 Qoy bu bahar zəhmət çəkən,
 Çəkic vuran, toxum ekən
 İnsanların
 Sülh baharı olsun, ilham!
 Məndən, bütün sülh istəyən
 İnsanlardan ona salam!

FƏZAYA İNSAN UÇDU

Göyə raket qalxdı yerdən,
Hava yarıldı şırım-şırım.
Göy üzü dümdüz, hamar,
Nə dağ vardır, nə aşırı.
Amma yol çətindir.
Bu yolu ilk dəfə keçmək üçün
söz cürətindir.
Göyə raket qalxdı yerdən
Yara-yara buludları.
Cəsaret qanad açdı havada
Getdi ulduzlara sarı.
Göya raket qalxdı yerdən,
Açıdı ulduzlar
Yuxulu gözlərini
Onun sesindən.
Göyo raket qalxdı yerdən,
İnsan uçuğu fəzaya.
Yol açdı fəzaya,
Cürət, cesarot,
Tarixdə ilk dəfə
Bizim Yer kürəsindən.

ƏBƏDİ SEVGİ

Mən dünən bir uşaqdım başaçıq, ayaqyalın,
Qayğısız çevirirdim ömrümün varaqlarını.
Qızılğıl qonçası tək səher söküldənə dan
Gəzərdim, düşürərdim quşları yuvasından.
Bir gəncəm bu gün artıq alnim açıq, üzüm ağ,
Sinəm sevginlə dolu, qüvvəm – dəniz, gücüm – dağ.
Çövlən edib, at çapır ömrümün xoş ruzgarı,
Çatıb ömrünün artıq sevda dolu baharı.

Sabah da qumral saçım ağaracaq qar kimi,
Gənclik gedəcək əldən köçəri quşlar kimi;
Olacağam müəllim, gülər üzlü uşaqlar
Vətən məktəblərində məndən dərs alacaqlar.

Deyişəcəyəm belə, lakin deyişilməyon
Bir üroyim olacaq, bir də eşqim, ey Vətən!
Dünen sevirdim səni, bu gün sevirem yene,
Sabah bu gündən artıq sevgim olacaq sənə.

HƏYAT DƏRMANI

O yerde ki, gəlinlər qara bağlar başına,
O yerde ki, ölümlər son qoyar göz yaşına,
O yerde ki, analar – könülləri qırıqlar,
Oğlayar gecə-gündüz qoparar hıçqırıqlar.
O yerde ki, həyatın mənəsi qara pulsudur,
O yerde ki, min nəfər birçə nəfərə quldur,
O yerde ki, iynətək suya düşmüş həqiqət,
O yerde ki, hökm edir achiq, ölüm, fəlakət,
O yerde, o məkanda Alim adlı bir nəfər,
Qaranlıq gecələrdə çalışıb uzun illər
“Bir xəvir verim – devə – mən də bəsərivvətə”

Qatlaşış əziyyətə,
Ömürləri uzadan – çox yaşıdan insəni
Bir dərman tapıb ona demiş “Həyat dərmanı”.
Elan vermiş hər yerdə : “Derman satıram – deyə,
Ömürlərə tozədən ömür qatıram – deyə.
Uzadıram insanın ömrünü illərcə mən,
Qurtarıram insəni ölümün pəncəsindən”.
Belə düşünmüş Alim elandan olub agah,
Xəbər tutaraq eller bu işdən gələn sabah
Axişacaq sel kimi mənzilime adamlar,
Boşalacaq dərmanla doldurduğum bu camlar;
Çox yaşamaq istəyən cavan, qoca, qız, qarı
Tökəcək qabağıma qızıl, gümüş pulları.
Deyecək: – Cənab Alim, götür dərman ver bize,
Qoy hələ uzun illər calansın ömrümüzə.
Yaşamaq istəyirik, insən ömrü gödəkdir.
Bira ömür gərəkdir, bira həyat gərəkdir...
Bu fikirlərle Alim gözledi üç gün tamam,
Onun yanına goldı yalnız on, on beş adam.
Bir axşam qoca Alim oturmuşdu evdə tək,
Müştərilər haqqında xeyli fikirleşərək.

“Bir şey başa düşmədi, niyə azdır müştəri?
 Neçin istemeyirlər uzansın ömürləri?”
 Bu vaxt qapı açıldı, aqsaqqaldı bir qoca
 Baş əyərək Alime, salam verdi astaca,
 Dedi: – Möhtərem Alim, nə xeyirxahsınız siz,
 Ömrü keçmiş kəslərə yenə ömür verirsiz!
 Lakin, söyleyin, sizdə varmı bir elə dərman
 Ömür uzatmasın o, olsun ömür qısalan?
 Bizdə yaşamaqdan çox, ölmək isteyenler var,
 Hər gündə azi yüz yol ölüm arzulayırlar.
 Onlardan ötrü ölüm şərəflidir həyatdan,
 Qəbri xoş bilir onlar, dünyamı iso zindan!
 Varsa sizdə bir belə dərman, verin içək biz,
 Müsibətdə keçməsin bir daha günlərimiz.
 Bu sözləri eşidən Alim düşündü bir az;
 Dedi: – Qoca, sən deyon dərman məndə tapılmaz.
 Qaranlıq gecələrdə səssiz otağında tek,
 Günəş doğana qədər yuxusuz işləyərək,
 İstəmişəm insanın ömrünü uzadam mən,
 Sənsə tələb edirsen ölüm dərmanı məndən?
 Sən xahiş elə min yol, çox yaşadım mən səni
 Bağışlayırm mən sənə ömürtek xəzinəni;
 Yaşa qoca dünyada istədiyin qədər son,
 Gəleceyə xəbər ver, öten qərinələrdən.
 Qoca baş əydi yenə Alimin qabağında
 Əziyyətli bir gülüş göründü dodağında.
 Dedi: – Ölüm... yaşamaq... Alim, gəl məni dinlə.
 Tükənmez dəndlərimlə tanış ol, bir az inlə.
 Mən altı baş kulfətin tekə qazanamıydım,
 Qulaq as, söyleyim mən necə qazanamıydım;
 Aldığımdan ağırdı axıtdığım tər mənim,
 Varlığımu eziirdi qəm mənim, kədər mənim.
 Bir gün qovdular işdən, başlandı müsibətim,
 Öldü qoca qarım da, qaldı dörd balam yetim.
 Bir qızım vardı mənim güldən ince, qardan ağ,
 Mavigözlü, qələmqaş, qıvrımsaçlı, alyanaq.
 Gur deyildi saçından dağların şəlaləsi...
 Ah, o sular pərisi, gözəllik ilahəsi,
 Bizi qurtarmaq üçün acliğın pəncəsindən,

Ölümden pis həyatın zalim işgəncisindən
 Gündə on yol satardı üzündəki kirşəmi...
 Namus satılan yerdə, söylo, ədalət hanı?
 Alim, inan sözlərim yalan deyil, gərəkdir,
 Bax belə bir həyatda ömür nəyə gərəkdir?

Öz “Həyat dərmanı”nı sata bilməyen Alim,
 Fikirdən gecələr də yata bilməyen Alim
 Gəldi belə qərara: gəzim bütün dünyani,
 İsteyen insanlara verim “Həyat dərmanı”.
 Belə də etdi Alim, dünyani üç yaz, üç qış
 Dolandı addım-addim, dolandı qarış-qarış
 Dünya bazarında da müştərisi olmadı.
 Arzusu boşça çıxdı, cibi pulla dolmadı.
 Ən sonra qoca Alim gəldi bizim torpağa.
 Başladı dərman satıb, burda pul qazanmağa.
 Müştərilər sel kimi, axırdılar monzile,
 Ömür uzadan dərman gəzirdi əldən-ələ.
 Burda qoca, burda genç, burda qız, burda qarı,
 Hamı isteyirdi ki, uzansın həyatları.
 Yaşasınlar dünyada beş əsr, beş qərinə,
 Bunlarçın qiymətlidir ömür adlı xəzinə.
 Neçin? Səbəb nədir ki, burdakı hər bir insan
 Razıdır taleyindən, razıdır həyatından?
 Bu suallar Alimi ulduzlu gecolörde
 Qərq edib batırırdı dərin düşüncələrde.
 Sabahı gün Alimin yanına gələn biri
 Sadəcə bir cavablda başa saldı bu sırrı:
 – Möhtərem Alim, həyat şirin olmasa əger,
 Özünüz deyin, onda kim yaşamaq istəyər?
 Get bütün dünyani sən bir də dolan, bir də gez
 Görərsən bizim həyat başqasına bənzəməz.
 Bizdə həyat dərmanı – ədalət, əziz Alim.
 Bax, bunun sayesində şəndir ölkəmiz, Alim!

1940



Cəlbi seirləri,

QARANQUŞ

Mən səni sevməsəydim, vurğunun olmasaydım,
Firqetində gül kimi saralıb, solmasaydım,
Vüsal üçün getdiyin yolları izleməzdəm.
Zərrə qədər ədavət duysaydım baxışında,
Vəfəsizliq görəsəydim əger yaranışında,
Mən səni sevmezdim heç, belə əzizləməzdəm.

Üzündə səhərlərin bakır isməti vardır;
Səndə də mənim kimi aşiq xisleti vardır.
Bizik sırdaşı eşqə qovrulub yanaların.
Sən bahar xəbərcisi, mən azadlıq carçısı,
Hər ikimiz kilidli qapılar açarçısı.
Sən də, mən də ən əziz dostuyuq insanların.

Gel, qaranquş, gel uçaq, mənim də qanadım var;
Mən azadlıq aparım, sənsə – gül üzlü bahar –
Novraqları pozulmuş bağçalara, bağlara!
İntizarda qalmasın eller həsrətimizdə.
Vəfəsizliq olmasın bizim xislətimizdə;
Şövkətimiz, şanımız düşməsin ayaqlara.

Alovların odların üstündən keçib gedək,
Qarşımızda düşməni ot kimi biçib gedək.
Qan ləkəsi olmasın ana torpağımızda,
Niskilli ürokları qurtaraq tənələrdən;
Yeni saraylar quraq viranə xanələrdən,
Sən şad ol, mən sevincək, gülsün torpağımız da.

Döyüşən Ordu, 1944

ÖZÜDÜR

Mən bu şeri topların ejdaha nefesindən,
Mərmilərin havanı yaran nəriltisindən,
Vətən yolunda gedən qızığın vuruşmalardan,
Ruhlanaraq yaratdım səngerdə yatan zaman.
Ana qucağı kimi istidir qara torpaq;
Dörd yanında qan, ölüm, üreyimdə yaşamaq
Həvesi deyir menə: "İntiqam al, durma, at!"
Qalib gəlenlərindir ezəl gündən bu həyat..."
Azca məndən uzaqda bir təpənin qasında,
Bir alman sinib yerə; hiyləgər baxışında –
Canı başçısı kimi, qan vardır, qada vardır.
"Bos məni düşündürən, de hansı duyğulardır?"
O deyilmi, söyleyin, mənim əziz dostumun,
Eşqi günəş kimi pak, qəlbə təmiz dostumun
Gələcəkdən dəmişan xoş dilini susduran?!
Onu vurub öldüren, mənim qəsdimdə duran.
O deyilmi yandıran şəhərləri, kəndləri?
O deyilmi dağdan boroləri, bendləri?
O deyilmi qızları hörüyündən asdırın?
Ağsaçlı qocaları diri-dirı basdırın?
O deyilmi övlada həsret qoyan anam?
Önündəki düşməni yaxşı gör, yaxşı tanı!
O, özüdür, dayanma, intiqam al, durma, at!
Qalib gəlenlərindir ezəl gündən bu həyat.

VUR, QARDASIM, VUR, AZADLIQ EŞQİNƏ!

Bu gün səngər qazıdığım bu yerdə
Sarı sünbül əkilərdi əzəllər.
İşleyərdi, oxuyardı, gülərdi,
Bu yerlərdə xoş baxışlı gözəllər.

Azad səsler ucalardı dağlara,
Burda əmək qaynayardı, daşardı.

Bol-bol məhsul yetirərdi bu torpaq,
İnsan oğlu çox bəxtiyar yaşırdı.

Güllər bitən, bülbül öten bu yerdə
Bu gün toplar gürüldayır nər kimi.
Dünən sakit dəryaz tutan igidlər
At belində qılınc çapır ər kimi.

Vur, əzizim, vur, səadət eşqinə!
Ölsün yadlar, bizim olsun bu torpaq.
Məhsul verən bağçaları, bağları,
Düşmənlərin tapdağından qurtaraq.

Vur durmadan, səngerlərin yerində
Əmek gülsün, sarı sünbül əkilsin.
Məmmilerin yandırıldığı çəmondo
Quşlar ötsün, əlvən gullər əkilsin!

Vur, qardaşım, vur, azadlıq eşqinə,
Yağılardan təmizlənsin hər dəro!
Vur, təzliklə çıxaq torpaq qazmadan,
Aydın, geniş, aynabəndlə evlərə.

ANA TORPAQ

Torpaq alıb qoynuna məni öz anam kimi,
Qoruyur hər bəladan vəfali adam kimi.
Ah, bu torpaq, bu torpaq nə qədər mehribanmış,
Nə qədər istiqanlı, nə qədər qəlb açanmış!
Tapdalayarsa onu murdar ayaqlı düşmən,
Kim keçməz öz canundan, kim olmaz ona qurban?
Bir canım var, əzizim, qoy olsun fəda sənə,
Mən ölsəm bu dord deyil, gəlməsin qada sənə.
Düşməsin ayaqlara qüdsiyyətin, hörmətin,
Qoy mənə gəlsin, anam, sənin dərdin, möhnətin.
Sinənə dağ çəkdilər alışdırın, yandın, ana.

Lakin son oyilmədin, məğtər dayandım, ana.
Bağlarda, bağçaları baharkən xəzan oldu,
Şəhərlərin, kəndlərin dağıldı, viran oldu.
Al yanaqlı qızların sürüldü uzaqlara,
Divan tutdu yağılar günahsız uşaqlara.
Bu dərdi duyduqca mən ciyərim kabab oldu.
Kin qəzəbə qarışdı, dönüb inqilab oldu.
Ər oğullar o gündən, döyüşlərdə qol açdı.
Ana torpaq qoymadı tənəli qalsın başın,
İntiqama çağırıcı bizi, sənin göz yaşın.
Dərdli sinəni yardım, bağına girdik, ana!
Sənger qazdıq döşündə, divan tutduq duşmana.
Nə qədər ki, mən sağlam, qolumda qüvvətim var,
Damarlarında qanım, dizimdə taqətim var;
Doymayacaqdır gözüm düşmənlərin qanından,
Ağlamasın sevgilim, olsam yolunda qurban.

MÖHKƏM SAXLA, SEVGİLİM

Sən ey günəş camallı, düz ilqarlı sevgilim!
Əhdə, peymana sadiq, etibarlı sevgilim!
Vidalaşıb, ayrılib cəbhəyə gələndə mən,
Dodaqları gül kimi, üzü bahar kimi şən,
Baxışları mehriban, saçı ipokdən gözəl,
Bir əmanət vermişəm, sənə çiçekdən gözəl.
Bu əmanət, sevgilim, mənim körpə qızımızdır,
Əzizimdir, canımızdır, təkcəmdir, yalqızımızdır.
Alovlu döyüşlərə girəndə düşmənlə mən,
Golir düşür yadına körpə qızım, bir de sən.
Yağlıların üstünə hücuma keçən zaman,
Yeni qüvvət alıram sizin xəyalınızdan.
Eşit cəbhədən gələn bu səsi, bu sədəni;
Şuar eyle dilində etibarı, vəfanı,
Dillərdə dastan olsun qəlbinin dəyanəti,
Möhkəm saxla, sevgilim, səndəki əmanəti.

ŞƏKİL HAQQINDA MAHNI

Torpaq qazma, uzun gecə, od var ocaqda,
Bayır şaxta, ölüm yaxın, sənse uzaqda.
Hisli-hisli yanır çıraq, dar mənzilimdə,
Oturmuşam təkcə özüm, şəklin əlimdə –
Gülümseyir dodaqların... Ah, o gülüşlər,
Baxdıqca mən, xəncər kimi qəlbime işlər!
Gözlərimi gözlerinə zilledikcə mən,
Sevgimizin ilk dəmləri ötürün önməndə:
Sakit illər, xoş saatlar, sevdalı çağlılar,
Qara gözlər, şirin sözler, nərmin dodaqlar...
No gözəldi o zamanlar... Qalma intzar
Mənim sənde, sənin məndə şəkilimiz var:
Mən darixsam, mən baxaram, sən darixsan – sən,
Sən də məni, mənim kimi yad eyləyərsən.
Gol nigaran qalma məndən, demə fəraqdır.
Bu tezliklə məhləmizdə toy olacaqdır.

Nikolayev. 1944

TAQANROQ

*Taqanroq şəhərinə hücum etmək əmri
alındığı zaman yazılmışdır.*

Sənin derdin mənimki deyişmidir, Taqanroq?!
Üzündəki qüssəmi, nisgilmidir, Taqanroq?!
Başındaki fəlakət iztirab izidirmi?
O sinəndə çağlayan Azov dənizidirmi?
Yoxsa sənin göz yaşın, haray, ürəyim, haray!
Gel çətin günlərimdə sen ol köməyim, haray!

Sən ki, heç vaxt, heç zaman
Qüssələrə xaniman
Olmadısan, ey ürək!
Gel bir hünər göstərek.
Qurtaraq Taqanroqu yadların pəncəsindən,
alman işgəncəsindən.

Az qalib Taqanroqa, Mius yol ver keçim, mən.
Xilas edim Çexovu yadların tənəsindən.
Gecə zulmet, qaranlıq, Azov şıltaq, Mius la...
O sahil şəherinə yaraşmayır bu mələl.
Sabah dan söküldən dile gəlsin silahlar,
Köçürü quşlar kimi, getsin qüssələr, ahlar.
Azovun sahilində yaşılbəş sonalartek
Cilvelənsin Taqanroq döşündə qızıl çiçək.
Yaşıl xiyabanları bürüməsin, çən duman,
Qaralmasın səmalar anaların ahından.
Yaxındadır Taqanroq, Marşal əmr edib bize
Çıxardaq Taqanroqu gecələrdən gündüzə.

Avqust, 1943

DNEPR

Almasdandır dalğaların,
Hey axırsan narın-narın.
Sahilinə biz geləli
Yoxdur qəmin, intizarın.
Şadlan, sevin, gül bizimlo,
At daşını ahu-zarın.
Men qaranquş timsaliyam,
Carçısıyam ilk baharın.
Qoy açılsın sinəndə gül,
Sən də sevin, doyunca gül.

Çox gəzmisəm sorağında,
Alişmişam forağında;
Ən müqəddəs arzum olub
Bir də gezəm qirağında.
Atəşlərə döş gərmışəm,
Gülüş görüm dodağında.
Söyle səni kim incidib,
O qan nədir yanağında?
Qana-qanla verrəm cavab,
Sən çırpinış, mən inqilab.

O vaxt sendən ayrınlanda
Mən ağladım, sən ağladın.
“Məni atıb getmə!” dedin,
Mələl-mələl hey çağladın,
And içərək, peyman etdik.
Sən də mənə bel bağladın.
Budur gəldim, deməyəsən
Əhdimizi ayaqladın.
Şüar olsun bize ilqar.
Bu mən, bu sən, bu etibar.

Fikrimiz bir, qəlbimiz bir,
Mənimkidir arzuların;
Sən də, mən də qənimiyik
Quldurların, oğruların.
Nə qədər ki, canım sağdır,
Yerde qalmaz arzuların.
Dneprim, mənim elim,
Sənin axan göy suların,
Döyüslərdə düşmən qırıb
Faşist qırıb, alman qırıb.

Soyuq fevral gecəsində
Sahilinə çatanda biz,
Möhkəm tutdu silahından
Bizim polad əllərimiz;
Qızdı ara, qopdu tufan,
Yağı – damla, biz – bir dəniz.
Sənin üçün candan keçdik
Həyat şirin, sənsə ezziz.
Vurduq, düşmən döndü külə,
Açıq şübhü güle-gülə.

Bolşaya Lepetixa, fevral, 1943

BİR VARAQ KAĞIZ

Səni quduz küləklər bir cilovsuz at kimi,
Qataraq qabağına çırpayıdı daşdan-daşa.
Ya məhv olub getseydin sənən bir həyat kimi,
Ya da odlar içinde yansaydım başdan-başa,
Mənə kar edərdim bu həsrətin, bu dərdin?
Bir varaq kağız kimi xeyalımdan gedərdin.

Ya səni bəzəseydi etirli qönçə gülər,
Bir ezziz töhfə kimi gəzsəydin əldən-əlo.
Süzülsəydi üstünə günəşdən incə tülər,
Yayılsayıdı şöhrətin, düşsəydi dildən-dile.
Bu vaxt məndən sən ancaq birçə baxış alardın,
Yenə də xeyalımda varaq kimi qalardın.

Lakin bu gün sən mənim əzizimsən, canımsan,
Baxdıqca doymayıram sənin gül camalından.
Qollarımda qüvvətim, hissim, həyecanımsan.
Sən mənə xoş gəlirsən, arzumdan, xeyalımdan.
Əgər soruşsan: – neçin? – söyləyərəm ürəkdən
Cünki səndə tapmışam ləkəsiz eşqimi mən.

Canlanır xeyalımda aldığım zaman səni,
Həsrəti çekdiyim o gözler, o baxışlar.
Diqqotla oxuduqca hər yazılan kəlməni,
Görürəm varlığında çırpınan bir könül var.
Odur ki, nəzərimdə bu gün belə əzizsən,
Sən bir varaq deyilsən, sevda dolu dənizsən.

Səni bir az gec alsam, qüssə güc gələr mənə,
Məktub paylanan zaman əllerde qalar gözüm;
İnan dözə bilmirəm sənin gecikdiyinə,
İntizarla ölüşür hər gecəm, hər gündüzüm.
Tez gəl, tez get, nigaran razı olma qalıım mən,
Arzum budur ki, səni hər üç gündə alım mən.

Özün söylə, nə vardır sendən əziz, lezzətli,
Səngerdə yatanların fikrində, əməlində?..
Sən də toptək, tūfəngtek, qüdretli, əzəmetli,
Amansız bir silahsan döyüşçünün elində.
Odur ki, nəzərimdə bu gün belə əzizsən,
Sən bir varaq deyilsən, qüvvət dolu denizsən.

Sapbek, 1943

TORPAQ QAZMA

Həm darsan, həm qaranlıq, pencerən yox, qapın yox,
Sayıram ulduzları gecələr tavanından;
Günəş kimi parlayan, yanın bir mehtabın yox,
Barit qoxusu gelir pilləsiz astanandan.

Mən səninlə bölmüşəm hicranlı gecələrdə
Ürəyimi doğrayan məlalımı, dərdimi;
O qanlı gecələrdə, boranlı gecələrdə
Sendən başqa bir yerə ümidim gələrdimi?

Ağır dəqiqlərdə, ey mənim ümidgahım,
Çox qurtarmışan məni ölümün pəncəsindən.
Qorxulu günlərimdə sən olmusan pənahım,
Zavallı günlərimdə kömeyim olmusan sən.

Mən qara torpaqlara basdırmaqcın düşməni,
Yer altı olsan da sən, atıldım qucağına.
Yadlardan qorumaqcın anamızı – vətəni,
Şaxtalı gecələrdə od qoydum ocağına.

Mən bu gün dar qazmada, yer altında, dərinde
Seadətçin durmuşam ölüm ilə üz-üzə.
Boğulmayacağam mən əcəlin əllerində,
Qaranlıqlar içindən çıxacağam gündüze.

Əziz qazmam, bir daha xoş günlər xanımanı,
Tufansız çağlarımin bəzekli otağında
Kəzməkçin etdim seni könlümün aşiyamı,
Baş qoydum, yuxu aldım rütubət torpağında.

İndi döyüşürəm mən gələcək xoş çağımçın,
Varlığımıla hiss edib bunu bilirəm ancaq:
Bu gün kılıqli qalan aynabənd otağımçın
Mənim yeraltı qazmam teməl daşı olacaq!

Nikolayev, mart, 1944

DÖYÜŞCÜNÜN ÖLÜMÜ

Sən öləndə bahardı,
Çöllərdə, çəmənlərdə
Min cüre çiçək vardı.
Səni dəfn etdik səhər,
Matəm bayraqı kimi
Öyilmişdi lalələr.

MƏN NİYƏ DONMADIM

Boranda, şaxtada, çovğunda, qarda
Dərin səngerlərdə çox yatmışam mən,
Uzun gecələrdə soyuq küləklər
Keçib qılınç kimi iliklərimdən.

Əsib titrəmişəm, lakin heç zaman,
Dondura bilməyib məni soyuqlar.
Çünkü, əziz dostum, mənim sinəmdə,
Eşqinle alışan bir cilçiraq var.

Nikolayev, mart 1944

HÜCUMDAN SONRA

Çinqlılı yol, daşlı yol,
Davalı, dalaşlı yol
Tozlanır duman kimi,
Çalxanır ümman kimi.
Bu yolla sehər-axşam
Baxışları nəşeli,
Gözləri ildirimli,
Əlde həyat məşeli,
Çiyinləri paqonlu,
Sinələri nişanlı,
Əlləri od silahlı,
Qəlbəri həyəcanlı,
Kükreyən çaylar kimi
Adamlar axıb gedir,
Qaranlıq gecələrdə
Şimşəktək çaxıb gedir.
Bu yolun ayricında
Yazılı bir lövhə var,
Oxuyur bu lövhəni
Yoldan keçən adamlar:
“Brest – Varşava yolu”.
Əzəmetli bir oğlan
Böyük xətlerlə yazır
Bu yazının yanından:
“Varşava – Berlin yolu”.
Ucalır ura səsi,
Qərbə doğru bu yolla
Axır insan destəsi.

NEY SƏSİ

Dağların ardına çekilir günəş,
Sönür hərarəti, gedir şölesi;
Cəbhə sakitlikdir, eşidilmeyir
Nə top gurultusu, nə tüfəng səsi.

Yaralı yoldaşım həsrət içinde
Dikib gözlerini qızaran göye,
Bu zaman can verir dizimin üstə
Məhəbbətim deyə, Vətənim deyə.

Qerib bir qaranlıq alır hər yanı,
Çöl de asımantək bürünür qara.
Söndükce dostumun ala gözləri,
Elə bil ürəyim çekilir dara.

Gün çekilib gedir, uzaqdan bu dəm
Həzin bir ney səsi eşidirəm mən.
Onu dinlədikcə, ah, bilsəydiniz
Birçə nələr keçir odlu sinəmdən:

Səlxim söyüdlərin sərin kölgəsi,
Xəzər dənizində parlayan o su.
O sakit axşamlar, o qara gözlər,
Bir də ki, yaşamaq, sevmək arzusu.

İĞİD OĞLAN

Sovet İttifaqı qəhrəmanı Garay Əsədova

Vuruş gedir... İgid oğlan, görürem
Atəşlərdən, tüstülerdən keçirsən.
Yaşıl paltar almanın ot kimi
Silahınla doğrayırsan, biçirsən.
Od yağıdır, alov saçır silahlar,
Zərbələrdən göy titrəyir, yer əsir.
Sanki əcəl yel qanadlı qul olub
Mənziline tez çatmağa təlesir.
Qarşıda bir pulemyot var od saçır,
Buraxmayır igidleri qabağa.
Sən baxırsan... düşünürsən... sonra da
Gen sinəni söykəyirsən torpağa.

Sürünürsen pulemyota sarı sen;
 Neyləyəcək sənə düşmən güləsi?
 O pəhləvan vücudunla qapanır
 Pulemyotun alov saçan lüləsi.
 Düşmən susur... Bizimkilər üzüktək,
 Dövərə vurur, alır onu araya.
 Ehtiramla eyrir məğrur başını
 Kim ki, baxır sinəndəki yaraya.
 İgid oğlan, sən haman gün yarandın,
 Anan oldu dəhşət dolu vuruşlar;
 Bax, bu gün də yaşayırsan bizimlə,
 Hər ürəkdə, hər könlədə yerin var.
 Müqəddəsdir əzəl gündən deyiblər
 Vətən eşqi, el sevgisi, məhəbbət;
 İgid oğlan, yaşadacaq səni de
 Əsrlercə bu şücaət, bu şöhröt.

KİMİN QANIDIR O QAN?!

O gün ki, mən cəbhədə, sinəmdən aldım yara,
 Nəzər saldım göydəki çehrayı buludlara;
 Düşündüm ki, ömrümə bivəfa çıxdı baxtum,
 Bir də qarlı düzlərə həsrət gözüylə baxdım.
 Baxışlarimdə her şey çənə, dumana döndü,
 Əl qoydum yaram üstə, üroyim qana döndü.
 Sandım ki, son çağimdır, bir də sağalmaram mən,
 İki damla yaş belə axıtdım gözlərimdən;
 Bədənimdən tər axdı, aləm başına döndü,
 Özüm alışdimsa da, gözüm şam kimi söndü.
 Ağrının qüvvətindən kaman kimi əyildim,
 Baltalanmış çinartek torpaqlara sərildim.
 Daha bilmirəm nə vaxt, məni hansı qəhrəman
 Arxasında çıxarmış vuruşma meydanından?
 Gözlərimi açanda, özümə gələndə mən,
 Ceyran baxışlı bir qız tutmuşdu əllərimdən.

– Kimsən, nəçisən ay qız, hardayam mən, söyle bir?!
 Niyə susursan belə, qəlbin ki, daş deyildir?!
 Azca su ver, söndürüm sinəmdəki odları,
 Şəfqət göstər, yanmayım, alışmayım mən barı.
 Bircə udum soyuq su, qovruluram... gedir can...
 Qız su verir... Men yenə yanıram qızdırmadan.
 Gözümüzdeki şölelər titrəyir bir şam kimi,
 Sönüb, qaralıram mən güneşsiz axşam kimi.
 Coxmu keçir, az keçir huşuz yixılmağandan, –
 Bunu bilmirəm, düzü gözümüz açan zaman
 Yenə başımın üstə haman qız, haman pəri
 Temiz cunayla silir alnımızdan soyuq təri.
 Deyirəm üzərimi ölüm gəlib kəsəndə,
 Ömrümün bağçasından xəzan yeli əsəndə,
 Ah, görəsən ki, mənim dadımı kim yetişdi,
 Hansı təbib yetişdi, hansı hekim yetişdi?
 Danışmayır o pəri, baxır mənə lal kimi,
 Üzümə gülümsəyir gözəl bir xeyal kimi.
 Sonra astadan mənə deyir: – Sakit ol, dayan,
 Həyat verməyib sənə nə həkim, nə də dərman.
 Sənə ömr bəxş edən xilaskar burda yoxdur,
 Ölümldən saldırın havadar burda yoxdur.
 O, uzaqdan uzatmış kömək əlini sənə,
 O da vətən yolunda meydanda gəmiş sənə.
 Keçmiş qızıl qanından bir ər oğlu, ər kimi,
 Döyüş meydanlarında vuruşmuş ejder kimi;
 Ölüm səni alanda vurub qaytarmış geri
 Onun əsmək bilməyon o xilaskar əlləri.
 – Axı kimdir, o kimdir? Aydın danış, bilim mən?
 Öpüm onun əsmeyən, şəfqətli əllerindən.
 Deyirsən ki, uzaqdır, başa düşmürem bunu, –
 Söylə, niyə bilməyim onun kim olduğunu?!
 – Körpedən də bəterdir xəstələrin şiləği,
 Hər xirdaca şey üçün əsir dili, dodağı;
 Uşaq kimi ters olur, dönməyir israrından.
 – Xəzan yeli əsəndə ömrümün baharından,
 Əcel bir qılınc kimi başım üstə duranda,

Cəllad kimi ömrümü kötüyündən vuranda, –
 Bilmeyimmi kim olub mənim arxam, köməyim?
 Uşaqlıqdanmı doğur məgər mənim diləyim?
 Məncə bu bir maraqdır, tərslik deyil, həkim qız!
 Sən deməsən, bu dərdi bəs mən necə çəkim, qız?
 – Doğrusu mümkün deyil, göstərim mən, deyim mən
 Dirilik suyu içdin sən kimin əllerindən?
 Sən buraya çatanda bir kəhraba kimiydin,
 Son bahar fəslindəki tutğun sabah kimiydin.
 Axmışdı, bədənində qalmamışdı qızıl qan,
 Senin sağlamlığına kimsə etmirdi güman.
 Təbiətin belə bir qanunu var ezelən;
 Qan itirmiş xəstələr daha tez gedər əldən.
 Qan getdikcə sustalar, sənər, qaralar insan,
 Qan goldikcə kükreyər, coşar, güc alar insan.
 Sənin də dadməndin al-qırımızı qan oldu.
 Sənin diriliyin də haman o qandan oldu.
 Göstərə bilərəmmi kimdir sənə qan verən,
 Kimsidir ömür bəxş edən, kimdir şəfqət göstəren?
 Həkim qızın sözündən qəlbim həyəcanlanır,
 Yene də ürəyimde mənim, bir həsret yanır.
 Kimdir mənə qan verən, ah, bilseydim o kimdir?
 Ölümə qalib gələn hansı böyük həkimdir.
 Onunkudur həyatım, onunkudur ürəyim,
 Bütün hissim, həycanım, arzularım, diləyim.
 Kimin qanıdır o qan, mənə dirilik verib?
 Gözümə həyat nuru, beynimə bilik verib?..
 Bir an da düşüncələr el çəkməyir yaxamdan,
 Bilmək istəyirəm ki, kimin qanıdır o qan?!
 Həkim qız baxır mənə, gülümşəyir dodağı,
 – Bu dəqiqə, – deyərək, tərk eleyir otağı.
 Həsretlə həkim qızı izləyir baxışlarım,
 Fikirləşirəm, yenə düyünlərin qaşları.
 Bir-birini qovlayır dəqiqələr, saatlar,
 Darixıram otaqda, tutu bilmirəm qərar.
 Birdon açılır qapı, elə bil ki, yar gəlir,
 Sinesində qızılıgül, gözəl bir bahar gəlir.

Girir otağa həkim, əlində bir boş şüse;
 Uzadır mənə, deyir: – “Qoyma elindən düşə,
 Oxu, gör kiminkidir sənə həyat verən qan,
 Ona təşəkkür elə hər dəqiqə, hər zaman”.
 Tez alıram şüseni, oxuyoram, bilim mən, –
 Dar günümdə kim tutub soyumuş əllerimdən?
 Donuram öz yerimdə əvvəlcə buzlar kimi.
 Gözlerimi qırpmıram doğan ulduzlar kimi.
 Oxuyoram bir də mən, gözümə inanmırıam,
 Yoxsa qızdırımlıyam? Özümə inanmırıam...
 Sarsılıram içimden, bürüyür heyret məni,
 Qişqırıram: – Ay ana! Etmə məzəmmət məni:
 Bu yerdə qışqırmamaq mənə mümkün deyildir,
 Siz, zamanın hökmünə, fərmanına baxın bir;
 Heç bu olan işdim? Əsirəm yarpaq kimi,
 Sonra da boş şüseni, bəlekli uşaq kimi,
 Bir həyəcan içinde bağrıma basıram mən,
 Hörmət və ehtiramla opürəm hər yerindən.
 Ürek quşṭək çırpinır, gördüyüüm macəradən, –
 Öz anamın qanıdır mənə həyat verən qan!


Hərbi xəstəxana, 1944

UŞAQ BAĞÇASI

Mən bu yeri bir dəfə xəzan vaxtı gəzmişəm,
 Zaman qanlı əmrlər yazan vaxtı gəzmişəm.
 Burda hər ev, hər cığır, hər kol mənə tanışdır,
 Burda əlimdə qılınc havada oynamışdır.
 Görürənmi o rəngli, yaraşıqlı eyvanı,
 Heyeti bağça-bağlı, sarماşıqlı eyvanı,
 Gelin paltarı kimi təzədir divarları,
 Görünür ki, xoş keçir sahibinin ruzgarı
 Hər daşına min bəzək vurub memarın eli,
 Görürənmi høytdə o yüksəlen heykeli?
 O mənim cəbhə dostum, sənger arxadaşımdır
 Şöhrəti dastan olmuş eloğlum, yoldaşımdır.
 O heykəlin yanında yalnız bir məzar da var,

Kölğə salır üstünə o görünən çinarlar.
 Orda bir gün, bir gecə ömür keçirmişəm mən.
 Ömrümün o çağları çıxmayıx xatirimdən.
 Bir payız səhəriydi, hava yaslı kimiydi,
 Bu yerde insan ömrü tükənən aslı kimiydi.
 Qaranquşlar, durnalar burdan köcüb gedirdi.
 Toroğaylar, turaclar çölleri tərk edirdi.
 Kəhrəbadan sarıydı ağacların yarpağı,
 Döşündən yaralıydı onda vətən torpağı.
 Daşları titrədirdi tüfəng səsi, top səsi,
 Bir an kesilmeyirdi mərmilərin nerəsi;
 Hükuma keçmişdiler bizimkiler o səhər,
 Yaralanmış quş kimi çırpinirdi ürekler.
 Təzədən istəyirdik bu kəndə dönsün bahar,
 Bizim gəlişimizlə çiçəklənsin ağaclar.
 Yena də bağçalarda gül açın, bülbul ötsün,
 Xoş arzular qəlbləri dağlar qədər böyütsün.
 Artıq qayıtsın geri bu kəndin adamları,
 Yene ucalsın göyə, iliq yaz axşamları –
 Gonclerin nəgmesine qarışan qarmon səsi,
 Meclislərde içilsin seadet piyaləsi.
 Bu həvəsla hücumu keçmişdi bizimkiler,
 Dağdan gelen sel kimi coşaraq həmin səhər
 Ən qabaqda o igid, o qəhrəman gedirdi,
 Elə bil ki, ov üstə qızmış aslan gedirdi.
 Eloğlumun zərbəsi dağlar qədər ağırdı,
 Üreyinin qəzəbi gözlərindən yağırdı.
 Gördüyüntək deyildi onda bu rengli eyvan,
 Göye alov çıxırdı yanana divarlarından.
 Atəş, yanğın, gurultu... Elə bil ki, tufandı.
 Bu eyvanda haman gün düşmən hökmü rəvandi.
 Hər divarın dibində bir pulemyot dururdu,
 Ayağa duranları sinəsindən vururdu.
 Bizim igid eloğlu sürüñürdü irəli,
 O qorxu bilməmişdi döyüsləre girəli.
 Gözlərində kin, qəzəb, əllerində qumbara,
 O, sürüñə-sürüñə çatmışdı çinanlara.

Birdən sarın üstünə şığıyan tərlan kimi,
 Qalxaraq öz yerindən yel kimi, tufan kimi
 Hükum çekdi eyvana, yaşasın: – Vətən! – deyə,
 – Hökmü-rəvan olmasın burda hər yetən! – deyə.
 Qumbaralar partladı, eyvanı duman aldı,
 O qəhrəman həmin gün bir qana on qan aldı.
 Uzanırdı kölgələr, qaralırdı qaş yeri,
 Soyuyurdu günəşlə səhərin döyüsləri.
 Ağacların yarpağı sanki olmuşdu tel-tel,
 Sakit piçiltilarla narın-narın esen yel
 Elə bil həzin-həzin bir əfsanə deyirdi,
 Yuxulutək ağaclar başlarını eyirdi.
 Bu gördüğün eyvanın heyətində o axşam,
 Bir məzar qazıydırdı əli belli üç adam.
 Viraneliye dönmüş, yarım uçmuş divarlar,
 Məzarın üstündəki mürküleyən çinanlar
 Öz xilaskar oğluna sanki yas saxlayırdı,
 Daşlar ağı deyirdi, torpaqlar ağlayırdı.
 İllər, aylar, heftələr keçib artıq o gündən,
 Döyüdüüm yerlərə qayıtmışam bir də mən.
 Baxıram gəlin kimi bəzənmiş o eyvana,
 Sanki, yaraşıyla gəl-gəl deyir insana.
 Hər daşına min bezək vurub memarın əli,
 Heyətində yüksəlib eloğlumun heykəli.
 Gülcəçək içindədir indi onun məzarı,
 Kölğə salır üstünə çinərin budaqları.
 İndi uşaq bağçası olubdur həmin eyvan,
 Eloğlum da çıxmayıb ellərin xatrından.
 Gel gedək o bağçaya, gəl gedək o eyvana,
 Qəhrəman eloğlumun adı verilmiş ona.



XATIRƏLƏR

Uşaqlıq günlərimi xatırlayıram hərdən.
Yadıma coşqun sular, bir də ki, dəniz düşür.
Xeyalimdən quş kimi qanadlanıb ötüşən
Qayalı sahiləki kiçik kəndimiz düşür.
Bu kənddə keçirmişəm ömrümün on ilini,
Burda hər daş, hər cığır, hər kol mənə tanışdır.
Addım-addım gəzmişəm dənizin sahilini,
Burda dırmaşmadığım bir qaya qalmamışdır.
Çox baxmışam dənizdən güneşin doğmasına,
Sularda ilk şəfəqin qan rengini görmüşəm.
İşığın qaranlığı bir anda boğmasına
Göz qoymuşam; dünyanın ahəngini görmüşəm.
Aydınlıq gecələrdə ulduzların kimsesiz
Sularda çimməsinə çox etmişəm tamaşa.
Bax, belə gecələrdə dalgalandıqcə dəniz
Ərimiş gümüş kimi görünür başdan-başa.
Biz beş-altı uşaqdıq səhərdən axşamacañ
Gəzərdik ayaqyalın çılpaq qayalıqları.
Başqa nəşə duyarlıq sahile dönən zaman,
Ağ yelkənli xirdaca balıqçı qayıqları.
Açılardı eynimiz xoş üzlü seher kimi
Belə olur adətən balıqçı uşaqları!
Bir parlıt saçaraq sıyrılmış xəncər kimi
Gümüş pullu balıqlar sıçrayırdı yuxarı.
Biz qanadlı quş kimi uçardıq daşdan-daşa,
Yüyürerdik sahile hiss etmədən qaya, dik;
Gah dənizin hüsnünə eyləyərdik tamaşa,
Gah da balıqçılarla sulardan tor çekərdik.
Dalğalı dəniz kimi dinclik bilmədən bir an,

Gah ağaca çıxardıq, gah torpağa sinərdik.
Solğun axşam günü sularda batan zaman,
Tüstülenən ocağın odunda isinerdik.
Bezen da halay vurub qumların üstündə biz,
Uşaq əllərimizle xeyli zəhmet çekərdik.
O vaxt şadlıq içində döyünerdi qəlbimiz,
Çör-çöpdən bağ salardıq, palçıqdan ev tikərdik.
Fərəh dolu nəzerlə baxıb bizə qocalar
Deyərdilər: "Gözəldir saldığınız bağça, bağ.
İnsan öz zəhmətli şöhrət tapar, ucalar
Bu dünyada yaradan, yaradılan qalacaq.
Çalışın ki, hemişə elinizdən çıxan iş
Oyuncaq olsa belə, saf olsun, temiz olsun.
Çalışın səyinizlə hər ne ki, başa galmiş,
Gələcək nəsillərin yanında əziz olsun"
İndi o günlərdən xeyli uzaqdayam mən,
Mən irəli getmişəm, onlar dalda qalıbdır.
Uşaqlığım quş kimi, uçmuşsa da əlimdən,
Qocaların sözləri qəlmibdə iz salıbdır.

MİNGƏÇEVİR LÖVHƏLƏRİ

Gelin, gelin yaxın Küre,
Yaxşı-yaxşı baxın Küre,
Dərin-dayaz yerləri var,
Səhər-axşam dalgalanar.
Sakit durmaz bir an da Kür,
Guruldayar axanda Kür.

Axin-axin
Gelin yaxın,
Axan Küre
Bir də baxın!
Sakit axmaz,
Söze baxmaz,
Köpükلنər
Geləndə yaz.
Hər il gülli yaz geləndə,
Axbər sular yüksələndə,

Əriyənde dağlarda qar,
Gül açanda albalılar,
Gedən quşlar qayıdanda,
Qaranquşlar qayıdanda,
Dərə, təpə, düz, çöl yamac,
Çayır, çəmən, meşə, ağac
Yaşıl paltar geyən zaman
Kür çıxar öz yatağından.

Coşar, coşar
Qaynar, daşar,
Sahilindən
Uzaqlaşar.
Səs qoparar,
Bənd aparar,
Böyük, kiçik
Kənd aparar.
Tufan eylər,
Tuğyan eylər,
Kür daşanda
Min qan eylər.
Zaman-zaman
Dayanmadan
Bele görmüş
Kürü insan.

Lakin indi gəlin yaxın,
Axan Kürə bir də baxın.
O bizimlə qardaş olmuş,
İşimizdə yoldaş olmuş.
Onun vari bizimkidir,
Gur suları bizimkidir.
Hara desək axar gedər,
Sözümüzə baxar, gedər.

Görmüsüzmü Bozdağı siz?
İndi orda ellərimiz
Bəndə salır coşan Kürü,
Vaxtlı, vaxtsız daşan Kürü.

Yarır insan dik dağları,
Alt-üst edir torpaqları.

Axin-axın
Gəlin yaxın,
Bozdağa siz
Yaxşı baxın!

Deyirlər ki, bir vaxt varmış
Bu dağ meyus dayanarmış
Təbiətin qucağında.
Onun yanmış torpağında
Nə ot varmış, nə bir çiçək.
Ətəyindən onun tek-tek
Karvanlar yol alarmışlar,
Düzlərə iz salarmışlar.
Kür çayı da öz varından,
Axıb gedən sularından
Bircə damla olsun belə,
Verməz imiş bu boz çöllə.
Susuzluqdan burda torpaq
Yarılmış çataq-çataq.
Lakin indi gəlin yaxın,
Bu yerlərə bir də baxın.
İnsan oğlu zəhmetiyle,
Dağlar yaran qüdretiyle,
Axidaraq alın təri
Deyişmişdir bu yerləri,
İndi burda ağaclar var,
Əkilmışdır qatar-qatar.

Burda eller
Salmış şəhər,
Seyrinə çıx
Şəhər-şəhər.
Gör necədir
Mingeçevir.
Axin-axın
Gəlin yaxın,
Bu şəhərə
Bir də baxın!

Binalar var yaraşıqlı,
Həyətləri sarmaşıqlı.
Küçələr düz, yollar geniş,
Kəsilmeyir, gediş-geliş.
Hər həyətdə su kəməri,
Biz salmışıq bu şəhəri.
Kür də biza qardaş olub,
İsimizdə yoldaş olub.
Hara desək axır bu gün,
Sözümüzə baxır bu gün...

Mingəçevir, Mingəçevir,
Ürək səni nə çox sevir!
Nə böyükdür məhəbbətin,
Heç bitərmi hekayətin?!
Sən elimin vüqarışan,
Həyatımın baharısan.
Axar sular, əsən külək
Sənə nəğmə desin gərək.
Bozdağın ətəyində
Tezə düşmüş şəhərsən,
Elimin qazandığı
Qəlebəsən, zəfersən.
Səni qurub yaratmış
İgidlərin qüdrəti.
Onların əməkləri,
İş, halal zəhməti
Dəli Kürü sinəndə
Kəməndə salacaqdır,
Onun hər dalğasından
Min qüvvət alacaqdır
Susuz çöllər, səhralar...
Al-əlvən bəzənəcək
Günü-gündən bu diyar.
Ot bitməyen düzlərdə
Ağaclar əkilecək.
Laləzara dönecek
Mil düzü, Müğan düzü,

Bol mehsul yetirəcək
İlbeil Şirvan düzü.
Son bizim ölkəmizə
Yaraşıq verəcəksən.
Dönəcəksən güneşa,
Bol işiq verəcəksən.
Kəndlərdə elektrik
Lampası yanacaqdır.
Kəndimizi görənlər
Bir şəhər sanacaqdır.
Şöhrətin olacaqdır
Sənin diller əzbəri.
Mingəçevir şəhəri,
Mingəçevir şəhəri!
Zirvəsi qarlı dağlar
Baş əysin gərək bize.
Axan çay təslim olsun
Möhkmə iradəmizə.
Qəlbərin arzusudur:
Mingəçevir özü də,
Gərək cənnətə dönsün
Mil də Müğan duzu də.
Verdiyimiz vədəyə
Hər vaxt əməl etmişik,
Biz vətən torpağında
Arzumuza yetmişik.
Əlimizdə Vətənin
Qalibiyət bayrağı
Zəfərə aparırıq
Bu eli, bu torpağı.
Bu gün Mingəçevirde
Külüng vuran bir fehlə
Deyir min iftixarla,
Deyir min bir fərehlə:
– Vətən, tapşırığına
Əməl eyləyirik biz,
Sənin məhəbbətinlə
Vurur ürəklərimiz!

TƏZƏ ŞƏHƏR

Bu işıqlı şəherin,
Yaraşlı şəherin
Deyirlər ki, yerində nə ev, nə bina varmış.
Hərdən bir ötüb keçən karvanların zəng səsi,
Çaxan ildirimlərin göy titrədən nərəsi
Dağlara ses salarmış.
Başqa bir səs, bir səmir, bir həyat nişanəsi
Bu yerlərde yox imiş uzun illərdən bəri.
Başdan-başa boş imiş
Boz dağın ətəkleri.
Yaz ayları gələndə köpürən Kür, daşan Kür,
Öz həddini aşan Kür,
Quldur kimi sahili talayarmış, çaparmış.
Deyirlər yüz il əvvəl burda bir qoca varmış.
Kürdən balıq tutarmış.
Onu da bir gün səhər,
Nərildəyen ləpələr,
Öz toruyla bərabər
Hara isə aparmış.
Sağ sahilde indi də o qocadan bir çınar.
Bir balıqçı koması qalmış biziə yadigar.
Boz dağın ətəyində təzə düşən şəherin,
Sevimli, şən şəherin
Hüsnünə baxın bu gün, bir eleyin tamaşa!
Kür qırğı, dağ döşü, hamar küçə, qır səki,
Təpənin döşündəki, çayın sahilindəki
Yerlər, göye baş çəkən daş evdir başdan-başa
Burda yollar genişdir, binalar yaraşlı,
Həyətlər çıçəklidir, eyvanlar sarmaşılı.
Hələ şəhər bağının ağacları körpədir.
Dağdan əsən küləklər,
Mənzil kəsən küləklər,
Bəzən bu ağacları kötüyündən tərpədir.
Lakin hər kiçik ağaç burda yarpaq açanda
Xirdaca gül kolları göye ətir saçanda.
Biziə elə gelir ki,

Biz bu təzə şəherin bol ağaçlı bağında,
Sərin Kür qırğında,
Gəzintiyə çıxmışq sevgilimizlə birge;
Qol-budaqlı ağaclar görünür cərgə-cərgə.
Bozdağın ətəyində təzə düşən şəherin,
Sevimli, şən şəherin
Üreyi əsrimizlə bir döyüñür, bir vurur.
Bu şəhərdə yaşayan zəhmət pəhlevanları,
Əmək qəhrəmanları,
Ölkəmizin böyük bir tikintisini qurur.
Burda sadə adamlar öz alın tərələlə,
Böyük hünərlərələ,
Min xariqə yaradır, dağ çapır, torpaq qazır;
Bu zamanın ən böyük şah əseri sayılan
“Mingəçevir dastanı” adlı bir əser yazar.

GƏNCLİK KÜÇƏSİ

Sən bizim şəhərə bəzəksən, bəzək,
Yarlı-yaraşlı Gənclik küçəsi.
Günəşli gündüztek, aydın səhərtək
Gecəsi işıqlı, Gənclik küçəsi.

Sən cavan olsan da əzəmetin var,
Coşqun çaylar kimi sinən genişdir.
Durma qatarı tek körpə ağaclar
Sağında, solunda cərgelənmişdir.

Hələ kölgəsizdir təzə xiyaban,
Ağaclar atmayıb göye qol-budaq.
Amma bilirem ki, onlar bir zaman
Üstünə ətirli kölgə salacaq.

Böyü, gözəl küçə, əlimizlə sən,
Baş çəksin göylərə uca evlərin!
Ürəyimiz kimi düzən, genişsən,
Sən vuran qəlbisən təzə şəherin.

YENİ MƏCRA

Yüz illik ağacları kötüyündən qoparan,
Min sildürüm qayarı bir əlində aparan,
Dağ üstünə dağ qoyan pəhləvanlar haqqında,
Nərəsindən göy əsən qəhrəmanlar haqqında,
Min nağlı eşitmİŞEM, əfsanə eşitmİŞEM.

Amma axan bir çayın yöndəmini döndəren,
Onu öz axarından başqa yana göndəren,
Qıjılıtlı çayların öünü alanların,
Nərildəyən suları kəməndə salanların,
Haqqında bu vaxtadək heç nə eşitməmişEM.

Hele də yadimdadır nənəmin dedikləri...
Şirin əfsanələrdə uşaqlığımızdan bəri
Eşitmədiklərimi bu gün Mingəçevirdə,
Bozdağın ətəyində, yaşadığım dövrə
Öz gözümle görürem göydəki günəş kimi.

Budur, eli külünglü bizim ellı qoçaqlar,
Dəli Kürü başqa bir məcraya salacaqlar.
Öz minillik yolunu dəyişəcək burda Kür,
Çoxlu xeyir verəcək bizim ana yurda Kür,
Horarəti sönməyen əbedi atəş kimi.

MİNGƏÇEVİRDƏ

Soyuq bir qış günüdür, lopa-lopa yağır qar,
Sanki ağ çiçək açmış sahiləki ağaclar.
Göz işlədikcə burda hər təref ağ görükür,
Öz köhne məcrasılə aram-aram axır Kür.
Töyüyürek dirmaşır dağa dolu bir qatar,
Dərələrə səs salır bu tərəfdə matorlar.
Uzadaraq əlini bir təpəyə mühəndis,
Bir dəstə gənc fəhləyə deyir: "bunu indi siz
Başlayın qazımağa!"
Zərbə zərbə üstündən dəyir bu an torpağı.

Div gövdəli bir maşın gelir təpəye sarı.
Onun nəhəng pəncəli qara, polad qolları –
Enib qalxır, təpənin sırasını dağdır.
Elə bil ki, təpəyle o, min ildir yağıdır.
Biz gedirik irəli yanımızda mühəndis
Deyir: Kürü keməndə salacayıq burda biz.
O bir də ömrü boyu həddini aşmayacaq,
Köpürüb daşmayacaq.
Onun, hər damlasından bir çiraq yanacaqdır,
Muğanda, Mil düzündə çil-çiraq yanacaqdır.
Mingeçevir bir günəş olacaq bu diyarda.
Ondan qüvvət alaraq aynabənd otaqlarda
Gur işıqlı lampalar yanacaq ulduz kimi,
Hər ev işıq olacaq bizim arzumuz kimi.
Susuz qalan çöllərə gen arxlar çekiləcək,
Kimsəsiz səhralarda ağ pambıq ekiłəcək.
Qara tikanlı düzələr olacaq yaşıł çəmən,
Göyə etir saçacaq lale, nərgiz, yasemen.
Öz köhnə simasını dəyişəcək bu torpaq.
Bəhrəsiz səhraların məhsulu bol olacaq.
Danışdıqca mühəndis, men onun sözlərində,
Aydın baxışlarında, alici gözlərində
Həqiqətə çevrilən min bir arzu görürem.
Xariqələr yaradan yurdumuzu görürem.
Hava qaranlıqlaşır, lopa-lopa yağır qar,
Evlərdə, küçələrdə bir-bir yanır çiraqlar.
Getdiyimiz yol ilə biz də dönürük geri,
Taniya bilmeyirik gördüyüümüz yerləri.
Hər şeyi dəyişdirir burda insan zəhməti,
Hər anda bir rəng alır bu yerin təbieti.
Səhər bir təpə vardı burda biz keçen zaman,
İndi haman təpəden nə iz qalıb, nə nişan.
Səhər burda işləyən əli külünglü dəstə,
İndi hücumna keçib başqa təpənin üstə.
Hele də külüng səsi gəlir Mingəçevirdən,
Əsrərimizin nefəsi gəlir Mingəçevirdən.

MÖHTƏŞƏM BİR YOLUN YOLÇUSUYUQ BİZ

Keçilən yollara baxıram bu gün,
Görürəm qahibdir hər yanda bir iz.

Elə vaxt olub ki, səadət üçün
Ölümün üstünə atılmışq biz.

Hamar olmayıbdır yollar hər zaman,
Bəzən də keçmişik qayadan, daşdan.
Lakin tarix bilir: verib imtahan,
Üzüağ çıxmışq hər bir savaşdan.

Susuz səhralarda taxıl əkmişik,
Çayları yolundan döndərmışik biz.
Dağların döşüne yollar çəkmişik,
Qarlı zirvələrdən gəlib səsimiz.

Polad cərgələrlə yola düzülüb
Yenə addımlarıq orda vüqarla.
Demə ağrılardan ürək üzülüb
Bir yol keçəcəyik min iftixarla!

KƏNDİMİZ

Göy Xəzerin sahilində bir kiçik kənd var;
Buludlara baş çəkmişdir burda ağaclar.
Qum üstünə səpələnmiş barlı tənəklər,
Yaşıl rəngli çox böyük bir xalıya bənzər.

Burda evlər elə bil ki, ağ qağayıdır,
Bağça-bağlar bərbozəkli kəlağayıdır.
Hər həyətdə su quyusu, yel dəyirmanı...
Dörd bir yana ətir saçır gülü, reyhanı.

Səhər şəhdən sırga taxır şamama tağı,
Şərbət dadır qara şanı, gəlinbarmağı.
Hələ əncir, sarı əncir baldan şirindir,
Bu kənddə qış müləyimdir, yazsa sərindir.

Mən bu kənddə doğulmuşam bir yaz gündündə,
Öz kəndimlə fəxr edirəm ellər önləndə.
Qoy eşitsin coşan sular, çağlayan dəniz,
Mənim üçün çox böyükdür, kiçik kəndimiz.

O, kiçikdir, tükənməzdır lakin qüdrəti,
Yer üzündə var öz adı, var öz şöhreti.
Onun səsi milyonların, elin səsidir,
Çünki o da Vətənimin bir guşəsidir.

COBAN

Günəş al səhərdən verəndə soraq
Bürüyür dərəni yene çən, dumdan.
Çiyində yapıcı, elində çomaq
Bir təpə üstündə dayanır çoban.

Rəng verib, rəng alır yamac, çöl, çəmen,
Ürək serinlədir esən küləklər.
Çoban yeridikcə öpür elindən
Elə bil al-əlvan güller, çiçəklər.

Bir yanda kəndlərdir, bağçalı-bağlı,
Bir yanda zomilər ləpələnirlər,
Bir yanda qoyunlar qaralı-aglı
Muncuqtək otlığa səpələnirlər.

Göydən qalaq-qalaq bulud ötüşür,
Yerdə torpaq donur dağ çeşməsindən.
Dərəyə, təpəyə yene ses düşür
Qoyunun, quzunun məleşməsindən.

Çöllərdəki sürü, bağlardakı bar
Sinesi ulduzlu çobanındı, dost!
Hesaba gəlmeyən bu dövlət, bu var
Bizim azad elin, obanındı, dost!

Çoban məğrur-məğrur baxır irəli,
Üfüqlər nə qədər aydın görünür,
Ucalır al günəş – göylər gözəli,
Dumanşa hələ də yerlə sürünür...

ÇAY KƏNARINDA

Qızıl bir alovə bürüyür sehər
Dağların döşünü, gədiklərini.
Uzanan çay boyu məcnun söyüdlər
Sallayıb sulara etəklerini.

Sanki ləpəleri darayır külək,
Kölgəli sahilə bir sərinlik var.
Şığıyrı sulara bir balıq görçək
Yaydan çıxmış oxşək ağ qağayılar.

Bir qədər uzaqda qayıqlar üzür,
Açılmış qanadlı tək yelkənləri ağ.
Xeyalım quş olub göylərdə süzür
Görür ki, bu çayla canlanır torpaq.

Ax, ey çay, durmadan, ax dayanmadan,
Döyünen ürəye oxşarlığın var.
Ürək dursa əger məhv olar insan,
Sular dayansalar, çay da quruyar!

YAYLAQ

Sən nə qədər gözəlsən,
Yaylaq, ay uca yaylaq!
Menim qollarum səni
Hər il kaş quca, yaylaq!

Nəgmə deyən dilindir
Sərin bulaqlar sənin,
Əyilməz vüqarındır
Keklikli dağlar sənin.

Yaşıl çəmən – gen sinən,
Qalın meşə – saçındır;
Başın üstə fırlanan
Tərlanmı, ya laçındır?

Səndə günortalar da
Ot üstündə şəh olur,
Səhər-axşam havanda
Ətirli bir meh olur.

Dərələrdə dumanın,
Güneylərdə bənövşən,
Yarpaqların içinde
Toranlıq olur meşən.

Piyaləyə benzəyen
Lalələrin göz kimi,
Yaşıl otlar içinde
Qızarırlar köz kimi.
Qoy doyunca baxım mən
Senin gözəl hüsnünə,
Axı, ayrılaceğiq
Payız gələndə yene.

Ah, səni yerli-dibli
Kaş qopara bileydim,
Ciyinlərimə alıb
Mən apara bileydim.

Mən yaxşı bilirəm ki,
Bu mümkün deyil, ancaq
Mən səni ürəyimdə
Aparacağam, yaylaq!



Müxtəlif məsələlər,

QANLI YARA

Dünyada çox şəhər var adını bilmirik biz,
 Onlarla nə işimiz.
 Amma bir şəhər vardır,
 Orda viranə qalmış çoxlu küçələr vardır.
 Qəzəbsiz keçmək olmaz onun xarabasından,
 İnsanlığa atılmış ilk atom bombasından
 Yanmışdır, qaradır o,
 Dünyanın sinəsində qanlı bir yaradır o.
 Xirosima deyilən,
 O şəhərin adını eşitdiyim zaman mən;
 Sinəm od tutub yanır.
 Gözlərimdə dəhşətli bir mənzərə canlanır;
 Göyo nəhəngdən nəhəng bir buluda oxşayan
 Boz bir tüstü ucalır,
 Tüstü çekilen zaman
 Şəhər yerinə orda beş-on ovuc kül qalır.
 Xəbor alın, şəhərin qorxunc xarabasından,
 İnsanlığa atılmış ilk atom bombasından –
 Nələr çəkib bir anda onun bələli başı,
 Necə yanıb kül oldu onun torpağı-daşı?
 Onun olsayıdı dili
 Xatırlayıb o günü, xatırlayıb o ili
 Ah, nələr danışardı!
 İldirümtök çaxardı, çaylar kimi coşardı!
 Bombalardan da güclü olardı onun səsi.
 Dəniztek qabarırdı parçalanmış sinəsi.
 Deyerdidi: – Ey insanlar, aylıq olun hər zaman,
 Düşməsin yer üzüne bir bomba da havadan.

Hayif ki, nə daş dinir, nə də torpaq danışır,
 Qəzəblənmiş bir ürek hayqıraraq danışır...

Xirosima adında kiçicik bir şəhər var,
 Orda xaraba qalmış evlər var, küçələr var.
 Külə dönmüş daşlardan boz deyil, qaradır o,
 Dünyanın sinəsində qanlı bir yaradır o.
 Orda təzə salınmış bir balaca bağ da var,
 "Sühl bağlı" deyir ona ezbət çekmiş adamlar.

O bağda xırdaböylü ağaclar arasında
 Bomba partlayan yerde – torpağın yarasında
 Bir qardaşlıq mezarı cəzb edir nəzərləri.
 Onu ziyarət edir uzun illərdən bəri
 Dəstə-dəstə adamlar.
 O mezarın üstündə qəzəbli bir yazı var;
 "Rahat yatın, qardaşlar, ananızdır bu torpaq.
 Bu faciə heç zaman təkrar olunmayıcaq!".

BOŞ QALMIŞ BEŞİK

Dəhşətli bir partlayış
 Qulaq batırırdı birdən.
 Nəhəng göbələk kimi
 Tüstü ucaldı yerdən.

Sonra tutdu hər yanı
 Səssiz, dərin bir sükut.
 Nə yerde bir ot qaldı,
 Nə göy üzündə bulud.

Yaralandı ele bil
 Bu vaxt torpağın bağı.
 İnsan baxdı torpağa
 Sinəsində min ağrı.

Xirosimada birdən
Daş üstə daş qalmadı.
Hamı qırılmasa da,
Salamat baş qalmadı.

Şəhərin kənarında
Kiçik bir daxma vardı;
Orada ata, ana,
Üç uşaq yaşayındı.

Ele düşünməyin ki,
Daxma qaldı salamat,
Bu daxmanın içində
Bir dəhşət oldu həyat.

Əvvəlcə ata öldü,
Sonra lap kiçik oğlan.
Sabahı gün bir tabut
Çıxdılar oradan.

Gəlib ölüm növbəsi
Yazılıq anaya yetdi.
Sağ qalmış bir uşaq da
Üç gündən sonra getdi.

Bir gün də sabah yeli,
Daxmaya girən zaman,
Dondu kimsəsizlikdən,
Tez çıxıb getdi ordan.

Nə sakitdir bu daxma!
Nə səs vardır, nə səmir.
Nə göz yaşı, nə sevinc,
Nə də bir nefes gəlir.

Yalnız künçdə bir beşik
Salamat qalıb... aman!
Nə içində yatan var,
Nə onu yırgalayan.

KÖRPƏ DUSTAQ

*Məşhur yunan inqilabçısı Bəloyannisin
həbsxanaya salınmış körpə qızına ithaf
edirəm.*

Kaş men günəş olaydım,
Sönmez atəş olaydım;
Sənin yaş zindanının,
Soyuq, daş zindanının
Aşaydım divarından.
Dəmir qapılardan
Girəydim içəriyə.
Səni öz balam deyə
Qucağıma alaydım.
İşıqlanayıdı hər yan.
Solmuş yanaqlarından
Öpəydim dönə-dönə,
Körpə quzum, mən sənə
Ürəyini isidən,
Diləyini isidən
Bir istilik vereydim.
Mən üstəlik verəydim
Sənə öz vüqarımı,
Sönmez alovlarını.
Sən soyuq bilməyəydin,
Heç vaxt əyilməyəydin
Önündə cəlladların,
Düşmənlərin, yadların...
Kaş men dağlar döşündə
Bitmiş lalə olaydım.
Ya da sərin nefəсли,
Çoşqun sulu, gur səsli
Bir şəlalə olaydım.
Lalə olsaydım əger,
Körpə quzum, bir səhər
Mən yanına gələrdim.
Solmuş yanaqlarına,

Qansız dodaqlarına
Öz rəngimdən verərdim.
Şəlalə olsaydım mən,
Öz sərin nəfəsimdən
Sənə pay göndərərdim.
İsti yay günlərində
Bürkü otağını mən
Yaylağa döndərərdim.
Mən öz coşqın səsimlə
Sənə laylay çalardım.
Sularımdan boynuna
Mirvariler salardım.
Neyleyim, neyləyim ki,
Sada bir şairəm mən.
Yalnız kiçik şeirlər
Yazmaq gelir əlimdən.
Bax, bu şeri yazmağa
Çatır ancaq qüdretim.
Lakin dağlar qədərdir
Mənim səmimiyyətim.
Arzum budur qəlbində
Nə dərd, nə də qəm olsun.
Bu kiçik şeir sənə
Mənim hədiyyəm olsun.

GÖZƏLDİR

Nazlı bahar qucağında səhərlər
Sərin-sərin əsən yellər gözəldir.
Dik dağlardan coşa-coşa tökülən
Şəlalələr, axan sellər gözəldir.

Tamaşadır başdan-başa bu Vətən;
Atlaş meşə, yaşıl yamac, göy çəmən,
Düzlərdəki lale, nərgiz, yasəmən,
Bağlardakı qızılıgüller gözəldir.

Sevincindən sular kimi çağlayan,
Gülə-gülə dəstəyle gül bağlayan,
Hər birinə min bir köntüllə bağlayan
Şəvə kimi qara teller gözəldir.

ANAMA

Anacan, mən sənə çox borcluyam, çox.
Borcundan çıxmışın qanımı verəm.
Son hər nə istəsən yox demərəm, yox,
Həyatımı verəm, canımı verəm.

Təki sən qalxasan yorğan-döşəkdən,
Başqa bir istəyim yoxdur, əzizim
Nəfəsin gəlməsə bu ev-eşikdən,
Buzxanaya dönər evimiz bizim.

Ağriyan başımı qoyub dizinə,
Dincimi alıram yorulanda mən.
Körpə uşaq kimi baxıb gözüne
Sanki unuduram hər şeyi hərdən.

Gəl, mənə çox görmə bu təsəllini,
Qoy qoyum üzümü üzünün üstə.
Yenə saçlarımda gəzdir əlini,
Uşaqtək baş qoyum dizinin üstə.

SƏNİN VURĞUNUNAM, BAHAR, AY BAHAR!

Sənin gəlişinlə düzəndə, dağda
Qarlar selə dönbüb axar, ay bahar!
Ətirli güllərdən qızlar, gəlinlər
Dərib sinəsinə taxar, ay bahar!

Yaşıla bürünər çəmən, dağ, meşə,
Ayılar yuxudan nərgis, bənöfşə;
Qışın şaxtasında, inan, həmişə
Həsrətin qəlbəri yaxar, ay bahar!

Yaşıl reyhanların, qızıl güllərin
Ətrini gətirər əsen yellerin.
Men də bülbülyəm bu şad ellərin,
Sənin vurğununam, bahar, ay bahar!

PUŞKİNƏ

İnsan var ki, öləndə, olur fikri, xəyalı,
Onun özüylə birgə çürüyür torpaq olur.
İnsan var ki, ölsə də, onun böyük amalı
Gələcək nəsillərin əlində bayraq olur.

Vüqarlı bayraqısan sən seir ordumuzun.

Öz əlinlə yazmışan hürriyyət nəğmesini.
Ən böyük şairiən bu gün də yurdumuzun,
Ölkənin hər yerindən eşidirəm səsini.

Güneş şüası kimi hər evə yol tapmışan,
Hər könlük bir yerin, bir yuvan var əzəldən.
Döyüş cəbhələrində bizimlə at çapmışan,
Bir də ilham almışan hər menalı gözəldən.

Əzbordır dilimizdə sənin böyük sənətin,
Sən bu gün də bizimlə gedirsən bir cərgədə.
Qoymamışq bircə an sənin saf məhəbbətin
Çırpinan qəlbimizi ömrümüzdən tərk edə.

Dost kimi sevdilə səni babam Mirzə Fətəli
Yaxın adamtək ona həmişə sirdəş oldun.
Parladıqca gün kimi üreyinin əməli
Bizimlə bir yaşadın, bize vətəndaş oldun.

GÜNƏŞLİ AŞQABAD

Yayda, qışda günəşin əskik olmur bircə an,
Seltenet tacı kimi o düşmeyir başından.
Küçələrin ox kimi dündüz uzanır gedir,
Çınarların kölgəsi gündüz uzanır gedir.
Sərin sulu arxaların quşṭək açmış qol-qanad,
Al günəşli Aşqabad,
Bol günəşli Aşqabad!

Zümrüd röngli bağların sinəndə hamayıldır,
Səni görənlər hamı gül üzünə mayıldır.
Ana qoynun istidir, adamların – mehriban,
Günəşli Bakım qeder sən də mənə doğmasan.
Arzum budur: həmişə ön cərgəde addım at,
Al günəşli Aşqabad,
Bol günəşli Aşqabad!

Getməyib torpağından karvanların izləri,
Aşmış sənin şöhrətin dağları, dənizləri.
Sən türkən qardaşının öz eşqi, öz baxtısan,
Günəşli bir diyarın, günəşli paytaxtısan.
Gecə-gündüz sinəndə qaynayırlar, coşur heyat,
Al günəşli Aşqabad,
Bol günəşli Aşqabad!

FİRUAZ*

Mən seni qışda gördüm,
Qarda, yağışda gördüm.
Bir gün deyil, bir saat
Bir quşbaxışda gördüm.
Dörd tərəfin dağdı, dağ,
Sinən dolu bağlı, bağ.
Gözəllik sevən ürək

* Aşqabad yaxınılığında yaylaq

Sendən düşərmi uzaq?
Yox, yox, sərin Firuze,
Dağların qucağında
Yatan gəlin Firuze!

OCAQÇILAR

Soyuq yanvar gecesi... lopa-lopa yağır qar,
Artıq çoxdan çəkilmiş küçələrdən el-ayaq.
İsti mənzillərində rahat yatan adamlar
Bayirdakı şaxtadan xəber də tutmayacaq.

Pencərəni, qapını döysə də əsən külək,
Soyuqdan əsmeyəcək körpələr beşiyində.
Bu şaxtalı gecədə, serhədçi əsgərlərtək,
Ocaqçılar dayanmış istinin keşiyində.

Nə qədər ki, şaxtadır, hava soyuqdur hələ,
Bir an kəsilməyəcək bacaların tüstüsü.
Xoş hərarət verəcək hər evə, hər mənzilə,
Onların yandırıldığı ocaqların istisi.

Məktub yazmaq istəyirmiş öz sevimli nigarına –
Gözlerinə həsrət qalan, qəm çekdiyi, dildarına.
Oğlan şamı yandıranda hökmər salmış yada,
(Sevgi bəzən, ölüm ilə qarşılaşmış bu dünyada).
Eh!.. O gecə deyirlər ki, dərin göydə nə ay varmış,
Nə ildirim parlıtuş, nə ulduzdan halay varmış,
Gözəllərin saçı kimi qapqaraymış haman gecə,
Yalnız səssiz ordugahın bir yanından ince-ince
Gelen bir şam işığıni hiss edirmiş döyüşçüler.
Kimse bunu şöhrət üçün hökmərə vermiş xəbər.
Gözərlə seyr eylemiş hökmər da bu işığı,
Derinleşmiş acığından sıfetinin qırışığı.
Qalxıb o dəm öz yerindən evlər yixan sərt hökmərər
Demiş: “mənə öz ordumda qarşı gedən adamı var?”
Hələ yazıl qurtarmamış məktubunu aşiq oğlan,
Hiss eylemiş hökmərənin gəldiyini arxasından.
Qorxusundan titrəmişdir külək döyen çınar kimi,
Rəngi qaçmış, ağarmışdır dağlardakı qarlar kimi.
– Nə işqidir? Nə yazırsan, bilməyirsən əmri məyer?
– Darixirdim sevgilimçin, səbr etmədim sübhə qədər...
– Senin sevgin müqəddəsdir, yoxsa menim əmrim, de bir!
– Senin əmrin müqəddəsdir, sevgi daha yüksəkdədir.
Bir də menim ilqarım var sevgilimlə, gələn gündən,
Hər gün ona məktub yazım, hökmərəm gərək ki, mən.
– Nə deyirsən, ilqar nədir? – oxu görüm nə yazmışan?
Oxuyur öz məktubunu hökmərə aşiq oğlan?

“...Qəlbimi ovlayan, a nazlı dilbər,
Senin fərağına dözə bilmirəm.
Yanağın laledir, üzün sənubər,
Uzadıb elimi üzə bilmirəm.

O gündən ki, səndən aralanmışam,
Hicran yollarında paralanmışam.
Tülək bir tərlənam, yaralanmışam,
Göyərçin üstünə süzə bilmirəm.

Ağızlardan-ağızlara dolanan bir hekayə var:
Gecə düşmən basqınından şübhələnən bir hökmərər
O gün belə əmr eylemiş: “bu gecəni səhərədək
Ordugahda bir işiq da görünməsin gözə gərək;
Hər kəs əmrə qarşı getse, cürət edib əmri pozsa,
Öləcəkdir öz əlimlə, batacaqdır orda yasa!”
Deyirlər ki, hökmərənin ordusunda biri varmış,
Gecə-gündüz, yar-yar deyib şirin mahnı oxuyarmış;
Canan deyib, can verəmiş hər saatda yüz yol belə,
Söyləyərmiş öz dərdini narın-narın əsən yelə.
Haman gecə bu gənc oğlan qarşısında bir ağ varaq,
Əlində bir gəlin şamı, bir də qələm oturaraq,

Ey sağır gecenin yanın üzüküri,
Bərabər seyr edək gözəllikləri;
Məhəbbət bəhrinə düşəndən bəri
Hey əl, qol atıram üzə bilmirəm.

Sevmişəm, sendəki qara gözəri,
Axır ki, bir rəhəmə gələr özləri.
Vurğun xəyalimdən keçən sözləri
Çin-çin eyləyirəm düzə bilmirəm”.

Əzel gündən demişlər ki, hakimlərdə insaf olmaz,
Açı-acı gülümsemiş sərt hökmədar demiş ki, “Yaz!
Belə qurtar məktubunu: “Ey sevimli mələk yarım!
Bir də öpüş almayıcaq dodağından dodaqlarım...
Bir də məni görmeyəcək yoldaşlarım, atam, anam.
Son məktubdur, yazıram mən; dostlarımı mendən salam!”
Mələl-mələl baxmış oğlan hökmədarın gözərinə,
Artırmışdır bu sözləri məktubunun sözlərinə:
“Unut məni bir dəfəlik, ey sevimli mələk yarım,
Bir də öpüş almayıcaq dodağından dodaqlarım...”
Bir parıltı qalxmış göye hökmədarın qılıncından,
Qucaqlaşmış bir dost kimi ucuz ölüm – aşiq oğlan!

Bakı, 1940

ELƏ XOSBƏXTƏM Kİ...

Bu gün elə xoşbəxtəm ki...
Sanki qanadlı quşam,
Elə bil ki, anadan
İndicə doğulmuşam.
Bu gün elə xoşbəxtəm ki...
Sanki uçacağam mən.
Elə bil ki, ilk dəfə
Ov vurmuş uşağam mən.
Bu gün mən bilmirəm ki,
Nədir qüssə, nədir qəm –
Axı, oziz dost, bu gün
Şənilə görüşmüşəm!

BAŞQA ADAM

Onun da gözəri var,
Bizim gözərimiz kimi.
Amma bizim gördükərimizi
O görməyir biz görən kimi.
Onun da ağızı var, dili var,
Bizim ağızımız kimi,
Dilimiz kimi.
Amma sözleri olmayırlar
Bizim sözərimiz kimi.
O qarısqaya fil deyir,
Filə – qarişqa.
Çünki o, başqa adamdır,
Biz – başqa.
Onun da qulaqları var,
Qulaqlarımız kimi.
O bizimtək eşitmır ancaq,
Nə olsun ki, bizimkinə oxşayır
Ondakı ağız, burun,
Göz, qulaq.
Biz fili fil görürük,
Qarişqanı qarişqa.
Biz başqa adamıq,
O, başqa.
Deyə bilmərəm belələri çoxdur
Təkcə onu deyirəm ki,
Onun ürəyinin
Bizim ürəyimizə
Oxşarı yoxdur.

YALTAQ

Əhvalı pisdən də pis,
Qaşlı-qabaqlı
İçəri girdi reis.
Bu dəfə yaltaq

Dimdik atılaraq
Durmadı ayağa,
Yerimədi qabağa,
Dartmadı qasını,
Əymədi başını,
Sürtmədi əlini elinə,
Şirinlik vermedi dilinə,
Su kimi axmadı sözləri...
Çünki o, artıq
Tabutda yatırıldı yazılıq-yazılıq,
Rəisini də görmürdü gözləri.

“BƏXTƏVƏR” BALIQ

Qarmağa düşdü balıq.
Çırpındı, çapaladı
Xilas olmaqçın yazılıq.
Bir başqa balıq onu
Gördü bu vaxt uzaqdan,
Dedi: – Kefdedir yaman,
Görmürsen nə oynayır
Bəxtəver şadlığından.

ACI DİL

Dilin acılığını
Nə diş, nə dodaq bilər.
Dilin acılığını
Eşidən qulaq biler.
Bir də bulanan ürək,
Od tutub yanana ürək.



MƏN BAHARI SEVİRƏM

Bir gün dayanacaq ömrün karvanı
Susacaq nər boynundakı zinqrovlar.
Mənim üçün artıq nə qış olacaq, nə bahar
Əbədi tərk edəcəyəm insanları, dünyani.
Onlar da məni tərk edəcəkmi görən?
Yox, yox, istəsələr də bunu bacarmazlar.
Axı, mənim dostum var, düşmənim var, övladım var
Tez-tez onların yuxularına girecəyəm mən.
Yəqin ki, övladlarından biri, göyçək
Övladlarından birinə mənim adımı verəcək.
Bir gün də şəklimi ona göstərəcək,
“Adını daşıdığın bu kişi babandır” deyəcək.
Nəvəmlə birlikdə adım yaşayacaqdır,
Nə dünya məni unudacaq, nə insanlar.
Nəvəm hərden qəbrimə gül daşıyacaqdır
O güllərdən duyacağam səni, bahar, səni bahar.

İSTƏK

Ulduz olmaq isteyirəm,
Sönmək istəmirəm.
Yol olub dağa qalxmaq isteyirəm,
Enmək istəmirəm.
Şimşek olub çaxmaq isteyirəm
Bir anlığa yox.
İşığa dönəmək isteyirəm,
Qaranlığa yox.

Mən ölümün özüne belə
Gülmək istəyirəm.
Ölümüsüz bir ölümlə
Ölmək istəyirəm...

İTHAF

Bir nəgmə qoşmadım gözəlliynə,
Şeir həsr etmədim sənə doğrusu.
Məgər iş bundadır, özün bilirsən,
Ey mənim könlümün şirin arzusu!
Min ilham almışam gözəlliyyindən,
Sənə həyatımı həsr etmişəm mon.

AYRILIQ

Çox keçdi günlərimiz hicranda, ayrılıqda,
Axır ki, biz də bildik bir dərdmiş ayrılıq da...
Uzağa düşdükə də, bu ayrılıq günləri
Daha da yaxın olduq hicran duyandan bəri.
No qədər ki, yaxındıq gözümüzəydin mənim sən,
Ayrıldığımız andan ürəyimə girmisən.

HƏQİQƏT

Həqiqəti gizlətmək
Olmayıbdır müyessər.
Həqiqət şəffaf sulu
Qaynar bulağa bənzer.
Bağlasalar gözünü
Əger qaynar bulağın,
Başqa bir yerdən yarar
O bağrını torpağın

“ÇİÇƏK”

Oxudum “Çiçəyi”* bu seher yenə,
Keçibdir üstündən yüz bahar, yüz qış.
Yüz ilin içinde güller, çiçəklər
Yüz dəfə açılıb, yüz yol saralmış.
Bu necə sırrıdır, özün de, görək,
Bir yol da solmayıb ekdiyin “Çiçək”?

BAĞ, XƏZAN VƏ MƏN

Vaxt keçəcək,
Bahar gələcək.
Ağacların yene açacaq çiçək.
Geri döñecək gedən quşların.
Nəgməsinin dinləyəcəksən
Qaranquşların.
Darıxmayın, darıxmayın,
Ey mənim saralıb,
Yenə də yaşıllaşan ağaclarım.
Qoy mən darıxım,
Daha qaralmayacaq
Hər gün bir az ağaran
Qara saçlarımn!

ÖMÜR

İnsanlara
Lazım olan insan
Tək qalmaz heç bir zaman.
İstəmirem ömrümde
Bircə gün də tək qalam.
Yaşamaq istəyirəm,
O qədər, –
Nə qədər ki,
İnsanlara lazımmam.

* A.S.Puşkinin “Çiçək” şerinə işaretdir

MƏSƏL

“Süleymana qalmayan dünya
Sənə də qalmayacaq”
Deyilən bir məsəl var.
Dolaşır dodaq-dodaq,
Bu düzdür...
 Biz gedəcəyik,
 ancaq,
Dünya yenə də
 insanlara qalacaq.

ÇƏTİN DİL

Çin dilidir deyirlər dünyada ən çətin dil,
Onu az bir zamanda öyrənmək asan deyil.
Bircə il səy ełəsəm, eżab çəksəm mən əger,
Danışaram o dilde nağıllar, əfsanələr.
Lakin sənin dilinin üstündə xeyli vaxt var
Çalışıram, çəkirom əziyyətlər, əzablar.
Amma bilmirəm nədən,
Ay qız, sənin dilini öyrənə bilmirəm mən?

BƏLKƏ DUYA BİLƏSƏN

Hele soyumayıbdır ürəyimin közlepı,
Əllərini bircə an qəlbimin üstə qoy sən.
Dillə sənə söyleyə bilmədiyim sözləri
Belkə duya bilesən onun döyüntüsündən.

SÜNBÜL

Sudan sərinlik aldin
Al günəşdən – herarət.
Kiçik bir dəndin əvvəl,
Sünbüл oldun nəhayət.

Göy olanda çalxanan
Dalğalı bir denizdin.
Qanadlı ləpəlertək
Bir az da ağbənizdin.
Sonra saraldın tamam,
Sən kehrebaya döndün.
Bu rənginlə daha xoş,
Daha gözəl göründün.
Göy dənizdən çıxırsa
Sarı kəhrəba əger,
Sənin də ilk yatağın
Oldu gömgöy zəmilər.
Sen suyun sərinliyi
Günün hərəretisən.
Torpağın berəkəti,
İnsanın zəhmetisən.

ÜRƏYİMDƏSƏN

Əsən külekklərə qoşuldum dünən,
Dərələrdən keçdim, dağlardan aşdım.
Səni tapmaq üçün külekklərə mən,
Yerləri, göyleri gəzdim-dolaşdım.

Axtardım mən səni dağlar döşündə
Çoban tüteyinin titrek səsində,
Qayalardan sızan, daşlardan sızan
Şir-şir bulaqların zümzüməsində.

Zümrüt çəmənlərdə şəhli otlara,
Əlvən çiçəklərə, güllərə baxdım.
Polad iyne kimi, gümüş ox kimi
Güneşdən süzülen tellərə baxdım.

Ərimək bilməyen qarları gəzdim
Sildirrim dağların təpələrində.
Mən səni axtardım, mən səni gəzdim,
Coşqun dəryaların ləpələrində.


Əsən küləklərlə mən çox dolandım.
Heç yanda, heç yerdə tapılmadın sən.
Yalnız axşamüstü günəş batanda
Gördüm ki, sən mənim ürəyimdəsen.

VÜQAR

Dünən bir qoca gördüm gözlərində min vüqar,
İz salmışdı üzündə dərin, dayaz, qırışlar.
Gezdirərək əlini başında daraq kimi,
Oxuyurdu ömrünü yazılmış varaq kimi.
— Şerəfimsən, şanımsan, ey mənim meğrur başım,
Çox da ki, mümkin deyil təzədən cavanlaşım,
Bir vaxt vardı qaraydı şəvətek rəngin sənin,
Gencliyi göstərirdi hüner məhəngin sənin.
Yol alıb keçdikcə mən illerin sinəsindən,
Gündə bir ləl itirdim ömrün xəzinəsindən.
Uçdu gəncliyim əldən köçəri quşlar kimi,
Calandıqca gün günə sən ağardin qar kimi.
İl keçdi, zaman ötdü, sənse ömrün boyunca,
Dağlardan dik dayandın, sərt qayalardan uca.
Nə cavanlıq günündə, nə qocalıq günündə,
Bir yol da əyilmədin düşmənlerin önündə.
Yüksek tut vüqarını, ey mənim meğrur başım!
Raziyam şərefinçin min bəlaya qatlaşım.
Siyirlmiş qılıncılarla tuş geləsen, təki sən
Yadların qarşısında aşağı enməyəsen.

BALIQÇI QIZ

Dalğaları oynadır əsən sabah yelləri,
Tor atıb balıq tutur mavi gözlü bir pəri.
Lakin heç bilməyir ki, onun dərya gözündə
Bir könül düşüb tora çırpınır çoxdan bəri.



QIŞ GÜNƏŞİ VƏ SƏN

Qışdır, qar örtmüsdür dərəni, düzü,
Sanki ağ örpeye bürünüb həyat.
Nə qədər solğundur günəşin üzü,
O da sənin kimi soyuqdur, heyhat!
Onda hərərətdən yoxdur bir əsər,
Yalnız işıq verir süzən ox kimi.
Sən də mənim üçün, deyim müxtəsər,
Həmi var kimisən, həmi yox kimi.


DEMƏ

Demə saçlarıma dən düşüb artıq,
Gonclik gedib əldən, qocalmışam mən.
Bu gözəl dövranda qocalmaq olmaz.
Ömrüm uzandıqca ucalmışam mən.
Düzdür, ağ saçlar var başımda, nə qəm,
Ağ çiçəklər açar gələndə bahar.
Bir də ki, əzizim, özün bilirsən
Uca dağ başında daim qar ola.

QOŞA VURACAQDİR ÜRƏKLƏRİMİZ

Mən səni özümə həmdəm sanıram,
Eşqinin oduyla alovlanıram,
Gecə də, gündüz də səni anıram.
Çıxmayır yadımdan ala gözlərin,
Şirin söhbətlərin, şirin sözlerin.

Sən mənim könlümde xoş bir umudsan,
Ah, mən neyləyərəm məni unutsan!
Sinəm bir atəşdir, onu soyutsan,
Od dolu ürəyim sənər, qaralar,
Çiçəkli ömrümü boran, qar alar.



Neçindir, bilmirəm, bu qorxu, təlaş,
Atarmı yoldaşı, vəfali yoldaş?
Ömür yollarında ağartsaq da baş,
Yenə də birlikdə olacağıq biz.
Qoşa vuracaqdır ürəklərimiz!

BAĞÇADAN KEÇMİŞƏN

Yeqin bu gün
Şəhər-şəhər
Bu bağçadan keçmişən.
Soruşursan:
Nedən bildim bunu mən?
Çiçeklərin nəfəsində
Saçlarının qoxusu,
Nərgizlərin xumarında
Gözlerinin yuxusu,
Quşların nəğməsində
Səsinin ahəngi var.
Çinarların duruşunda
Bedeninin qameti,
Güneşin zərrəsində
Qəlbinin hərarəti,
Lalənin leçəyində
Dodağının rəngi var.
Şəhər-şəhər,
Sənin burdan keçdiyini
Onlar mənə verdi xəber.

YAXIN VƏ UZAQ

Denizdəki,
İki,
Dalğa təki
Bir-birinə yaxınıq biz.
Mən sənin ardınca qanad çalıram,

Əsen küləklərdən sürət alıram.
Lakin yene
Çata bilmirəm sənə.
Sen sahilə çatanda
Mən də sənə çatıram.
Hayiflər ki, bu zaman
Nə mən dalğa oluram,
Nə sen dalğa olursan.
İki

Qonşu dağın təpəsi təki,
Bir-birinə yaxınıq biz.
Lakin bilir zirvəmiz,
Bilir ağ başlı dağlar,
Aramızda qaranlıq,
Dərin bir uçurum var.

UZAQDA OLAN BİR DOST ÜÇÜN

Sizin şəhər də bizim şəhər kimidir,
Küçələri asfalt, evləri daşdan.
Sizin şəhər də bizim şəhər kimidir,
Dənizi yoxdu təkcə,
Bizim şəhərdə dəniz var
Sən yoxsan.

Gözlerinin maviliyi var dənizdə ancaq.
Tanimadığım küçələrdən keçdim,
Görmediyim bağçalardan.
Sizin şəhər də bizim şəhər kimidir:
Küçələri ağacli,
Çox yerdə iynəyarpaq.
Parkları çılcıraq,
Zeytunu yoxdu təkcə.
Bizim şəhərdə zeytun var,
Sən yoxsan.
Həmişəbaharlığın var zeytunda ancaq.

Dənizə baxanda,
Zeytuna baxanda
Nedənse səni düşünürəm men.
Xatırlamaqdan başqa
Nə gələr əlimdən,
Sən uzaq... mən uzaq...

NİYƏ?

Söyleyin təbietin
Varmıdır ədaləti?
Ölüm həmişəlikdir,
Yaşamaq müvəqqəti...

ÇAYDA KÖRPÜ OLAR ÜRƏK

Enlidir çay, dərindir çay,
Sular axır iti-itı.
Soyuq sular duyarlı heç

O sahildə durmusan sən,
Bu sahildə yanıram tək.
Bir işarə etsən əgər,
Çayda körpü olar ürək.

AYNA

Ləkəsiz, düşüncəsiz bir qırıq şüše
Düzlükə, doğruluqla gülür həmişə.
Namuslu insan kimi bu şüše varlıq,
Nə yaltaqlıq eleyir, nə riyakarlıq.
Gözələ gözəl deyir, çirkinə – çirkin.

SUAL

Yerdən çıxan neftə çox vaxt
Qara qızıl deyirik biz.
Eşitdikcə bu kəlməni
Fərəhlənir üreyimiz.
Əgər qara neft qızılsa,
Onda, dostiar, deyin görək:
Onu yerin qatlarından
Çıxarana nə ad verək?

İLK MƏHƏBBƏT

Dağlar qədər ucadır,
Dünya qədər qocadır,
Asan bir tapmacadır
Mənim ilk məhəbbətim.

Canımdan da əzizdir,
Ləkəsizdir, təmizdir,
Bir dalğalı dənizdir
Mənim ilk məhəbbətim.

Qanadlıdır, ley deyil,
Çox şirindir, mey deyil,
Unudulan şey deyil
Mənim ilk məhəbbətim.

Ömrün ülviyətidir,
Könül şeriyətidir,
Ana məhəbbətidir
Mənim ilk məhəbbətim.

BU ÜRƏK DƏ SƏNİNİNDİR

Senin qara gözündə
Kölgəli qayalardan
Damcı-damcı tökülen
Suyun şəffaflığı var.

Sənin gözəl üzündə
 İlk baharda sökülen
 Çəhrayı dan yerinin
 Bakire saflığı var.
 Sənin yanaqlarında,
 Nərmin dodaqlarında
 Çəmən çiçəklərinin
 Qırmızı rengi vardır.
 Ətirli nefesində,
 Ürək açan səsində
 Bulaş zümzüməsinin
 Xoş bir ahəngi vardır.
 Mənim tərif etdiyim
 Bu göz, bu qas, bu yanaq,
 Bu ses, bu saç, bu dodaq
 Səninkidir... Mənim də
 Atəş dolu sinəmdə
 O gözə, o yanağa,
 O səsə, o dodağa
 Vurulmuş bir ürək var.
 Onda yüz min dilek var.
 Bu ürək də sənindir.
 İnan, gözelliyinə
 O da xoş bir bəzəkdir.
 Nə qədər ki, o vurur –
 Səni isteyəcəkdir.

NİYƏ SEVDİM MƏN SƏNİ?

Niye sevdim mən səni,
 Niye vuruldum sənə?
 Özüm də bilmirəm heç,
 Nəyin xoş gəldi mənə.
 Deyim qara qaşların,
 Qara gözlerin oldu,

Qırmızı yanaqların,
 Şirin sözlerin oldu?
 Düz olmaz.. axı səndən
 Qara gözlülər də var;
 Qırmızı yanaqlılar,
 Şirin sözlülər də var.
 Bəs qəlbimi qəlbine
 Bağlayan nə oldu, qız?
 Bu suala bir cavab
 Verə bilerəm yalnız:
 – Məni sənə bağlayan
 Düz söz, düz ilqar oldu,
 Təmiz məhabbatımız,
 Bir də etibar oldu.

DƏNİZ

Səhər günəşdən erkən,
 Dururam yuxudan mən.
 Səni hamidian qabaq
 Görmek üçün, ay dəniz.
 Ah, nə qədər gözeldir
 Rəngin bu gün, ay dəniz.

DƏNİZƏ ALQIŞ

Təpəni ötən kimi
 Açılaçaq önündə
 Geniş süfrətək dəniz;
 Əngin, mavi, mehriban,
 Göylər kimi tərtəmiz.
 Suların üstü xırçın-xırçın,
 Sahilde qayalar yalçın-yalçın.
 Dəniz də ürək kimi
 Çırpinır yaşamaqçın,
 yaşamaqçın.

Suların rəngi mavi,
Burda hər şey semavi.
Dənizin genişliyi
Eşqimizə müsavi.
Dalğa-dalğa dalına
Durna qatarı kimi
Düzülüb gəlir.
Açıb qanadlarını
Dalğa, qumlu sahile
Süzülüb gəlir.
Vurulmaqçın dənizə
Kifayətdir bir baxış.
Bütün gözəlliyini
Xəsislik eləmədən
Bizim üçün xərcleyən
Dənizə alqış!

SAHİLDƏ

Su bol, günəş bol,
Gülüş, sevinc – nə var bol.
Ağ qanadlı, göy gözlü
Dalğalar bol.
Bədənləri tunc edib
Güneşin od nefəsi,
Qarışır dalgalara
Gənclərin qəhqəhesi.
Suda günəşin
Milyon-milyon zərrəsi
Oxşayırlılduzlara.
Arılar da unudub
Gülü-çiçeyi,
Sataşırlar sahildə
Çılpaq gəzən qızlara.

LƏPƏLƏR

Qanadlı quşmusunuz,
Hayandan uçmusunuz,
Ləpələr, ay ləpələr?

Gözleriniz mavidir
Rənginiz səmavidir,
Ləpələr, ay ləpələr.

Nə qədər göyrəngsiniz
Döyünen ürəksiniz,
Ləpələr, ay ləpələr.

Gözel nəğməkarsınız
Yoxsa bestekarsınız,
Ləpələr, ay ləpələr?

Qaynayırsız, daşırsız,
Siz ne piçıldırsız,
Ləpələr, ay ləpələr?

Her dalğanız simmidir,
Nəğməniz eşqimmidir?
Ləpələr, ay ləpələr,
Ləpələr, ay ləpələr!

OXŞARLIĞIN VAR

Hüsнüne baxdıqca görürəm ki, men,
Səninle könlümədə bir oxşayış var.
Coşur, qanadlanır ara vermədən
Səndə mavi sular, onda duyğular.

Gövhərtək safsınız, aynatək təmiz,
Sizdə eks olunur ulduzlar, aylar.
Göylərdən böyükdür genişliyiniz
Sizdə dərinlik də, dayazlıq da var.

Birçə fərq görürəm sizdə mən ancaq,
Sən soyuq olursan her vaxt buz kimi;
Mənim könlüm isə alovlanaraq
Yanır məhəbbətlə bir ulduz kimi!

QAYALAR

Dənizin sahilində
Bir qocaman qaya var;
Ona illərdən bəri
Deyib qayıdır geri
Quş qanadlı dalğalar.
Nə dalğalar yorulur,
Nə sərt qaya yumşalır.
Ürəyi soyuq qaya,
Dörd yanı oyuq qaya
Sanki bundan zövq alır.

Mənim dərya könlümün
Qanadlı dalğaları,
Gəlib səndə bənd olur.
Hər biri kemənd olur
Uçanda sənə sarı.
Lakin sənin də qəlbin
Qaya kimi sərt qalır.
Nə gələn ləpəleri
Vurub qaytarır geri,
Nə də özü yumşalır.

İLK BAHARIN NƏFƏSİ

Otaq isti, bayırda qış.
Ağ qirovdan şaxta
 salmış
Pəncərəmin şüşəsinə
Naxışlar.

Onun üstə
Ağaclar var;
Six yarpaqlı,
Qol-budaqlı,
Qocaman.
Pəncərəmin şüşəsində
Yamaclar var –
Çiçəkləri al-əlvən.
Elə bilmə gördüklerim
Tek pəncəre şüşəsidir.
Bu naxışlar yaşıl donlu,
İlk baharın nəfəsidir.
Mən onlara baxan zaman
Qış günündə otağımdan,
Sanma tekçə qırov salmış
Naxışları görürəm,
Mən onlara baxan zaman,
Qış günündə otağımdan
İlk baharı görürem.

SUBAYLAR MAHNISI

Göydə parlaq uluzlar var,
Yerdə gözəl-gözəl qızlar,
Dostlar! Bizdən çox uzaqdır,
Əl çatmadır uluzlar!
Amma qızlar, qəşəng qızlar
Yaxındır bize,
Gelin hərə bir qız seçək
Öz bəxtimize.

Dağ döşündə bitən lale
Qara xaldır, al yanaqdır.
Əgər onu səhər dərsən,
Axşam üstü solacaqdır.
Amma qızlar, qəşəng qızlar
Solmaz heç zaman,

Lale rəngi əskik olmaz
Yanaqlarından.

Dağ döşündən al lalələr,
Göy üzündən ağ ulduzlar
Ele bil ki, deyir bize:
Bextinizə düşən qızlar,
Ay cavanlar, ay cavanlar,
Gözəldir bizdən,
Qızılgüldən, bənövşədən,
Zərif nərgizdən.

Qızlar, qızlar, qəşəng qızlar
Yaxındır bize,
Gelin hərə bir qız seçək
Öz bəxtimizə.

O ZAMAN Kİ...

O zaman ki, mən uşaqdım
Həm ağilsız, həm qoçaqdım.
İndi ağlim çoxalıbdır.
Qoçaqlığım yoxalıbdır.
O zaman ki, mən uşaqdım
Yoxdu dərdim və mələlim.
Amma, dostlar, böyüdükcə
Min dərd gördüm, min işgəncə
Ağla doldum, dərdə düşdüm.
Min tufanlı yol ötüsdüm,
Əziz dostum, düşün bir az
Doğru sözlə, danış təraz
Kimdir həyatdan bəxtiyar,
Ağıllılar, ağilsızlar?

* * *

Qırx beş yaşı
Tamam oldu bu səhər.
Ağlim kəsəndən bəri,
Keçib geldiyim
Yola saldım nəzər.
Bütün insanlar kimi
Yaxşı günüm də olub,
Yaman günüm də olub.
Çoxlu ürək sevincim,
Çoxlu ünüm də olub.
Birini şad görəndə
Sevinmişəm, gülmüşəm.
Dəndlilərin dərdinə
Şərik olub bölmüşəm.
Demirəm pak olmuşam
Günahsız bir quzuyam.
Amma bir şeyə, dostlar,
Mən ürəkdən razıyam.
Kaş bütün insanların
Dünyada günahları
Mənimki qəder olsun.
Eybi yoxdur, bir az da
Mənkindən betər olsun.

MƏNİM GÜCÜM

Başının üstdə göylər,
Ayağım altda torpaq,
Üreyimdə sen.
Gör nə qəder qüvvətli
Cəsarətli, qüdretli
Və güclüyem mən.
Mən göylərdən, torpaqdan
Sendən ayrılsam əger
Nefəs alıb versəm də

O ömür neyə dəyer?
Üreyimdə sen
Başım üstündə göylər,
Ayağım altda torpaq,
Mən göylərlə
Torpaqla,
Sənlə güclüyəm ancaq.

* * *

Üreyimdə ağrı var
Göz ağrısından yaman,
Diş ağrısından betər
Bəs görəsən ne zaman
Bu ağrılar, əzablar
Qurtarar, sona yetər?

YÜZ MİN ŞEİR YAZARDIM

Yüz min şeir yazardım
Mən senin gözlerinə.
Yüz min rövnəq verərdim
Qəlbimin sözlərinə.
Qorxuram yazdığını
Oxuyanda özgələr.
Bir bəd nəzər tapılar, –
Gözlerin gözə gələr.

* * *

Demişdin yaz gəlsin, yaz gəldi, ay qız,
Söyüdlər sulara kölgələr saldı.
Çiçeklər açıldı, göyərdi yarpız,
Verdiyin vədələr bəs harda qaldı?

Yaz qurtarır artıq, dinmirsen nədən?
Axi, söz vermişdin, ilqarımız var.

Dözə bilməyirəm, tələsirəm mən,
Sevindir qəlbimi, sən ey gözəl yar.

Verdiyin vədəye eməl et bari,
Birləşsin arzumuz, ürəklərimiz.
Hiss et qəlbimdəki bu duyguları,
Payızda eyləyək toyumuzu biz.

LAYLAY

Yatmasan yatmaram, quzum,
Gözümü yummaram, qızım,
Yat, yuxun qoy şirin olsun,
Qəlbime min sevinc dolsun.

Qaranlıqlar eşikdə,
Ulduz durur keşikdə.
Laylay çalıram,
Oyaq qalıram
Körpəm yatrı beşikdə.

Yat ki qaranquşlar yatdı,
Dərələr, yoxuşlar yatdı.
Yoxdur heç bir oyaq qalan
Sən də tez yat, tezdən oyan.

Ay mənim şirinsöz qızım,
Qarasaç, alagöz qızım
Oyatsın dan yeli səni,
Günəşin al teli səni.

Yat ki qaranquşlar yatdı,
Dərələr, yoxuşlar yatdı.
Yoxdur heç bir oyaq qalan
Sən də tez yat, tezdən oyan.

ŞAIR DOSTUMA

Xalq şairi Rasul Rzaya

Şair dostum, mən sənin
Sadə xasiyyətini,
Merdanə xislətini,
Sənət göylərindeki
Vüsetini sevirəm.
Şair dostum, mən sənin
Dosta məhəbbətini,
Düşmənə nifretini,
Bəhrəsi şəir olan
Zəhmətini sevirəm.

Senin yazdığınış şeir
Dodaqları qırmızı.
Xasiyyəti mız-mızı
Yayın isti gündündə
Əlinə əlcək geyen
Özündən başqasını
Ömründə bəyənməyən
Yaxşıya yaman deyən
Əzme-büzme, dəbpərəst
Nazənde bir qız deyil.
Gecələr kəhkəşanda
Ölə-ölə parlayan
Soyuq bir ulduz deyil.
Senin yazdığınış şeir
Qurğuşundan tökülmüş
Ağır top güllesidir.
Senin yazdığınış şeir
Haqq, adalet istəyon
İnsanların səsidir.
Senin yazdığınış şeir
Sahilsiz dəniz kimi
Bəzən görünür.
Bəzən coşur, qaynayır

Köpüklərə bürünür.
Bəzən qəhqəhə çekir.
Acı-acı gülür o,
İşi süründürənə,
Xəlvət rüşvət alana,
Adsız məktublar yazıb
Tərtəmiz adamları
Böhtənlərə salana,
Yaltaqlığa, yalana.
Şair dostum, mən sənin
Şeirlərində olan
Bu cəhati sevirəm.
Acı gülüşündəki
Məlahəti sevirəm.

SÖZ OLMASAYDI

Dağlarda duman gözəldir,
Qaşları kaman gözəldir.
Hüsnünə heç bir söz olmaz,
Gözlərin yaman gözəldir.

Ağlımı alıbdı başdan
Keçmək olmaz bu göz-qasıdan,
Səni mən yaman sevirəm,
Ürekdən, candan sevirəm.
Mənə gəl eyle vəfa, yar,
Aşıqə etmə cəfa, yar.

Söyüdlər basın əyəndə,
Sənə mən yarım deyəndə,
Sanıram dünya mənimdir
Gözünə gözüm dəyəndə.

Bu qara göz olmasayıdı,
Əhdimiz düz olmasayıdı,
Sənə heç könül verərdim,
Sözümüz söz olmasayıdı?

QURUR VƏ PEŞİMANÇILIQ

Oğlan qızı dedi: sevirem səni
Sənsən xəyalında, gözümde yalnız.
Oğlının eşqinə cavab vermedi
Qürurla dik tutdu başını o qız.
Bir neçə gün keçdi, ikinci dəfə
Qız öz eşqini bildirdi oğlan.
Dinib danişmadı məğrur qız yena,
Oğlan çıxıb getdi cavab almadan...
Keçdi aylar, oğlan yenə də gəldi
Dedi ki, eşqimə cavab ver ay qız!
Baxdı məğrur-məğrur o qız oğlana
Yenə də eşqini qoydu cavabsız.
İndi illər keçib həmin o gündən
Qız da əl çəkibdir məgrurluğundan,
Gözleri yorulub yol gözlemekdən
Amma həndəvərə gəlməyir oğlan!

SORUŞANDA SƏNDƏN

Soruşanda səndən: "Sevirsən məni?"
Gülürsən bir kəlmə danişmadan sən.
Bilmirəm mən buna nə məna verim
Sen məni sevirsən, ya sevmeyirsən?!

DUYMADIN

Danişmadın birçə kəlmə
Min söz dedim uymadın.
Damla damla yağan nəğmə
Dolu oldu duymadın.

LƏPƏLƏR PIÇILDAŞIR...

Men səni sevirdim,
Lakin deməyə
Cəsarət etmirdim.
Bilmirəm nədən.
Bir gün sahile gəldim
Sular üstə əyildim
Öz eşqimi yavaşdan
Xəzərə söyledim mən.
Qanad açdı ləpələr
Piçildaşdı ləpələr.
O gündən bu vaxtadək
Şirin bir nəğmə kimi
Ləpələrin dilindən
Eşqim düşmeyir bir an.
Mənim eşqimden deyir,
Aşib-dاشan ləpələr,
Piçildaşan ləpələr.

LAYLAY SƏSLƏRİ

Günəş qızıl telini
Yayır dereye, düzə,
Yenə güller, çiçəklər
Salam verir gündüzə.
Quşlar civildəyərək
Qalxır öz yuvasından
Nəğmələr bəstəleyir
Güllərin arasından
Kaman çalır elə bil
Səherin xoş ruzgarı
Heyran-heyran dayanıb
Dinlədikcə onları
Mənə elə gelir ki,
Uşaqlıq çağındayam,
Ürəyimdən də isti

Ana qucağındayam.
O, mənə laylay çalır
Yenə də hezin-hezin...
Qulağımdan getmeyib,
Sədasi o seslərin.

ULDUZLAR

Hüdüdsuz göylərin qoynunda çiçəksiniz,
Aydınlıq gecəyə nə gözəl bəzəksiniz,
Ulduzlar, ulduzlar, sehri ulduzlar!
Ulduzlar, ulduzlar, min sırlı ulduzlar!

Mən sizə vurğunam uşaqlıq çağımdan,
Sizinlə olubdur xəyalım hər zaman,
Uzaqdan göz vurub parlayan ulduzlar!
Gecələr gah sönüb, gah yanınan ulduzlar!

Əlçatmadıq göyləre yol açır insanlar,
Çoxdandır sinəmdə bele bir arzu var:
Gələydim mən sizə kaş qonaq, ulduzlar!
Ulduzlar, ulduzlar, çı�çıraq ulduzlar!

* * *

Ya payız özü qızdır?!
Yaşıl rəngi saralır otun, yarpağın.
Oğlanlar məclisinə bir qız gələndə,
Qaçır rəngi o saat neçə dodağın.
Məger qızlar payızdır,
Ya payız özü qızdır?!

* * *

Biz öyrətdik illeri saymağı
Özümüz özümüze.
Sonra da dedik
Nə yaman tez ötüşür bu iller.

Bizi vadər edənmə vardı buna.
Bilirdikmi uzun illərin yükünü
Üstümüzdə daşıdığını
Ölmək bahasına da olsa, yaşadığımızı.

XİROSİMA

Anbaan,
Saatbasaat
Məhv olan
Doxsan min insan
Doxsan min həyat,
Sənən çıraqındır, Xirosima,
Sinə dağındır, Xirosima.
Sən hıçkırları
Boğazında düymənən,
Körük kimi
Sinesi qalxıb enən,
Səsi qəhərli,
Gözü yaşı,
Başı daşlı
Bir anasan, Xirosima!
Gerek bu dəndlərə
Dözsən, dayanasan, Xirosima!
Qanadları qırılmış
Bir quş kimisən,
Sinesindən vurulmuş kimisən.
Nə ölen kimi ölürlər,
Nə yaşayan kimi yaşayırsan.
Atomun dehşətini
Doxsan min övladınınla
Birlikdə daşıyırsan.

* * *

Ellərə bağlıq ürəyimizi
Qayğısız olmadı ömrümüz bir an.
Fərəhli yaşadıq günlərimizi
Daim arzumuzu yaşıtdı zaman.

BALIQ

Balıq uddu tilovu
Gözü çıxdı kəlləye.
Vurnuxdu, çapaladı
“Ay aman oldum!” deyə.
Qoy olsün, çıxsın canı,
Qoy açılsın paxını.
Özgə malı yeyənin
Belə olur axını.

XƏZƏR

Gözlərin mavidir, Xəzər,
Rəngin səmavidir, Xəzər.
Genişliyin sinəmdəki
Eşqə müsavidir, Xəzər.

Həmdəmin var külək kimi,
Ətirlisən çiçək kimi,
Bir an sakit durmayırsan
Çırpinırsan ürək kimi.

SEVMƏK HƏSRƏTİ

Ayaqlarında qurğuşun kimi
Ağır əsger çekmesi
Qəlbimdə yüngül bir qorxu, –
Ölüm qorxusu.
Ne gündüzlər ayaqlarının rahatlığı var,
Ne gecələr gözümüz yuxusu
İrləleyirəm şerid kimi uzanan yollarla.
Gah yavaş-yavaş
Gah yeyin-yeyin,
Gah sürüne-sürüne
Gah da ki, qaça-qaça.
Əlimdə silah,

Üreyimdə intiqam hissi,
Vetən mehbətti.
Nə gizlədim, bir də yaşamaq,
Sevmək həsrəti.

YENƏ O

Gəl dayan,
Dayana bilirsənə bu acıya,
Gündüzi gecəsi qeder qaranlıq
bir boşluq içinde
Qəlbin sancıya-sancıya.
Dayan,
dayana bilirsənə bu acıya.
Saat vurur
onu xatırlayırsan,
Süfrə qurulur
onu xatırlayırsan
Gelən odur,
gedən odur
Onu xatırlayırsan.
Danışdığını o,
Düşündüyün o,
Ağladığın o,
Dayan,
dayana bilirsənə bu acıya,
Qəlbin sancıya-sancıya.

BU DA BİR ŞEİR DAHA KEÇƏN XATIRƏLƏRDƏN

Sənin üçün neğmələr oxuyum
Köhne, təzə.
Sənin üçün al şərab
Doldurum qədəhlilərə
Getməyə tələsmə sən!
Qoy illərin həsrəti
Çəkilsin duman kimi.

Sinəmdən pərdə-pərdə.
Getməyə tələsmə sən!
Ömür yollarında biz
Həmişə tələsirik,
Heç olmasa tək bugün,
Getməyə tələsmə sən!
Eh, niyə yalvarıram,
Yaxşı bilirem ki, mən
Əllərinin istisi
Əllərimdə qalacaq.

QOCALIR

İnsan qocalanda səs də qocalır,
Fikir də qocalır, hiss də qocalır,
Çox hayif, çox hayif, ötdükcə illər
Yaxşı da qocalır, pis də qocalır.

* * *

Dünya qatar odası, —
Sərnişinik onda biz.
Bəzimiz yer tapmırıq,
Otururuq bəzimiz.
Yer üstündə kin udma,
Nə dava sal, nə əlleş.
Mən çatmışam, düşürəm.
İndi buyur sən əyleş.

DALĞA

Dalğa dalğa dalında
Dalğa köpük halında
Qanadlanır quş kimi,
Yuvadan uçmuş kimi,
Dalğalar, dalğalar, dalğalar
Onu irəli getsə
On beşi dala qalar.

Dalğa dalğa dalında
Ordu sırası kimi.
Dalğa qanad halında
Buz sırsırası kimi.

QƏLBİN ARZUSU

Gör nə gözəl yerdir: dağ döşü, çəmən
Həm kölgəlik vardır, həm də axar su.
Neyim çatmayıır ki, yanında da sən
Heç yerde qalarmı qəlbin arzusu?

* * *

Gözlerinin içində
Qaranlıq bir gecə var.
Baxıb yaman üzüldüm
Qəlbimdə vic-vicə var.
Mənə atəş ver, atəş
Bir az isinsin canım.
Qoy sənin atəşində
Mən alışım, mən yanım.

SEVİNC

Xəstələrə şəfa verən,
Ümidləri güldürən
Cərrah dostum
Nişan aldı bir quşu.
Bu dəm onun elindəydi
Yazlıq quşun
Ölümü, qurtuluşu.
Hər vaxt heyat naminə
Ölümlərlə vuruşan,
Pəncələşən bu cərrah
Qəsd edir bir heyata
Bir ömürə
Əlində odlu silah.
Nə qolu titrəyirdi,

Nə tūfengi əsirdi.
Quşu ağ sinəsindən
Vurmağa tələsirdi.
Bu vaxt bərkdən,
Fit çaldım mən
Qanadlandı uçdu quş.
Çiçəklendi gözlərimdə
Dərə, təpə, dik, yoxuş.
Sevincimdən uşaq kimi
Atılıb düşdüm də mən.
Axı bugün bir həyati,
Bir ömrü qurtarmışdım
Ölümün pəncəsindən.

* * *

Mizrabım tardan ayrı,
Durnam qatardan ayrı,
Neynirom belə ömrü
Keçirsə yordan ayrı.

KAŞ ÖLMƏZLİK DEYİLƏN BİR ÖLÜMLƏ ÖLSƏYDİM

Kaş axan çay olaydım,
Amma min-min çay kimi
Suyu bol dənizə
tökülməyeydim.
Axaydım
illerlə, əsirlərlə
Suya həsrət çəken
Torpağı cedar-cadar
Otu yox, bitkisi yox
Çöllərin sinəsinə.

NAZİM

Nə çinarın,
Ne kədinin*
ne sənin
Kölgen qaldı sularda.
Sular axdı,
Axı sular
Apardı özüyle kölgələri də.
Səsin qaldı sular üstə
“Məmlekətim, məmlekətim” deyən səsin.
Eybi yoxdur,
Sularda təki kölgən
Ərisin
Amma səsin,
Səsin qalsın.
Əbədi axan sularla
Hər vaxt birgə carlasın.
Kərəm kimi yana-yana
“Məmlekətim...”
Məmlekətim...”
Deyən sesin.

İNANIRAM

Əllerim əllerinə deyəcək,
Dodaqlarım əsecek
Çınar yarpağı kimi.
Gözlərim gözlərinə baxacaq
Ürəyim titrəyəcək
Gelin duvağı kimi.
Əllərim saçlarını toxunacaq,
Köksüm köksünə,
Yenə heyran-heyran baxacağam
Senin hüsnüne.

* Pişik

SƏNİN ŞERİN

Qəribe tarixi var
Bizim de eşqimizin.
Bir gözüm ağlayanda
Gülüb o biri gözüm.
Sənə nifretim qeder
Məhəbbətim də olub.
Əziziyətim də olub,
Seadətim də olub.
Vaxt hanı
olanları
Yada salam sanayam.
Səni sevdiyim üçün
Dünyanın
en bextiyar.
en bedbext
insaniyam.

SÜLH ARZUSU

Hər sinədə çırpinan, döyünen bir ürək var,
Hər ürəkde də, dostlar, min cür şirin arzular.
Əlvan çiçekler kimi onlar da müxtəlidir,
Biri gül tek incəsə, biri tül tek zərifdir.
Amma bir arzu var ki, yurd salıb hər ürəkde,
O arzuya bağlıdır bu gün də, gələcək də.
Sülh arzusu, onunla qurub yaradıraq biz,
Daha nə ola bilər dünyada ondan ezi!

SEVGİ MAHNISI

Sən mənim eşqimsən, məhəbbətim sən,
Sən şirin arzumsan, seadətim sən.
Sən mənim xoş sözüm, xoş səhbətim sən,

Könlüm sənindir,
Gel onu dindir.
Bizim sevgimiz
Göydən dərindir.

İlk eşqim, sevgilim sənsən, əzizim,
Xeyalınla keçir gecəm, gündüzüm.

Bizimdir bahar,
Ey sevimli yar.
Günlər xoş keçir,
Aylar bextiyar.
Könlüm sənindir,
Gel onu dindir.
Bizim sevgimiz
Göydən dərindir.

* * *

Kendimizin yolu daşdan,
Sen çıxardın məni başdan,
Gözlerime mil çeksər
Əl çekmərəm o göz-qəşdan.

ÇAĞIRILMIŞ BAYATI

Yazdığım şeirlərle
Amerika açmıram mən.
Dediklərim
Yalnız və yalnız
Köhne fikirlərdən
Hörülmüş
Təzə dəmətdir.
Şairlərdə bu
Çoxdankı adətdir
Köhne fikrə təzə don biçər,
Onu bəzəməkçin
Xoşa gelən söz seçər.
Verər
Oxucuların mühakiməsinə
Kimisine
Bu xoş gelər,
Kimisine yox.

Dartılmış kamandan çıxan bir ox
Hədəfə dəyər de,
Dəyməz de.
Ox kimidir söz de.
Asılıdır bu, kamandan çox
Kaman atandan
Çağırılmış bayatıdır
Hədəfə dəyməyən oxçun
Müqəssir deyil kaman.
Mən ay desəm aya,
Ulduz desəm ulduza
Yazdıqlarım
Gəlməsə xoşunuza
Sizdə günah yoxdur, –
Demək şeir deyil, yazdıqlarım
Hədəfə dəyməyən oxdur.

PAYIZ NƏĞMƏSİ

Tez-tez tutulur hava, yağır narın yağışlar...
Dərələrə, dağlara,
Bağçalara, bağlara
İslaq qanadlarında payız gətirir quşlar.

Çox mötədil olsa da elimizin iqlimi.
Köçəri quşlar gedir,
Yuvasını tərk edir
Həmişəlik gəlməyən vəfasız gəlin kimi.

Sapsarı kehrəbatək xəzel örtür torpağı...
Duman çöküb kollara.
Daraq çekir yollara
Yaylaqlardan qayıdan quzuların dırnağı.

BALKAN DAĞLARI

Sizin dağlar da bizim dağlar kimidir
Başında qar,
Sinəsində ağaclar.
Bizim dağlar kimi yeqin
Meşəsində çuyür mələr,
Noğmə deyər, qaqqıldaşar turaclar.
Yaşıl otlar içində
Qıpçırmızı lalələr.
Şaqqaşaqla qayalardan
Tökülən şəlalələr.
Dağların zirvəsindən
Aşağıda ağ bulud
Cığırla qalx yuxarı
Buludu əlinlə tut.
Aşağılarda bahar
Zirvələrdə qarlı qış
Ortada sarı payız
Bir-birinin eynidir.
Ele bil dağlarımız.
Mən baxdıqca onlara
Düşünürəm doğrusu,
Bəlkə bunlar
Qafqaz sira dağlarıdır, –
Əks eləyir onları
Balkanların aynası.
Yaxud mənim Qafqazımın
Güzgündə eks olunur Balkanlar,
Dağlarımızın bir-birinə
İki yerə bölünmüş
Alma tek oxşarı var.

DEMOQOQ

İclasda dedilər, seçilsin gerek,
Bu yera Filankes Filankəszadə.
Ömründə ilk dəfə susub demoqoq
Etiraz etmədi bu namizədə.
Danışmağa belə olmadı sözü
Çünkü bu namizəd özüydü, özü.

* * *

Gecə-gündüz, sehər-axşam.
Men ömrümde bir gün də
İstemərem tek qalam
Ölümən daha artıq
Tek qalmaqdən qorxuram,
Qorxuram.

DƏNİZ ŞEİRLƏRİNĐƏN

Yelkənli bir qayıqda
Tən ortasındayıq dənizin.
Sənə soyuqdur, nedir
Avaziyib bənizin?!
Demə başım hərləmir
Qəlbim bulanır, demə.
Gel şerik olaq burda
Her şadlıq, her qəmə.
Sevincimiz bərabər olsun
Kedərimiz müsavi.
Burda sular mavi,
Göyler mavi,
Üfüqlər mavi,
Nə var, hamı səmavi.
Daha nə lazımlı bize
Alqış deyək
Xəsislik etmədən.
Bütün gözəlliyyini
Bizim üçün xərcleyən Denizə!

HƏYA

Ulduzlu bir axşam, aylı bir axşam
Qızə elçi geldi on-on beş adam.
Çırpındı quş kimi ürəyi onun,
Yerinə yetirdi dileyi onun.
Amma qızardı qız utandığından,
Sanki yanağında sökülürdü dan.
Onu həya basdı, o terledi də,
Sevincdən bir qədər qəherləndi də.
Bu axşam öz üzü haleylə döndü,
Üstünə şəh düşmüş laləyə döndü.

SƏRHƏDDƏ DÜŞUNCƏLƏR

Lap sərhəddə dayanmışam;
Göyde günəş, yerdə torpaq.
Ortalıqda kiçik bir çay
Axıb gedir parlayaraq
O tayda da, bu tayda da
Bir rəngdədir gülər, otlar.
Bir-birinə qarışır, bax,
Mavi göydə ağ buludlar.
Ensiz çayın bu tayından
O tayına elin çatar.
Bu tay, o tay arasında
Demə böyük məsafə var.
Bir-birindən ayırd etmek,
Olmayır heç gülümüzü.
Heç çatarmı çayın gücü
Ayırmağa könlümüzü?!



Nəşrlər,

XATİRƏ MAHNISI

Bir vaxt uşaq idin, dost idin mənə,
 Biz birgə gəzirdik yaşıł bağları.
 Səni gördüm, dostum, yad etdim yenə
 Şirin yuxu kimi həmin çağları.
 Ah, niyə,
 Nə üçün
 Mən beleyəm, bəs bu gün.
 Ah, niyə,
 Sənin men
 Tuta bilmirəm əllerindən?
 Nə qəşəngsen, nə gözəlsen
 Bu axşam sən,
 Əziz dost!
 Ah, bu gözəlliyi niyə o zaman
 Hiss edib, duymadım mən bu günkü tək,
 Bu gün necə olsa, əzizim, inan
 Sənə öz sözünü deyecek ürək.

NEYLƏRƏM UNUTSAN

Mən səni özüme həmdəm sanıram,
 Eşqinin oduna alovlanıram.
 Gecə də, gündüz də səni anıram,
 Çixmayırdı yadımdan qara gözlerin
 Şirin söhbətlərin, şirin sözlerin
 Son mənim könlümde xoş bir ümidsən
 Axi, mən neylərəm, məni unutsan.
 Sinəm bir atəşdir, onu soyutsan

Od dolu ürəyim sənər, qaralar,
 Çiçəkli ömrümü boran, qar alar.

Neyçindir görəsen bu qorxu, telaş
 Atarmı yoldaşı vəfali yoldaş.
 Ömr yollarında ağartsaq da baş
 Yenə də birlikdə olacaqıq biz,
 Qoşa vuracaqdır ürəklərimiz.

GƏL-GƏL

Görəndə səni gözüm gülər,
 Sevinər ürəyim, sözüm gülər.
 Ala gözlüm, gəl,
 Şirin sözlüm, gəl,
 Günəş üzlüm, gəl,
 Gözəlim, gəl-gəl.

Sən mənim eşqimsən, sevincimsən,
 Öz yarım, öz gülüm, öz incimsən.
 Ala gözlüm, gəl,
 Şirin sözlüm, gəl,
 Günəş üzlüm, gəl,
 Gözəlim, gəl-gəl.

Gelmesən sənsiz darıxaram,
 Uzanan yollara hey baxaram.

Ala gözlüm, gəl,
 Şirin sözlüm, gəl,
 Günəş üzlüm, gəl,
 Gözəlim, gəl-gəl.

BAKİ AXŞAMLARI

Axşamlar Xəzərə ay nur səpələr,
 Sinən üstdə sənin yanar ulduzlar.
 Qızıldan don geyər gümüş ləpələr,
 Sənin axşamların olar füsunkar.

Bakı, Bakı, can Bakı.
Can sənə qurban Bakı.
Axşamlar Xezərə ay nur səpələr,
Qızıldan don geyər gümüş ləpələr.

Hesaba gəlmeyen işıqların tek,
Deniz buruqların çoxdur, ay Bakı.
Nə qədər döyüñür deyəcək ürək:
Gözəllikdə sənə yoxdur tay, Bakı!

GÖRÜŞ

Güneş dağlar arxasına çekilib artıq,
Yenə parlaq ulduzlarla dolub kehkeşan.
Sevinc dolu gözlərimdə bir nigarانlıq,
Burda durub gözleyirəm səni bayaqdan.

Burda məni hər gələn səs, hər düşən kölgə
Diksindirir, ürəyimi salır təşvişə.
Sənsə gəlib çıxmayırsan, deyirəm belkə
Mən vaxtından tez gəlmışəm bu gün görüşə.

Yox, yox, bəduri sən gəlirsən gülümseyərek,
Gelişinlə bir seadət verirən mənə.
Elə bil ki, dilə gəlir sinəmdə ürək,
Piçılııyla asta-asta söyləyir sənə;

Gözlərimdə günəş kimi yüksəlməseydin,
Eşqimizin ilk baharı vaxtsız solardı.
Əger bu gün bu görüşə sən gəlməseydin,
Yer üzündə bir seadət eškik olardı...

MAHNI

Mən səni çox sevirəm, həm de möhkəm sevirəm,
Amma isteyirəm ki, səndən mən üz çevirəm.
Gel qınama məni sən,
Sən mənə tay deyilsən.
Sən etirli bir çiçək,

Mən xəzan vurmış güləm.

Sən atəşin bir ürək,
Mən soyumuş bir küləm.
Sən dalğalı bir dəniz...
Necə tay olaq ki, biz.

Mən coşmaq istəsəm də, coşa bilmirəm artıq,
Sən çırpinmaq sevirsən, mənse dincilik, rahatlıq.
Çox sevirəm mən səni, həm də möhkəm sevirem,
Amma isteyirəm ki, səndən mən üz çevirəm.

Amma bacarmıram mən,
Gəl qınama məni sən.

AĞACDA LEYLƏK

“Ağacda leylək yuva bağlar gedər,
Qız, sevən oğlan hava bağlar gedər”.

Ağacda alma, yanağı qırmızı,
Dər, səbətə yığ onu, bağban qızı.

Ağacda alma, dadı baldan şeker,
Qız oğlan ilə onu xəlvət derər.

Ağacda alma, yetişib dər, tez ol,
Dostlar üçün sən onu göndər, tez ol.

Yaşıl bağın gözəlidir ağ alma,
Almanın dərdin, daha bağda qalma.

YAR İNCİDİ

Boynundakı incidi,
Örpəyi narıncıdı.
Vədə verdi gelmedi,
Belkə də yar incidi.

Yar məndən incidi,
Bəs niyə incidi?
Görüşü, könlümün
İlk sevincidi.

Sözümü gözlə deyim.
Bir qədər gözlə deyim
Getdi gözüm qarası,
Gəlmədi gözlədiyim.

Üreyimi bileydi,
Damşaydı, güləydi.
Vəde verdi gəlmədi,
Barı yola gəleydi.

SEVGİLİM

Sən mənə bir qəşəng gül verdin bu gün
Qalmadı nə qüssəm, nə də ki, dərdim.
O gülün yerinə mən sənə, ay qız,
Məhəbbətə dolu qəlbimi verdim.

Sevgilim, sevgilim,
Könlümün səsinə cavab ver mənim.

Gəl çıxaq sahile bu axşam yenə,
Saçını darasın qoy serin külək.
Mən gülü neylərəm, könlük ver mənə,
Sevinsin sinəmdə çırpinan ürek.

SEVGİ MAHNISI

Sən mənim eşqimsən, məhəbbətim sən,
Sən şirin arzumsan, səadətim sən.
Sən mənim xoş sözüm, xoş səhbətim sən,
Könlüm sənindir,
Gəl onu dindir.
Bizim sevgimiz
Göydən dərindir.

İlk eşqim, sevgilim sənsən, əzizim,
Xəyalınla keçir gecəm, gündüzüm.
Bizimdir bahar.
Ey sevimli yar.

Günlər xoş keçir,
Aylar bəxtiyar.
Könlüm sənindir,
Gəl onu dindir.
Bizim sevgimiz
Göydən dərindir.

VƏTƏN NƏĞMƏSİ

Bərəketli çölləri
Çoxdur mənim ölkəmin,
Dünyada bərabəri
Yoxdur mənim ölkəmin.

Nəzər saldıqca barlı,
Yaşıl bağlar görürsən.
Baxdıqca başı qarlı
Uca dağlar görürsən.

Her tərəfdən yüksəlir
Göylərə nəğmə səsi;
İnsana çox xoş gelir
Yurdumun mənzəresi.

ÖZÜNƏ QURBANAM

Demişdin yaz gəlsin, yaz gəldi, ay qız,
Söyüdlər sulara kölgələr saldı.
Çiçeklər açıldı, göyərdi yarpız,
Verdiyin vədlər bəs harda qaldı?
Özünə qurbanam,
Sözünə qurbanam,
Gözünə qurbanam, yar!

Yaz qurtarır artıq, dinmirsen nedən?
Axı, söz vermişdin, ilqarımız var.
Dözə bilməyirəm, tələsirəm mən,
Sevindir qəlbimi, sən ey gözəlyar.

DOSTLUQ NƏĞMƏSİ

Dörd dost, dörd ürək, dörd yoldaşlıq biz,
Birdir arzumuz, isteklərimiz,
Hər gün suları tən yara-yara
Birgə gedirik biz buruqlara.

Ayrılmaز dostlarıq biz,
Tükənməzdür qüvvəmiz.
Qarşımızda baş eýir
Mavi, dalgalı dəniz.

Günəş nur səpir yollarımıza,
Dostluq güc verir qollarımıza.
Dostluq solmayan baharımızdır,
Hər vaxt sədaqət şəharımızdır.

O kəs dünyada çox bəxtiyardır,
Sadiq, ayrılmaz dostları vardır.
Dərdi, sevinci birgə bölgülər,
Birgə qəm çekib, birgə gülürər.

BAKİ NƏĞMƏSİ

Bakı, əziz şəhər, mehriban diyar,
Sinəndə boy atıb oldum bəxtiyar.
Sendə öz eşqimin yadigarı var.

Sən mənim söhbətim,
Şərəfim, şöhrətim,
Tükənməz dövlətim,
Əzizimsən, gözəl Bakı!

Üreyim səninlə edir iftixar,
Xezerin qoynunda saldın buruqlar.
Qəlbimdə qəlbinin hərarəti var.

Sən mənim söhbətim,
Şərəfim, şöhrətim,
Tükənməz dövlətim,
Əzizimsən, gözəl Bakı.

Baxdıqca doymuram gözəlliyindən,
Şirin nəğmə qədər sevimsən sən.
Hər yerde, hər yanda deyəcəyəm mən:

Sən mənim söhbətim,
Şərəfim, şöhrətim,
Tükənməz dövlətim,
Əzizimsən, gözəl Bakı!

ZİBEYDƏ

Alagöz Zibeydə, sən qəşəngsən, qəşəng.
Həsretin, qəlbimi yandırır, ay mələk,
Sənin mən hicrinə dözmərəm,
Sendən mən əlimi üzmerəm.

Alagöz, şirin söz Zibeyde, mən sənə
yalvarıram,
Dərdindən heyva tek saraldım, gel mənə,
yalvarıram.

Yaz gəlib, hər yanda gül açmışdır çəmən.
Bənövşə tek boynum eyilmişdir qəmdən.
Sənin mən hicrinə dözmərəm,
Sendən mən əlimi üzmerəm.

Alagöz, şirin söz Zibeyde, mən sənə
yalvarıram,
Dərdindən heyva tek saraldım, gel mənə
yalvarıram.

TƏKÇƏ SƏNİ SEÇMİŞƏM

Ciçək açıb düzlerin, ay qız,
Nə şirindir sözlerin.
Heyran edər görüni, ay qız,
Sənin qara gözlərin.

Çiçek kimi gözəlsən sən,
Baharın ətri gəlir tellərindən.

Bulaq suyu içmişəm, ay qız,
Qapınızdan keçmişəm.
Gözel qızlar içindən, ay qız,
Tekcə səni seçmişəm.

Çiçek kimi gözəlsən sən,
Baharın ətri gəlir tellərindən.

GƏLMƏDİN

Axar sular dayandı,
Qəlbim həsrətlə yandı.
Rəyin niyə dolandı,
İlk görüşə gəlmədin.

Könlümdə xoş umuddun,
Ateşdim, sən soyutdun.
Öz vədini unutdun,
İlk görüşə gəlmədin.

Gün batdı, qaş qaraldı,
Qəlbimi qüssə aldı.
Gözüm yollarda qaldı,
İlk görüşə gəlmədin.



SAMUR DASTANI

I

Bir çay vardır – adı Samur.
Əziz tutar eller onu;
Gah coşdurur, gah daşdırur,
Dağdan gələn sellər onu.
Dərələrdən, təpələrdən
Gurhagurla axar, keçər.
Bənövşəli sahillərə
Heyran–heyran baxar keçər.
İçər onun buz suyundan
Sahillərin reyhanları,
Tünd yerişli, xoş baxışlı,
Azərbaycan ceyranları.
Ana kimi o süd verər
Bağda barlı ağaclarla.
Bahar günü, zümrüt rəngli
Məxmər salar yamaclara.
İçər onun buz suyundan
Cana gələr göy çəmənlər,
Ənber kimi ətir saçar
Qızıl gülər, yasəmənlər.
Nəsil-nəsil yetər vara
Ellər onun sərvətindən,
Narin-narin ləpələrin
Bəxş etdiyi nemətindən

II

Gözel Samur, güzel Samur,
Sən səhərlər güneşə bax!
Çimər sənin göy suyunda
Saçlarını darayaraq.
Qoca Xezər ana kimi,
Açar sənə qucağını.
Öpər seni, elə bil ki,
Ana öpür uşağını.
Bahar fəsli dik dağlardan
Sellər sənə qonaq gələr.
Köpüklənən sahilinə
Qara göz, alyanaq gələr.
Bahar çağı göy suyunda
Yaşılbaşlar üzər sənin;
Qaqqıldaşar səf durnalar
Ətrafında süzer sənin.
Nazlı Samur, dinlə məni,
Könül sondən desin bir az;
Bu qaydadır əzəl gündən,
Şair qəlbə sözsüz olmaz.
Dünya böyük, dünya qoca,
Əsrlərin ömrü uzun.
Bize yaşı məlum deyil
Nə güneşin, nə ulduzun.
Keçmişlərde insan oğlu
Baş eymışdır hər qüvvətə.
Səcdə etmiş əslrlərə
Ağ birçəkli təbiətə.
Bir müqəddəs şey sanmışdır
Göydə yanınan günü, ayı;
Od püsküren ildinim,
İlanvari axan çayı.
Bir əfsanə gəzir bu gün
Dolaşaraq dildən-dilə.
Deyirlər ki, misirilər

Səcdə etmiş axan Nilə.
O zamanın insanları
Nilə xərac verərlərmiş.
Yalvararaq göy sulara
İnsandan bac verərlərmiş.
Bir qaydaymış bu, Misirdə
İl quraqlıq keçən zaman,
Yurdun gözəl bir dilbəri
Veriləmiş Nilə qurban.
İncilərlə bəzəyərək
Bir bakirə günahsızı,
Öz kamına çatmamışkən
Gənc çağında yazılıq qızı
Nilin coşqun sularına
Atarlamış qurban deye.
Guya onun əvəzində
Su verəmiş Nil hədiyyə.
Quştek öten əsrlərə
Bir an belə salsaq nəzər,
Canlanacaq qarşımızda
Qanla dolu qerinələr.
Görəcəyik insanları
Qarşısında odun, suyun,
İki əli qoltuğunda
Diz çökərək əymış boyun.
Görəcəyik güclü bilir
Təbiətin qüvvətini,
Axıdaraq göz yaşını
İsteyir öz qismətini;
Lakin indi belə deyil
İnsan oğlu bizim eldə;
İndi onun əlinindədir
Axan su da, əsen yel de.
Dağlar, daşlar qorxur onun
Yenilməyən qüvvətindən,
Göydə günəş xof eləyir
İnsanların qüdrətindən.

O, bəxtəvər dünyamızda
 Qalib gəldi təbiətə,
 Alqış bizim bu dövrana,
 Alqış bizim cəmiyyətə.
 Kainatda bir qüvvə yox,
 Əmək kimi, zəhmət kimi,
 Yerə, göyə qalib gəlen
 İnsandakı qüdrət kimi.
 Qoy etiraf etsin bunu
 Volqa desin, Amur desin,
 İnsan kimi dile gelsin,
 Qoy söz verək Samur desin.

III

Dalğalandı axan Samur,
 Başladı öz söhbətini,
 Əvvəl-əvvəl tariflədi
 İnsanların qüdrətini.
 Sonra dedi: "Asın qulaq,
 Bir həqiqət deyim size.
 Mən qurbanam qədir bilən,
 Qiymət verən ölkəmizə,
 Bilirsınız, boldur suyum,
 Dalğalanan ümman kimi.
 Göt çəmənlər içər ondan,
 Şəfa kimi, dərman kimi.
 Şırhaşırla gecə-gündüz
 Axıb gedən suyum gözəl,
 Açıq alım, ağ üzlüyəm,
 Büsətüm xoş, toyum gözəl;
 Lakin mənim dərdim vardi
 Ürəyimdə dağlar kimi.
 Bu dərd məni soldururdu,
 Xəzan görmüş bağlar kimi.
 Zaman-zaman düşündüm ki,
 Xeyir verim ellərə mən.

Nə edim ki, bu iş mənim
 Gəlməyirdi öz əlimdən.
 Yoxdu mənim bir sirdəşim,
 Söyləyeydim öz dərdimi.
 Bir kəs tapıb danışsaydım,
 Mənə çare edərdimi?
 Uzun illər hey boğurdu
 Mənliyimi bu dərd mənim;
 Görməyirdi heç xeyrimi
 Öz məskənim, öz vətənim.
 Bilirdim ki, mendən uzaq
 Çöllər yanır quraqlıqdan.
 Sudan ötrü əzab çəkir,
 Əmək sevən cəsur insan.
 Mən bilirdim bu düzələrde,
 Axan bir çay olsa əgər,
 Dərya kimi dalğalaranar,
 Bitən otlar, göyərtilər...
 Keçdi aylar, ötdü illər,
 Başqalaşdı bizim vəten.
 Azad oldu bu diyarda,
 İnsan oğlu müsibətdən.
 Gözəl günlər dərman oldu,
 Gözü ağlar dərdimendə.
 Bu günlerdə çarə tapdim
 Öz dordimə, bilin, mən də.
 Məni dərddən xilas etdi
 Meğrur elin vətəndaşı.
 Şanlı zəhmət cəbhəsində
 Eylədi öz silahdaşı.
 İçəcəkdir bol suyundan
 Geniş düzələr indən belə;
 Bol tərəvez verəcəyəm
 Bu bəxtəvər, azad elə.
 Bezenəcek çiçəklərle
 Bu çöllərin dağı, daşı.
 Axacaqdır gözlərindən

Gilə-gilə sevinc yaşı.
 Qızıl güllər bitəcəkdir
 Ot bitmeyən sehralarda,
 Bir gülşənə çevriləcək
 Quru çöllər bu diyarda;
 Gürhagurla axacağam,
 Gecələr də, gündüzlər də;
 Men hər bahar yaşıl məxmər
 Səreçeyəm bu düzlərdə;
 Torağaylar oxuyacaq
 Çəmənlərdə səhər-səhər.
 Güneşdən nur eməcəkdir,
 Bu düzlərdə göyərtiler".
 Sonra belə tamamladı
 Samur şirin səhbətini.
 Alqışladı dönə-döna,
 İnsanların qüdretini.
 Dedi: "Alqış, insan, sənə,
 Qalib gəldin təbiətə.
 Alqış bizim dünyamıza,
 Alqış bizim cəmiyyətə!".

BACI

Cəbhə dəftərindən

Bir gül qonçesitek açılır səhər,
 Çəhrayı rəng alır göydə buludlar.
 Günəşdən nur əmib gülür üfüqlər.
 Yerdən baş qaldırır çiçəklər, otlar.
 Məxmərə bürünüb elə bil hər dik,
 Yaşıl don geyinib sanki ağaclar.
 Koldan-kola səkir xinalı keklik,
 Ötür ağız-ağız çöldə turaclar.
 Bu aydın səherdə göy çəmənzarda
 Yırtır köynəyini gülün qonçesi.

Daha əks etmeyir sərt qayalarda
 Nə top gurultusu, nə tüfəng səsi.
 Könüller kamına çatıbdır bu gün,
 Verilib qəlbərin böyük arzusu.
 Başlayıb hər yanda bir toy, bir düyun,
 Məğlub edilmişdir düşmən ordusu.
 O esger paltarlı qadına bax bir,
 Gözündə həm sevinc, həm de kədər var.
 Onun qabağından əsirlər keçir,
 O baxır onlara almında vüqar.
 – Kimdir o gənc qadın? – etsəniz sual,
 Sizin sorğunuzun qarşısında mən
 Belə cavab verəm fərəhli dərhal:
 – Adı döyüşçüdür bizim hissədən.
 Sonra maraqlanıb sorsanız əger:
 – Onun adı nədir? – deyərəm size:
 – Ona döyüşçüler Bacı deyirlər,
 Bu ad xoş gelibdir əzəldən bize.
 "Bu uca qamətli, mehriban üzlü,
 Ağır təbiətli, dərin kamallı,
 Bu tərlən baxışlı, alici gözlü,
 Bu ceyran yerişli, yanağı xallı
 Gözəl qız haqqında bize danış bir" ...
 Desəniz əger,
 Alar ağuşuna məni min fikir.
 Könlüm dilə gələr belə söyləyər:
 – O gün ki, dağlara səs saldı toplar
 Alovə, tüstüyə büründü hər yan.
 Bezəkli binalar oldu tarımar,
 Uçdu min xanıman, min bir aşıyan.
 Ac canavar kimi faşist əsgəri
 Bize hücum etdi güclüyəm deye.
 Min matəm bürüdü vuran qəlbəri,
 Fəryad nidaları ucaıldı göye.
 Haman gün Bacı da duydu bu dərdi,
 Bildi pozulacaq gözəl növraqı.
 Hirsindən titrədi, dodaq gemirdi,

Əridi şam kimi qəlbinin yağı.
 Lalə yanağına axdı göz yaşı,
 Öpdu döne-döne körpə oğlunu.
 Endi sinəsinə əyilməz başı,
 Yaralı ceyrantək burdu boynunu.
 O gün sevgilisi ayrıldı ondan,
 Könüllü olaraq orduya getdi.
 Düşdü ortalığa ayrılıq, hicran,
 Bu hicran Bacını pərişan etdi.
 Ötüşdü həftələr, ötüşdü aylar,
 Bir məktub almadı ərindən Bacı.
 Baxışı yollarda, gözü intizar
 Ah çəkdi gecələr dərindən Bacı.
 Saraltdı onu da ömrün həsrəti,
 Getdi qırmızılıq yanaqlarından.
 Bacının qəlbinin semimiyyəti
 Tökündü nəğmetek dodaqlarından.
 "Yollara baxmaqdan gözüm qaraldı,
 Bir xəber gətirən olmadı səndən.
 Dərdini çekmekdən çöhrəm saralı,
 Bir ehval bilmədin bu dəmdə məndən.
 Sen ki, etibarsız deyildin, ey yar,
 Noldu birdən-bire rəyin dolandı.
 Qoydun bu dünyada məni intizar.
 Ömrümün gənc çağrı həsrətdə yandı.
 Bizim ki, arada ilqarımız var,
 Unutmaq olarmı əhdü-peymanı?
 Əger sən gelməsen inan ki, ey yar,
 Mələyib gəzərəm bütün dünyani.
 Axır ki, taparam səndən bir nişan,
 Qövr etməz sinəmdə həsrət atəşi.
 Etmə fəraqınla məni pərişan,
 Sönsün gözlerimdə firqət atəş".

 Bacı dərd əlindən, qüssə əlindən
 Gündüz qəmli oldu, gecələr oyaq.
 Lakin usanmadı bu əməlindən,
 Aldı öz ərindən belə bir soraq:

"Əziz vətən deyə, azadlıq deyə
 Girdi döyüslərə bir aslan kimi.
 Verdi düşmən ilə pəncə-pəncəyə
 Vuruşdu meydanda qəhrəman kimi.
 Ötdü dövrəsindən odlu güllələr,
 Aldı sinəsindən ağır bir yara.
 Mərdliklə göylərdə söndü o ülkər
 Bir də həsrət-həsrət baxma yollara..."
 Bu xəbər Bacını əzdì mum kimi,
 Şəhər gözlərindən axdı incilər.

Əsdi dəhşət dolu bir səmum kimi
 Ömür bağçasından bu yaman xəbər.
 Basdı sinəsinə körpə oğlunu,
 Ana həsrətile öpdü gözündən.
 Uşaq bir nevazış duyurdu bunu,
 Min nəşə yağırdı gülər üzündən.
 Körpə bu qüssədən bixəber kimi
 Ananın qoynunda atıldı, düşdü.
 Bacı gülümşədi bir səher kimi,
 Amma ki, bu gülüş necə gülüşdü?!
 O körpə hardadır?.. – Etsəniz sual,
 Sonra da bir cavab gözləsəniz siz;
 Saracaq üzümü acı bir mənal,
 Məndən bu sözleri eşidəcəksiz:
 "O gün ki, dalbadal faşist tankları
 Ateş aça-aça kəndə girdilər.
 Əsdi bağçalardan ölüm ruzgarı,
 Quşlar yuvasından düşdü dərbədər.
 Susdu göy suların xoş təranəsi,
 Sonalar yas tutdu, qara bağladı.
 Kəsildi çöllərdən qumrunun səsi
 Buludlar kışnedi, göylər ağladı.
 Pərişan göründü kənddə adamlar
 Sünbülli zəmilər virana qaldı.
 Çırılıq qapılar, keçrili şamlar,
 Nə şəmə yanmağa pərvane qaldı.
 O gün ki, faşistlər bu kəndə yetdi

Talandı, çapıldı ellerin varı.
 Namussuz əllərdə qarətə getdi
 İsmətli qızların boyunbağları.
 Budur, gəl Bacının evinə bir bax...
 Gör neçə pozulub onun növraqı.
 Bu kiçik evdə də tapdalaranaq
 Tehqir olunmuşdur vətən torpağı".
 – Bəs uşaq nə oldu, ondan danış bir? –
 Desəniz əger,
 Alar ağuşuna məni min fikir.
 Könlüm dile gelib belə söyləyər:
 "Gelin, həyətdəki şama baxın siz,
 Onun kölgəsində bir təpəcik var.
 Yaxşı diqqət edib, fikir versəniz
 Cəlb edər sizi də kiçik bir mezar.
 Dövrəsində bitən güllər, çiçeklər
 Çekir xəyalımı, çekir fikrimi.
 Ona sığal verir sərin külekler;
 Qüdsi-camalına vurulmuş kimi.
 Ona təzim edir göydən buludlar,
 Əyilir önündə hər kəsin başı.
 Ah, bu kiçik məzar, bu kiçik məzar
 Yandırır dərdiyə torpağı, daşı.
 Bacı öz əliyle qazıyb onu
 Qüssə günlərində bir səher çığı.
 Bu yerdə Bacının körpe oğlunu
 Basıb sinəsinə vətən torpağı!
 Yatır bu məzarda aylardan bəri
 Günsəhsiz bir uşaq, dilsiz bir tifil.
 Bu ağır dərdləri, müsibətləri
 Tarix, qocalsa da, unudan deyil".
 Sen ey məhbəbetin carçısı gənclik!
 Baxıb gözlərimə eylesən sual:
 Hardadır o təpə, hardadır o dik?..
 Alıb aparacaq məni quş xəyal –
 Xeyli uzaqlara, bir böyük kəndə.
 Mən də deyecəyəm sualın haqdır.

Toplayıb özümü cavab verəndə
 Gözümüzə bu səhnə canlanacaqdır:
 Yay səhəri, şam ağacı, sərin kölgəlik...
 Elə bil ki, uyğudadır hər dərə, hər dik.
 Büsət qurub altı nəfər alman əsgəri
 Doldururlar, boşaldırlar piyaleleri.
 Sərəxos-sərəxos oxuyurlar, çalırlar onlar,
 O tərefdə məhzun üzlü bir gənc qadın var.
 Laylay çalır körpəsinə: "Bala, yat, – deyir,
 Qurğuşundan ağır oldu bu həyat, – deyir.
 Ulduzumuz söndü bizim, qaraldı göyələr,
 Evimizdə kefə baxır yadlar, ögeylər.
 Yat, balası, şirin-şirin, ağır zamandır,
 Bəxtim dönük, taleyim kəm, dərdim yamandır".
 Bu dərdləri duyarım heç faşist əsgəri?
 Cingildəyir əllerində piyalələri;
 Oxuyurlar: "Bat, ey günəş, coşma, ey dəniz!
 Qalib Hitler ordusunun əsgəriyik biz!
 Yer üzünün ağasıyıq, fərman bizimdir..."
 Sərəxos olur altı nəfər faşist əsgəri,
 Yavaş-yavaş qan rənginə girir gözləri.
 Danışırlar, gülüşürler, sonra da birdən
 Ucaböylü bir yefreytor söyləyir ki, mən
 Lap darixdim, gəlin bir az gülək, eylənək.
 Bir oyləncə tapın, bəlkə açılsın ürək.
 Yefreytora cavab verir gödək bir əsgər:
 "Bir top tapaqq, futbol vuraqq, göstərek hüner".
 Razılışır məclis əhli bu eyləncəyə
 Qalxır hamı ayaq üstə "oynayaq!" – deyə.
 Üz tuturlar gənc qadına top isteyirlər,
 Hədəleyib deyirlər ki, tapmasan əger –
 Aqibətin pis olacaq, haydi yubanma,
 Nə baxırsan, get top axtar, daha dayanma!
 Hara getsin bu gənc qadın, burda top hanı?
 İnandırmaq olarmı heç buna almayı?

Faşist qəlbi yumşalarımı yoxdur deməklə?
 İnsan kimi asta-asta bu daş ürəklə –
 Heç danışmaq mümkün dürmü? O, tufan eylər.
 Bir yox desən, o hirslenər, nahaq qan eylər.
 Yaziq qadın qorxa-qorxa deyir: "Cənablar!
 Siz buyurun, futbol topu, deyin, harda var?
 Bu saatca tapım onu getirim size,
 Bir dəqiqli yubanmayım yetirim size".
 Qəzəblənir gödək əsgər deyir: "Ay axmaq,
 Alman gedib qapı-qapı top axtaracaq?!"
 Ucابولو yefreytorun qızır gözləri,
 Əvvəl-əvvəl sakit edir gödək əsgəri;
 Sonra deyir: "Mən tapmışam, odur, baxın bir..."
 Onun qanlı barmaqları bu dəm göstərir –
 Kölğəlikdə müşil-müşil yatan körpəni,
 Hamı deyir: "Əhsən sənə, bəyendik sən".
 Bir qanadlı qartal kimi bu zaman ana,
 Elə bil ki, qanad çalıb çatır oğluna.
 Tez götürür qocağına əsir, titrəyir.
 Basır onu sinəsinə deyir: "Durun bir!
 Uşaqdan da top olarmı?..." "Olar!" – deyirlər,
 Hükum çəkir cəllad kimi bu altı əsgər.
 Bu köməksiz, gənc ananın üstünə birdən.
 Ana deyir: "Rəhm eləyin, kimsəsizəm men!
 Siz qıymayıb bu körpəyə, insaf edin bir!"
 Gözlər qızır, gənc anaya təpikler deyir.
 Rezin top tek ayaqlara dolaşır uşaq
 Gödək əsgər – vurun! – deyir, – vurun, oynayaq!
 Zərbələrdən qıyya çəkir o tifil məlek,
 Uğunurlar belə hala onlar gülərək.
 Qohqəhəylə batırırlar iniltiLERİ.
 (Budur faşist ordusunun qatil əsgəri).
 Huşa gelir ana birdən açır gözünü,
 Elə bil ki, hiss etməyir bu dəm özünü
 Nə eşidir, nə danışır, baxır lağ kimi,
 Qalxır qorxunc, əzəmetli bir xəyal kimi.
 Saç dağınıq, üz kədərli, gözlərində qan,

Nəzərləri ayrılmayır gül balasından.
 Baxır, baxır qan içinde görünce onu,
 Bir de basır sinəsinə ölmüş oğlunu.
 "Bala!" – deyib qıyya çəkir, bayılır yənə,
 Ana-bala uzanırlar torpaq üstüne.

O bayılan ana, o ölen tifil
 Bize uzaq deyil, bize yad deyil.
 O ana, eşqiyle qələm çaldığım,
 Aslan hünərindən ilham aldığım
 Bizim hissemizdə hər bir əsgərin,
 Bütün zabitlerin, döyüşülerin
 Can kimi sevdiyi, hörmət etdiyi,
 Yaxın adam kimi səhbət etdiyi,
 Bacıdır, bu ad ki, tanışdır size,
 Yoxsa sual qondu gözlərinizə? –
 "Sizin hissə hara, o Bacı hara?"
 Qoyun cavab verim bu suallara:
 "O gün ki, hücuma keçdi hissəmiz,
 Qaçdı önmüzdən düşmən əsgəri.
 Ura seslerilə irəllədik biz,
 Bir-bir azad etdik doğma kəndləri.
 Bir gün də Bacını eledik azad,
 Qurtardı tənədən onun da başı;
 Açıdı döyüşlərdə o da qol-qanad,
 Qurudu gözündə axan göz yaşı.
 İntiqam eşqile o da ər kimi,
 Döyüdü meydanda çovğunda, qarda.
 Min hünər göstərdi igidlər kimi
 Düşmən ordusuyla vuruşmalarda.
 Onun intiqamlı yanana gözləri
 Mahir ovçu kimi hər vaxt, hər zaman;
 Gezdi altı nefər qatil əsgəri
 Dincəlmək bilmədən, yuxu almadan.
 Budur, Oder çayı açır, dalğalar
 İnsan ömrü kimi gah səsli, gah laj.
 Çayın sahilində bir keşməkəş var,

Qezeble gurlayır toplar dalbadal.
 Odur, bizim Bacı gedir qabaqda,
 Əllərində silah, gözlərində kin.
 Bir gülüş görürəm o gül dodaqda,
 Keçdikcə üstündən boz meyitlərin.
 Nə oldu Bacıya, yixıldı birdən,
 Ona gülle dəydi, yaralandımı?
 O niyə qalxmayıır düşdüyü yerden,
 Ulduzu göylərdən aralandımı?
 Odamı görmədi ömürdən vefa?
 Çaldıımı başına qılınçı zaman?
 Çekdi min məşəqqət, min dərd, min cəfa,
 Bir kam almamışmı getdi dünyadan?
 Yox, yox o ölmeyib, yaralanmayıb,
 Onun polad köksü paralanmayıb.
 Qalxır ayaq üstə o yene birdən
 Həyəcan içinde düşdüyü yerdən.
 Baxır sahildəki boz meyitlərə,
 Uca yefreytora, gödək əsgərə.
 Çatılır Bacının qara qaşları,
 Yığılır başına silahdaşları.
 Çaxır gözlərində qəzəb şimşəyi,
 Bacı gülümseyir bir səher təki.

DALĞALAR ARASINDA

I

Əsir külək, coşur sular, qara dalğalar
 Hükum çəkir sahil üstə, gelir dağ kimi.
 Bircə an da verməyərək ara dalğalar –
 Atır-tutur bir qayığı oyuncaq kimi.
 Sular burda altı boydur, dərindir, dərin...
 Başdan-başa ağ köpükdür, coşqundur dəniz.
 Siz kənarda dayanmayın, bir yaxın gəlin,
 Qayıqdakı üç nəfərlə tanış olaq biz.

O aqsaklı qoca kişi usta Xəlildir,
 Cox buruqlu bir sahenin odur rəisi.
 Mədənlərdə işleyir o, otuz beş ildir,
 Olmuşdur o təcrübəli neft mühəndisi.
 Sənətkardır, öz işində meharəti var,
 Abşeronda yüzdən artıq buruq qazıbdır.
 Neft işində keşf etdiyi yeni üsullar
 Haqqında o, neçə-neçə kitab yazıbdır.
 Qayıqdakı ucaboylu, qaragöz oğlan
 Bəxtiyardır, sağ əlidir usta Xəllilin.
 Bir an gülüş eskik olmur dodaqlarından,
 Cox cavandır, neftçisidir beş-altı ilin.
 Genç də olsa o, ustadır öz sənətində,
 İşçilərin arasında hörməti vardır.
 O, möhkəmdir sevgisində, məhəbbətində,
 Adı kimi o özü də çox bəxtiyardır.
 Sükan tutan o oğlanın adı Niyazdır,
 Dənizçidir neçə ildir bizim Xəzardə.
 Dərin sular onun üçün hər vaxt dayazdır,
 Min yol qayıq sürmüş azı göy ləpelerde.
 Bax, indi də o oğlanın sündüyü qayıq
 Sine gerir tufanlara mərd-mərdana.
 Ele bil ki, töyüyürek durur bir anlıq,
 Sonra yenə çarpışmaqcın girir meydana.
 Dəniz böyük, külək güclü, dalğalar dəli.
 Qayda budur; qalib gələr güclü gücsüzə.
 Kiçik qayıq şığıyaraq gedir irəli;
 Gah sularda gözden itir, gah çıxır üzə.
 Nədir onu telesdirən, nə olmuş məger?
 Bu tufanda hara gedir, nə axtarır o?
 Qulaq asın bircə anlıq, mən verim xəbər,
 Köpüklənən dalğaları neçin yarr o.
 Gøy dənizdə, lap sahildə – ləpedöyənde
 Pəncərəsi şərqə baxan bir ağ budka var.
 Hər vaxt tufan başlayanda, xəzri gelendə
 Bu budkanın divarına dəyir dalğalar.
 Denizdəki buruqlara həmin budkadən

Hava gedir borularla bütün gün boyu.
 Burda durub bilmək olar hər vaxt, hər zaman
 Neft verirmi, verməyirmi dənizdə quyu.
 Burda deqiq cihazlar var, çox həssasdırلار,
 Quyularla nə baş versə tuturlar xəbər.
 Külək oldu, tufan oldu, belə qayda var:
 Qoza olcaq tez dənizə çıxır neftçilər.
 Bax, bügün də, iş növbəsi qurtaran zaman
 Birdən baxıb cihazlara dedi Gülləndam:
 – Ay Bəxtiyar!..
 – Nə var?
 – Tez ol, baxma uzaqdan,
 “Yetmiş beşdə” təzyiq yenə düşübdür tamam.
 Mən biləni qəza vardır quyuda, bax bir...
 Yaxınlaşış manometre baxdı Bəxtiyar,
 Öz-özüne sual verdi: bu nə deməkdir?
 Onu bu vaxt tez dövrəyə aldı adamlar,
 Kimi dedi: – Qum tixacı tutub quyunu.
 Kimi dedi: – Hava getmir quyuya yəqin.
 – Bəlkə boru partlayıbdır?..
 – Nə bildin bunu?
 – Görmeyirsən, təzyiq düşüb.
 – Uşaqlar, gəlin,
 Mübahisə eleməyək, bir görek nə var,
 Usta özü nə söyləyir, nə deyir bize.
 Usta Xəlil ağır-agır dedi: – Uşaqlar,
 Gerek bunu bilmək üçün çıxaq dənizə...

Budur, onlar dənizdədir, yaxın gedək biz,
 Görək nədən danişırlar qayıqdakılar.
 – Yan almağa qoymayacaq, deyəsen, dəniz
 Bugün bizi yetmiş beşə, yoldaş Bəxtiyar.
 – İrəli bax, sürətlə sür bacardıqca sən,
 Yetmiş beşə nə qalıb ki,.. çatmışlıq artıq.
 – Bu küləkdə yan almağı asan bilirsən?!
 Qorxuram ki, tab etməyə çevrilə qayıq.
 – Danişdin da...

– Düz demirem?
 – Tez ol, ay Niyaz,
 Vaxtimızı alma bizim, burax səhbəti.
 Uşaq olma, belə dəniz qayıq batırmaز,
 Möhkəm yapış sən sükandan, artır süreti.
 Hər deqiqə – düz bir ton neft deməkdir indi,
 Yetmiş beşi biz qəzədan qurtaraq gərək.
 Axşam oldu, günəş batdı, yer kölgələndi,
 İşlərimiz dala qalar tez tərpenməsək...
 Qayıq cumur irəliyə, keçir sulardan,
 Hüküm çəkir onun üstə yüzlerle dalgə.
 Yenə Niyaz sual idir tez bəxtiyardan:
 – Bizim qayıq qüvvətlədir, yoxsa qasırga?
 – Dənizdən də, dalğadan da, qasırgadan da
 İradəmiz qüvvətlidir bizim, ay Niyaz.
 – Gal, Bəxtiyar, küya salma, belə tufanda
 Sən söyləyen iradəyə güvenmək olmaz.

Usta Xəlil qarışaraq bu vaxt səhbətə
 Deyir: – Niyaz, eşimisən bəlkə yüz kere,
 İgid gərək tab eləyə hər əziyyətə;
 Çətin vaxtda qol cirməyə, hüner göstərə,
 Xoşum geldi, yaxşı dedi indi Bəxtiyar.
 İradəyə arxalanmaq qalibiyətdir!
 Çətin vaxtda iş görmeyin başqa hüsнü var,
 Bu özü də insan üçün bir səadətdir...

Kiçik qayıq şığıyaraq gedir irəli
 Qağayılar ürkür onum nəriltisindən.
 Nəhəng-nəhəng ləpələrə sinə gərəli –
 Qatar-qatar dalğa keçir göyərtisindən.
 Bu qayığın baş ucunda qızıl bayraq var,
 Sinəsində qanad açmış bir ağ göyərçin.
 Bax, nə qədər təhlükəli olsa da yollar,
 Yarıtb keçir dalğaları bayraq-göyərçin.
 Lakin sular qəzəblidir, kinlidir yaman,
 Hüküm çekib göyərçinə, qalxırlar göye.

Hırslı-hırslı əsən külək, qızılıblı tufan
 Əlbir olub, göyərçini boğsunlar deyə.
 Lakin, dostlar, göyərçindən arxayınam mən,
 Tufanların gücü çatmaz onu boğmağa;
 Çünkü bu quş qanad çalıb uçduğu gündən
 Arxalanıb sıqımmışdır bu al bayraqa.
 Bu bayraqsa od içindən, alov içindən
 Tarix boyu mərd əllerde zəfərlə keçmiş.
 Şaxtalarda qar içindən, qirov içindən
 İlk bahardan müjdə verən xəberlə keçmiş.
 Bu bayraqla çıxıb bu gün dənizə qayıq,
 Onu tufan öz yolundan qaytarırmaz geri.
 İgidliklə çarpışır o, sularla artıq,
 Yetmiş beş gedən yolda bayaqdan bəri...
 Bol neft verən dik buruqlar vətenimizə,
 Quru kimi, dənizdə də qatar-qatardır.
 Hay deməmiş köpüklenib, coşan dənizdə
 Hər buruğun öz nömrəsi, öz adı vardır.
 Yetmiş beş də bir buruqdur sahildən uzaq –
 Götürən dənizin qucağında ucalıb göye;
 İslədiyi gündən bəri, qayda olaraq,
 On tonlarla neft veribdir hər gün olkeyə.
 Görən, bu gün o buruqda nə qəza oldu,
 Vuran qelbi sinesində dayandı birdən.
 Yoxsa coşan gur dalğalar quyuya doldu?
 Bilmediyim bir şey haqda nə söyləyim mən?!
 Odur, qayıq yetmiş beşə tərəf gedir, bax,
 Usta Xəlil gah dənizə, geh göye baxır.
 Hey papiros yandırıb o, qullab vuraraq
 Ağır-agır nəfəs alı... Yaman darıxır...
 O, çoxdanın neftçisidir, təcrübəsi var,
 O, bu işdə, bu sənətdə baş ağartmışdır.
 Onu rahat buraxmayırlı indi xeyallar,
 Düşüncədən geniş alnı qırış-qırışdır.
 O, dayanıb Bəxtiyara

deyir bu ara:

– Məncə, oğul, yetmiş beşə çatan kimi biz,

Əvvəl gerek nezər salaq bir borulara,
 Qum tixacı olsa ogər, yuyaq tərtəmiz.
 Başqa dərdi ola bilmez, necə bilirsən?
 – Siz deyəndir, məncə, usta, quyunun dərdi,
 Bu quyuda bir şıltəqliq görməmişəm mən,
 Həmişə öz qaydasınca o neft verərdi...

Qayıq çatır yetmiş beşə, lakin dalğalar
 Qoymayırlar yan almağa onu körpüye.
 Kinli-kinli ləpələrə baxır Bəxtiyar,
 Usta Xəlil emr eləyir: – Dövrə vur, – deyə.
 Altı dəfə dövrə vurur dalbadal qayıq,
 Lakin yenə yan almağa tapmayır imkan;
 Bəxtiyarın səbri tamam tükenir artıq,
 Əllerini ovuşdurur darixdığından.
 Onu sakit buraxmayırlı bu dəm fikirlər,
 Görür yaman qızılıblıdir çalxanan dəniz.
 Deyir: – Niyaz, sən bu dəfə çalıb bir təhər
 Yetmiş beşin körpüsünə yaxın düşək biz...
 – Çalışaram...
 – Fikrin nədir, Bəxtiyar? – deyə
 Usta Xəlil həyəcanla soruşur bu dəm.
 – Fikrim budur, mən özümü atım körpüye,
 Yetmiş beşin dərdi nədir – öyrənməliyəm...
 Usta Xəlil nəsə demək istəyir, ancaq
 Dodağından qaytararaq udur sözünü.
 Çünkü bu vaxt Bəxtiyar bir quştek uçaraq
 Yetmiş beşin körpüsünə atır özünü.
 Qayıq yarıı şahə qalxan ağ ləpeləri,
 Uzaqlaşır yetmiş beşdən... Qaralır sular.
 Onlar bir də dövrə vurub dönəndə geri
 Var gücüylə qışqıraraq deyir Bəxtiyar:
 – Dayanmayın, usta, gedin... usta, gedin siz.
 Torpaq dolub, qum tixacı tutub quyunu.
 Traktorla dönün geri, bugün gərək biz
 Səhərədək işə salaq təzədən onu.
 Lakin coşan dalğaların uğultusundan

Heç nə, heç nə eşitmeyir qayıqdakılar.
Qulaq batur gur suların gurultusundan,
Yetmiş beşdə tek qalmalı olur Bəxtiyar.

II

Gülondam, iş saatı
Çoxdan qurtarıb gərək.
Söylə, sahilde bu vaxt
Niyə dayanmışan tek?
Nə axtarır gözlərin
Fırtınalı dənizdən?
Qəlbindəki duygunu
Gizlin saxlama bizdən.
O duygunu, Güləndam,
Özün aç, özün danış.
Qoy sənin ürəyinlə
Könüllər olsun tamış.
Danış, danış, Güləndam,
Sevmək qəbahət deyil;
Özün söylə, ürəyin
Nə üçün rahət deyil?
Dənizdəki qayıqdan
Nigaransan yoxsa sən?
Bu külekdə, sahilde
Bir adam gözləyirsən?
Niyə həyəcanlısan
Dalğalı dəniz kimi?
Neçin donub baxırsan
Sulara dilsiz kimi?
Gözün niyə yol çəkir,
Neçin dalğınsan belə?
Aç qəlbini dostlara,
Güləndam, sən şərh elə!
Bir söz deməsən də sən,
Hər şey mənə əyandır;
Bilirəm Bəxtiyardan

Ürəyin nigarandır.
Cəmisi bir ay keçib
Sizin toy gününüzdən.
İndi onun yolunu
Gözləyirsən burda sən.
Qorxursan ki, Bəxtiyar
Birdən qayıtmaz geri.
Ayırar onu səndən
Xəzərin ləpələri.
Zilləyirsən dənizə
Sən yol çəken gözünü.
Yamanca danlayırsan
Yad adamtek özünü:
“Niyə, niyə duymadım,
Niyə bilmədim əzəl
Zalimmiş bu küləklər,
Amansızmış bu Xəzər...
Mən özüməm bu işdə
Hamidan çox günahkar.
Söylədim təzyiq düşüb,
Yetmiş beşdə qəza var.
Yox, yox günahsızam mən,
Vəzifəmdir bu mənim,
Mənə də bu sahəni
Tapşırıbdır Vətenim.
Mən ki, öz vəzifəmi
İcra etmişəm ancaq,
Yetmiş beşdən Bəxtiyar
Zəfərlə qayıdacaq...”
Odur, odur bir qayıq
Gəlir sahilə səri.
Amma gözün seçmeyir
Ondakı adamları...
Yüyürüsən körpüyə
Ümid dolu ürekli,
Sanki behsə girirsən
Yol getməkdə küləklə.

Yetişirsen körpüyə,
 Burda xeyli adam var.
 Həmin qayıqdan gedir
 Söhbətlər, danışıqlar:
 – Göresən, düzəldiblər?
 – Yox, canım, mümkün deyil...
 – Düzəltməmiş geriye
 Qayıtmaz usta Xəlil!
 – Usta Xəlil ne etsin,
 Külek zordur, a qardaş...
 Yələn qayıq körpüyə
 Yanaşır yavaş-yavaş.
 Sən keçirsen irəli,
 Güləndam, yeyin-yeyin.
 Bəxtiyarı axtarır
 Qayıqda nəzərlerin.
 Sən onu görməyirsən,
 Titreyirsen elə bil,
 Təşvişini gözündən
 Oxuyur usta Xəlil;
 Deyir: "Qızım, Güləndam,
 Heç nigaran qalma sən.
 Bəxtiyar yetmiş beşdə
 Qalacaq sehərəcən.
 Biz də yene təzədən
 Qayıdacağıq geri,
 Buruqda, iş başında
 Açıcağıq səhəri...
 Ustanı aralığa
 Alır bu vaxt adamlar:
 – Quyu niyə dayanıb?
 – Quyuda nə qəza var?
 Sənin də ilk sualın
 Belə olur: – Ustacan,
 Necə qurtarmaq olar,
 Yetmiş beşi qəzadan?"
 Əvvəlcə usta Xəlil

Fikrə gedir bir qəder,
 Sonra deyir: – Görürsən,
 Dağ boydadır ləpələr;
 Eli bil, alt-üst olub
 Çevriləcəkdir dəniz...
 Bu tufanda, bilmirəm,
 Necə eleyək ki, biz,
 Yetmiş beşə traktor
 Çıxarağın bir təhər...

N i y a z:

– Qayığa yan almağa
 İmkan vermir ləpələr.
 Xahiş edirəm, usta,
 Məni qorxaq bilmə sen.
 Bele iş bu külekde
 Mümkün deyil kökündən...
 – Yox, yox, mümkündür, – deyir
 Körpüdəki adamlar.
 – Bizzən kömək gözləyir
 Yetmiş beşdə Bəxtiyar.

III

Tək başına nə etsin
 Yetmiş beşdə Bəxtiyar.
 Çıxmalıdır quyudan
 Tixac tutmuş borular.
 Bu işçin xeyli adam,
 Bir traktor gərəkdir.
 Nə eləsin Bəxtiyar,
 O ki, burada tekdir...
 Yaxşı bilir, bu işi
 Görə bilməz bir nəfər.
 O zəng edib sahilə
 Vermək istəyir xəbər.
 Telefonsa işləmir,

Qırıb telleri külek.
Bəxtiyarsa buruqda
Bekar dayansın gərək.
Xəyalı başqa yerdə,
Gözleri dalğalarda;
O, fikirli-fikirli
Oturur bir kənarda...
Xəyallar, düşüncələr
Rahat buraxmir onu.
İsteyir ki, tezliklə
İşə salsın quyunu.
Lakin necə? Nə təhər?
Tapa bilmir bir çara.
Baxır buruğa çarpan
Qəzəbli dalğalara.
Bəxtiyar qorxmasa da
Suların hədəsindən,
Görür tek gəlmək olmaz
Bu işin öhdəsindən.
O, gah sakit dayanır,
Gah da həyecanlanır;
İndi gözü önündə
Bütün Vətən canlanır;
Odur, Volqa boyunda
Qədim rus şəhərində
Kırımda, Ukraynada
Qaraqum düzlərində
Min-min maşın işləyir,
Min-min ekskavator...
Bakıdan neft isteyir.
Düzlərdə min traktor...
Tikir, qurur insanlar,
Alınlarında vüqar.
Tikintilərə gedən
Uzun-uzun qatarlar,
Tarlalarda işləyən
Təzə “Universallar”,

Suda nəhəng gəmilər,
Göydə polad qartallar
Bizim Bakı neftindən
Güç alır, qüvvət alır,
Zamanla ayaqlaşan
Vüset və sürət alır...
Düşündükcə bunları
Yetmiş beşdə Bəxtiyar,
Sakit dura bilməyir,
Tutmur bir yerdə qərar.
Gah oturur, gah durur,
Möhkəməcə darıxır o,
Birdən qarşısındaki
Borulara baxır o;
Görür dalğa vurdुqca
Borular suyla dolur.
Boş borular elə bil
Sular üçün yol olur.
Amma bu boruların
Birindən su axmayırlar.
Nədən isə o, gələn
Suları buraxmayırlar.
Maraqlanır Bəxtiyar,
Tezce qalxır ayağa.
Elə bu vaxt boruya
Çarpir güclü bir dalğa.
Bir əski parçasını
Atır borudan kənar.
Bu boruyla da sonra
Axır sərbəstcə sular.
Bax, bunu gören kimi
Bəxtiyarın başına
Gözel bir fikir gəlir.
Düşündükcə Bəxtiyar
Fərəhindən yüksəlir.
Sahildən yetmiş beşə
Sixılmış hava gələn

Borulara baxır o.
Axan suya dönərək,
Sahildən borularla
Yetmiş beşə baxır o.
Piçıldayır yavaşdan
Öz özüne Bəxtiyar:
– Çətinlikdən qorxmasan
Hər şeyin əlacı var.
Bu ki, mümkündür tamam:
Sahilde dayanıb sən
Tıxac tutmuş quyunu
Yuyub təmizləyəsən.
Hava borularılə
Quyuya su vurarsan;
Bu üsul ilə quyu
Təmizlənər tıxadan!..

Düşündükcə bunları
Gülümseyir Bəxtiyar.
Ona göz qırıpı bu vaxt
Sahildəki işıqlar...

IV

O gecə tek getdi eve Güləndam,
Qorxunun daşını ata bilmədi.
Nə yedi, nə içdi, fikir içinde
Uzandı yatağa, yata bilmədi.
Sərt bir daşa döndü altında döşək,
Od kimi yandırdı onu yorğanı.
Bu bir qaydadır ki, yorğun da olsa,
Yatmağa qoymayıf fikir insanı.
Güləndam yaralı göyərçin kimi
Çırındı yerində, tutmadı qərar.
Üreyi darixdı, tər basdı onu,
Səbrini əlindən aldı intzar.
Ona elə geldi otaq istidir,

Durub pəncərəni açmaq istədi.
Bir xəber tutmaqcın uzaq buruqdan
Sahile iş üstə qaçmaq istədi.
Fikirlər qoymadı o gecə onu
Yumub gözlərini bir rahat yata.
Axır tengə gəlib qalxdı yataqdan,
Yandırıb işığı baxdı saata...
Keçib pəncərənin ölündə durdu,
Baxdı uğuldayan dənizə sarı.
Hava qaranlıqdır, seçilmik
Suların qoynunda neft buruqları.
Tekce uzaqlarda cərgeyle yanmış,
Titroşən işıqlar görünür ancaq.
Güləndam darixır – görəsen nə vaxt
Bəs Günsə doğacaq, səhər olacaq?
Yetmiş beş hansıdır bu işıqların?
Axtarır Güləndam onu gözüyle,
Yerini, bilsə də, tapa bilməyir.
Yenə də danışır o, öz-özüyle:
– O, “Yüz on yeddir”... O tek işiq da
Tezocə qazılmış “iyirmi birdir”...
Bos yetmiş beş han? Bəs o hardadır?
İşığı gəlməyir, bu necə sirdir?
Güləndam tapmayıf axtardığını.
Hər vaxt nə qədər gözəzdirirse.

Onun xəyalında canlanır bu vaxt
İş vaxtı baş verən o son hadisə:
... Yetmiş beşdə təzyiq düşübdür tamam.
Bunu Bəxtiyara o verir xəber.
Usta söyləyir ki, dənizə çıxaq...
O, budkada qalır, onlar gedirlər...
Keçir Güləndamin gözü öündən
Bu səhnə süretlə bir an içinde;
Baxır pəncəredən dənizə sarı,
Döyüñür üreyi heycan içinde.
O, gah Bəxtiyarı müzəffər görür –
Buruqdan qayıdan, üzügülər, şən.

Gah onu sahildə, dostlar içinde
 Görür söhbət edən, ürekdən gülən.
 Gah da gözlərini yumur qorxudan,
 Görür ki, Bəxtiyar yaman dardadır.
 Sanki əsən külək qəhqəhə çekib
 Soruşur ondan ki: "Ərin hardadır?"
 Nəcə cavab versin küleyə bu qız?
 O ki, xəbərsizdir Bəxtiyarından.
 Hər nə desen çıxar belə tufanda
 Xəzərin qudurmuş dalğalarından.
 Qoy, onda küləye mən verim cavab –
 Hardadır, Bəxtiyar, hardadır indi?
 Elə düşürmə ki, qasırgalarım,
 Tufanın əlində dardadır indi.
 Yox, yox, əziz bacım, nigaran bacım!
Şübəyə verməyin yer qəlbinizdə.
 Onun dostlarının iradəsinə
 Baş əydi tufan da, yel də, dəniz də...
 Son evə gələndən bir saat sonra
 Usta Xəlilgil də çıxdı dənizə.
 Xəzərin töyüyən sinesi üstə
 Başlandı təzədən bir mübarizə.
 Külək əsə-əsə meydan oxudu,
 Dalğalar dağ kimi kəsdi yolları.
 Usta Xəlilgil də iki qayıqla
 Üzdülər, üzdüler buruğa sarı.
 Yetmiş beşə çıxməq asan olmadı,
 Düzdür, onlar üçün belə küləkdə;
 Lakin neftçilərə axır baş əydi
 Köpürmüş dəniz də, əsən külək də.
 Usta Xəlilgil də çıxdı körpüyə.
 – Nə üçün dayanıb quyu, Bəxtiyar?..
 – Usta, siz deyendir, quyunun dərdi,
 Borular tutulub, qum tixaci var...
 – Bəs necə eləyək? Belə küləkdə
 Buruğa traktor çıxarmaq olmaz.
 – Bəlkə qeyrət etdi, hünər göstərdi –

Traktor çıxardı buraya Niyaz...
 – Çətin məsəledir...
 – Bəs neçə olsun?
 – Külək yatanadək gözləyək gərək,
 – Bəlkə yatmayacaq külək heç bir ay,
 Biz də boş-boşuna durub gözləyək?
 – Çarəmiz nədir ki, gözləməliyik...
 – Yox, Niyaz, düz deyil, buna çarə var,
 Mənə ele gəlir traktorsuz da
 Quyunu tixacdən qurtarmaq olar!

Baxdı Bəxtiyara heyretlə hamı.
 Qəribə göründü bu söz onlara,
 Usta Xəlil dedi: – Kaş doğrudan da
 Olaydı dünyada belə bir çara!..
 Cox müləyim səslə dedi Bəxtiyar:
 – Usta, mən bu dərdə tapmışam əlac:
 Hava borusundan yüksək təzyiqlə
 Quyuya su vursaq yuyular tixac.
 Əvvəl fikrə getdi bütün işciler,
 Danışmadı heç kəs, dinmədi heç kəs.
 – Niyə bu vaxtadək bu gözəl fikir
 Bizim başımıza gəlməyiibdir bəs? –
 Deyib usta Xəlil güldü astadan,
 Sonra tumarladı qalın bığını.
 Dedi: – Yubanmayın daha, uşaqlar...
 Niyaz, tez hazırla sən qayığını;
 Gedəyin sahile, oradan da biz
 Bu təzə üsulla yuyaq quyunu.
 Vuraq yetmiş beşə yüksək təzyiqlə
 Qudurmuş dənizin biz öz suyunu...

* * *

Bundan Gülləndamin yoxdur xəbəri,
 O, baxır dənizə, min işıq yanır...
 Elə bil onların parlıtlısından
 Bu vaxt coşan sular nura boyanır.

Yox, yox, günəş doğur, üfüq qızarır,
 Öriyir buz kimi, gedir qaranlıq.
 Uçan qağayılar müjde getirir
 Təzəcə açılan sabahdan artıq.
 Güləndəm apaşkar görür dənizi,
 Qovur bir-birini nəhəng dalğalar.
 Odur, yetmiş beş də, amma üstündə
 Nə bir hərəket var, nə bir adam var.
 Hələ çox qalsa da iş növbəsinə,
 O, dözə bilməyir daha bir an da...
 Tələsik geyinib, uçur quş kimi –
 Aşağıya enən daş piləkənlə.
 O gedir sahile, gedir iş üstə,
 Ürəyi bir yerdə tutmayırlar qərar.
 Başından dumanhı fikirlər keçir:
 – Görəsən hardadır İndi Bəxtiyar?
 – Bəxtiyar hardadır? Qoy söyləyim mən,
 Qulaq as, qulaq as, mənə bir anlıq.
 İndi o, sahildə iş başındadır,
 Heç səni üzməsin bu nigaranlıq!..
 Hava borusuya onlar su vurur
 İndi yetmiş beşə xeyli zamandır.
 Bu yeni təşəbbüs, bu yeni üsul
 Böyük bir sınaqdır, bir imtahandır.
 Bəxtiyar düşünür; bu imtahandan
 Görəsən şərəflə çıxacaqmıdır?
 Onun əllərini, qalib əsgərtək
 Dostlar təbrik edib sixacaqmıdır?
 O, hələ bilməyir, heç nə bilməyir,
 Nəticə onunçün çox dumanhıdır.
 Bax, buna görə də onun ürəyi
 Xeyli narahatdır, həyecanlıdır.
 O, qorxur ki, birdən bu üsul ilə
 Quyunun tixaci yuyulmaz tamam.
 Deyir: – Quyu çıxar sıradan, onda
 Dostların üzünə necə baxaram?..
 Usta Xəlilin de başından bəlkə

Elə bu fikirlər keçirdi bu an.
 O da həyecanlıydı, nə danışındı,
 Nə papiros düşürdü dodaqlarından.
 Lakin usta Xəlil Bəxtiyar kimi
 Bürüzə vermedi qəlbindəkini.
 O, sal qaya kimi sakit duraraq,
 Əsla pozmaydı öz təmkininini.
 Hərdən də çıxarıb qoltuq cibindən
 Baxırırdı saata o, bir vüqarla.
 Yüksek təzyiq ilə su vurulurdu
 Şıltaq yetmiş beşə gen borularla.
 Birden usta dedi: – Kifayet edər,
 Gərək haqq-hesabla yuyulsun tixac.
 Mən burdayam, tez ol, yoxlamaq üçün
 Yubanma, Bəxtiyar, sen budkaya qaç...
 – Baş üstə! – deyərək Bəxtiyar dərhal
 Yüyürdü sürelə budkaya sarı.
 Qapının ağızında qarşılıdlar
 Onu növbədəki iş yoldaşları.
 – Bəxtiyar, nə oldu?
 – Düzəldinizmi?
 – Tixac yuyulubmu?
 – Yuyulub!
 – Tamam?
 – İndi məlum olar...

Elə bu zaman
 Tələsik budkaya çatdı Güləndəm.
 O da tez soruşdu: – Boxtiyar, de bir
 Görüm, yuyulubmu quyuda tixac?
 Bəxtiyar gülərək dedi: – Yuyulub,
 Təzyiq kranını, tez ol, özün aç.
 Hamısı budkaya keçdi onların,
 Sessizcə dayanıb baxdı Bəxtiyar.
 Hərlədi kramı Güləndəm, bu vaxt
 Sixilmiş havayla doldu borular.
 Yenə yetmiş beşə, axdı biaram.
 Baxıb manometrin əqrəblərinə

Sevindi Güləndam, güldü Güləndam.
 Dedi: – Yetmiş beşdə yuyulub tixac!
 Bəxtiyar eşitcək bu xoş sözleri
 Elə bil üstündən dağ görürdü,
 Qaçdı dodaqları, güldü gözləri.
 Qəlbinə sığmadı onun sevinci...
 Usta Xəlilgil də gəldi budkaya.
 Onları bu zaman iş yoldaşları
 Üzük qaşı kimi aldı araya.
 Hamı təbrik etdi onları bir-bir,
 Qulaq eşitmədi deyilən sözü.
 Ortada dayanmış usta Xəlilin
 Birdən Güləndama sataşdı gözü.
 Dedi: – Sən uzaqda durmusan niyə,
 Quru aferin də demirsən biza.
 Bəlkə asan gelir bu işlər sənə,
 Yoxsa göz yumursan hünərimizə?
 Yox, yox, bunlar deyil, deyəsən sənin
 Bugün Bəxtiyara açığın tutub...
 Cəmisi bir aydır toy elədiyi,
 Pis kişilər kimi evi unudub.
 Görmürsən, gecə də evə gəlmeyib,
 Bir özünüz deyin, belə iş olar?
 Niyə dinmeyirson, özün cavab ver,
 Axi günahkarsan sən, a Bəxtiyar...
 Həmin zarafatdan yiğışanların
 Bir xoş gülüş qondu dordaqlarına.
 Cihazlara baxan Güləndamınsa
 Bir qızartı çökdü yanaqlarına.
 Lakin pərt olmadı, zarafatlardan
 Pultek qızarsa da bu mehriban qız,
 Dedi gülə-gülə: -- Usta, doğrusu,
 İgidlik etdiniz, qəhrəmansınız.
 Təbrik eləyirəm sizi ürekdən
 Bugun çaldığınız bu zəfərlə mən.
 Siz hünər göstərib, güclü çıxdınız
 Şiddətli küləkdən, inad dənizdən.

Gülüslər kəsildi, zarafat bitdi,
 Yenə öz işinə başladı dostlar.
 Durub Güləndamlı yanaşı bu vaxt
 Təzyiq cihazına baxdı Bəxtiyar.
 O, diqqət yetirdi, manometrde
 Əqrəbin çəkdiyi əyri xətlərə.
 Onun baxışları oxşadı bu vaxt
 Yenice açılan bir xoş səhərə.
 O gördü: Yetmiş beş əvvəlki kimi
 İsləyir, yenə də bollu neft verir.
 Artıq əqrəblərin çəkdiyi xətlər
 Sahədə işləri yaxşı göstərir.
 Yanaşı dayanmış bu iki gəncə
 Usta iftixarla, fərehlə baxdı,
 Onun sinəsindən elə bil bu vaxt
 Bütün yer üzünün sevinci axdı.

POLAD

Söhbət arasında dostlar, tanışlar
 İslədiyim yeri soruşan zaman,
 Mən bizim zavodun adımı, düzü,
 Min sevinc hissili çəkirəm o an.

O mənim fəxrimdir, iftixarımdır,
 Onun hər qarışı mənə tamşdır.
 Əmək cəbhəsində bir əsgər kimi
 O hər vaxt qabaqda addımlamışdır.

İki ordeni var gen sinəsində,
 Yəqin birini də bu il alacaq.
 Üç ildir qabaqda getdiyi üçün
 Onun əlindədir keçici bayraq.

Adı nəğma kimi dillərdə gezən
 İgid qızları var, oğulları var.
 Xariqə yaradır öz zəhmətiyle

Onun sexlərində sadə adamlar.
Men qırx gün, qırx gecə danışsam əger,
Bizim adamlardan, tükənməz sözüm.
Onlarla sevinir, onlarla gülür,
Döyünen ürəyim, işqılı gözüm.

Cavan bir oğlan var bizim zavodda,
Onun adı Polad, xisləti xoşdur.
Deyirlər, bir zaman onun babası
Elə bu zavodda usta olmuşdur.

Polad çox cavandır. O, görməmişdir
Öz doğma babası usta Poladı.
Lakin zavoddakı qocalar hər vaxt
Rəhmət oxuyurlar gələndə adı.

Polad da isteyir öz babasının
Zavodda hamının əzizi olsun.
Ellər qarşısında, vətən öündə
Açıq alnı olsun, ağ üzü olsun.

Hələ gənc Poladdan söhbət açmamış,
Onun babasından danışım size;
Bir dəfə buraya gələniz əger
İlk dəfə çarpacaq nəzərinizə
Qalın divardakı gülə yerləri,
Bir də ki, yazılı mərmər lövhələr.
Bax bu gün də onlar canlı adamtok
Bizo keçmişlərdən verirlər xəber:
On doqquzuncu il, qarlı qış günü,
Ac canavar kimi ulayır külək.
Səher işə gəlir ariq adamlar,
Arzusu, isteyi – bir parça çörək.
Budur usta Polad gəlir qabaqda,
Onun dövrəsində beş-on adam var.
Gəlin, yaxın gedək biz də onlara,
Görək nə deyirlər, nə danışırlar.
Əyni cırıq kürklü bir cavan fəhlə

Soruşur ustadan: – Görən bu haqdır?
Deyirlər sahibkar maaşımızı
Bu aydan bir qədər artıracaqdır.
Usta gülümşeyir, deyir: – Ay Əvəz,
Tutaq ki, maaşın artdı üç manat.
Bundan nə çıxacaq. Sən başa düş ki,
Gərək ləp kökündən deyişsin həyat.

– Ay usta, həyatı deyişmək olar?
– Niye olmayırlı ki, birləşsək əger;
Bizim önmüzədə dayanmaz heç kim,
Nə bir ağa qalar, nə də ki, nökər.
– Ay usta, bu sözlər vallah xəyaldır,
Dünya belə golib, belə gedəcək.
Kimin ki, pulu var, o, pulsuzları
Həmişə özünə nökər edəcək...

– Bizim də arzumuz elə budur ki,
Nə bir pullu qalsın, nə də ki, pulsuz.
Çalışaq, vuruşaq qorxu bilmədən,
Bir dünya yaradaq ağasız, qulsuz,
Elə bir dünya ki, orda adamlar
Azad nofus alsın, azad yaşasın.
Daha çörək dərdi çəkməsin insan,
Bütün əməkçilər çox şad yaşasın.

Söhbət edə-edə gedirlər onlar
Palçıq küçələrlə Qaraşəhərdə.
Tüstüdən, dumandan qaranlıq olur
Burda axşamlar da, burda səhər də.

Burda göyden yerə ağ qarla birgə,
Kömürtek qapqara qurum da yağır.
Burda bir yük olmuş insana həyat
Sinəsi dumanhı dağlardan ağır.

Danışa-danışa bu sərt həyatdan
Zavod qapısına çatdilar onlar.
Gördülər divarda böyük bir elan,
Onun da öündə xeyli adam var.

İşdən çıxarılır yene yüz adam,
Yene yüz ailə qalır çörəksiz.
Ah, bu necə dövran, necə zamandır,
Fehlə köməksizdər, ağa – üreksiz!

Bayaq sahibkardan mərhəmət uman
O cavan fehlə də qovulur işdən.
Qehərlənib deyir: – Nə edəcəyəm,
Bir sürü külfətin başçısıyam mən?!

Qalxır usta Polad bir daşın üstə,
Deyir ki, qardaşlar, bugün gərək siz
Dostluq xatirinə birlik göstərib
İşə çıxmayasız, tətil edəsiz.

Zavod qapısından qayıdın geri,
İşə başlamayın o vaxta qədər, –
Ta ki, öz işinə dönsün təzədən
İşdən çıxarılmış bütün fehlələr.

Küçəyə atılmış dostlарына
Bu gün etməsəniz əger bir kömək,
Sabah öz başınız bundan daha pis
Ağrıya düşəcək, bəla çəkəcək.

Dinləyir diqqətlə usta Poladı
Zavodun önündə bütün fehlələr.
Quyruğu kəsilmiş bir tula kimi
Vurmuxur arada amma bir nəfər.

O deyir: – Tutilim çıxmadiq işe,
Bəs kim saxlayacaq oğul-uşağı?
Sahibkar zəng vurur, kazaklar gələr,
Adamı asarlar başıaşağı.

Sən elə bilirsən hər şey halvadır,
Canım, hökumət var, qayda-qanun var.
Qardaşlar, biz əger işə çıxmasaq,
İnanın, çox böyük qeylü-qal olar.

Əsla inanmayın usta Polada,
O size düşməndir, o bolşevikdir.
İş bərkə düşəndə qoyub qaçacaq,
Bu söz pəhləvanı dildən çevikdir.

– İskender düz deyir, mən bolşevikəm,
Size düz sözü də mən deyirəm, mən!
Əger xoşbəxt olmaq istəyirsiniz,
Bir an çəkinmeyin mübarizədən.

– Bəs İskender kimdir? Mən deməsəm də,
Bu size bəllidir, size eyandır.
Neçə il olar ki, ağa evində
O, çəkmə siləndir, qab yalayandır.

Atalar çox yaxşı deyibdir bunu:
Basmaz ayağını köpəyin köpək.
Belə adamları biz aramızdan
Sorğusuz, sualsız qovlayaq gərək.

– Dözdür!
– O, xainidir!
– O, danosçudur!
– Başın əzilməmiş rədd ol buradan!
Zavodun önündə elə bil bu vaxt
Təlatumə gəldi coşqun bir ümman.
İskəndər gördü ki, ara qarışdı,
Qorxdı, pis qurtarar bu işin sonu.
Burda nə jandarma, nə də polis var.,
Mubahisə etsə, əzərlər onu.

Oğlu pişik kimi çıxdı aradan,
Qaçdı küçələrlə, sanki çapardı.
O, zavod sahibi, o, öz sahibi
Hacı Süleymana xəbər apardı.
Hələ durmamışdı yuxudan Hacı,
Yumşaq yatağında hələ yatırdı.
Gecə möclislərdə yorulduğundan
Hələ şirin-şirin “pambıq” atırdı.
Qocalmış olsa da Hacı Süleyman,

Kefdə cavanlardan qalmırdı geri.
 Gecə kazinoda qabar olmuşdu
 Qumar oynamada onun əlleri.
 Qəpiyin qədrini bilən bu hacı
 Milyon xərcloyərdi xanım qızlara.
 Balaca içdimi, nə dövlət, nə var,
 Deyərdi qurbanlır canım qızlara.
 Bir ayda iş üçün əlli fehləye!
 Titrəye-titrəye verdiyi pulu
 Bir anlıq eyş üçün, aman demədən
 Verərdi bir qızı bu zalim oğlu.
 Namaz da qılardı yeri goləndə,
 Oruc da tutardı Hacı Süleyman.
 Bu cür adamlara belə deyirlər:
 "Pambıqla baş kəsən adamdır yaman",
 İskəndər təlaşla girdi içəri,
 Dedi nökərlərə: - Hacı hardadır?
 Tez onun yanına aparın məni,
 Zavodda işimiz yaman dardadır.
 Nökərlər dedilər: - Hacı gec yatıb,
 Onu bu tezliklə oyatmaq olmaz.
 Sakit ol, nə olub, hacı durunca
 O yanda, bu yanda gəz, dolan bir az.
 - Canım, nə deyirsiz, oyadin onu!
 - Oyada bilmərik onu bu zaman...
 Qopan bu hay-küyə hacı hövlnak,
 Dim-dik atılaraq qalxdı yataqdan.
 Dedi: - Nə xəber var, nə olub yenə?
 Hələ qurtarmamış hacı sözünü,
 Töyüyüə-töyüyüə İskəndər bu vaxt
 Yataq otağına saldı özünü.
 Danışdı hacıya olan-olmazı,
 Dedi: - Qorxuludur hali vətənin.
 Tez ol, Xasay bəyə bir xəber elə,
 O ki, yerə salmaz sözünü sənin.
 Beş-on atlı kazak göndərsin ora,
 Tutsunlar əvvəlcə usta Poladı.

Vallah, evimizi yıxacaq bizim,
 O yaman adamdı, yaman bələdi.
 Deyir fehlələrə "İşə çıxmayıñ,
 Birləşin, vuruşun ağalarla siz.
 Bütün zavodların, fabrikaların,
 Torpağın, havanın sahibiyik biz".
 Hacı eştidikcə bu xəberləri
 Qəzəbdən titrəyir, qəzəbdən əsir.
 Onunla olsayıdı, tək Polad nədir,
 Bütün fehleləri edərdi əsir.
 Lakin dəyişmişdir indi zəmanə,
 Fehlə öz haqqını istəyir artıq;
 O, bunu düşünüb deyir astadan:
 "Axırda nə yaman pis günə qaldıq?"
 Hacı bir papiroş yandırıb çəkir.
 Bozumtlı bir tüstü alır otağı.
 O, qullab dəlinca qullab vursa da,
 Açılmır, açılmır qaşı-qabağı.
 Dişİ dodağını kəsir açıdan,
 Onun üz-gözündən zəhrimar yağır;
 Birdən sol əlini çəkir bigına,
 Deyir: - Xasay bəyi təz bura çağır!
 Fehlələr zavodun qabağındadır,
 Dayanmış dəzgahlar, sönmüş ocaqlar.
 Qovulmuş fehlelər işə çıxmasa,
 Onlar da iş üstə çıxmayaçaqlar.
 Yoxdur bir nəfər də tərəddüd edən,
 Hamı öz sözündə sabitdir bugün.
 Zavodda hər tərəf, zavodda hər yan
 Qəbristanlıq kimi sakitdir bu gün.
 Küçəsə qaynayır, daşır dəniztək,
 Əllərdə şürə var, dillərdə - çağrış.
 Mübarizə edən, birlik göstərən,
 Dostunu qoruyan dostlara alqış!

Odur bax, uzaqdan bir fayton gelir,
Onun arxasında atlılar da var.
Belə debdebəylə buraya gelən
Soyuq qış günündə görən kim olar?

Zavodun öününe yetişdi fayton,
Göründü sahibkar Hacı Süleyman.
Bir qədər uzaqda durdu atlılar,
Əllərinde silah, gözlərinde qan.

Qaldırıb xəzinin boyunluğunu,
Hacı güle-güle faytondan düşdü.
Bir neçə fəhləye o, el verərək
Usta Poladla da gəlib görüşdü.

Sonra da ərkyanə bir əda ilə
Dedi: – Balalarım, nədir, bu üşyan?
Mən qoca kişiym, belə soyuqda
Məni eziyyətə saldırınız yaman.
Heç utanırsınız, eyib deyildir,
Axı boynunuzda haqq-sayım var.
Həmişə atılıq etmişəm size,
Övlad da ataya belə ağ olar?

– Yaman da atasan, heç göz dəyməsin,
Zavoda gəlirsən atlı kazakla.
– Hava da soyuqdur tərslikdən bu gün,
Hacı soyuqlayar, allah, sən saxla.
– Qorxma, soyuqlamaz, canı möhkəmdir,
Qoyun dərisinə girib canavar...
Hacı Süleymani qəzəbləndirdi
Bu deyilən sözlər, bu atmalar.
Amma zəhər kimi acı da olsa,
Uddu qəzəbin, uddu kınıni.
Üzdə gülümsədi, ürəyindəso
Söydü məzhəbin, söydü dinini.
Nə etsin, birçə gün dayansa zavod,
On min ziyan çeker, on min itirə,

Gərək fehlələri yola getirsin
Xoş dillə, xoş sözlə bu gün bir teher.
Yenə çox mülayim başladı sözə:
– Görürəm siz məni əla salırsız,
Nə olar, cavansız, beyniniz qandır,
Mən bilirəm kimdən siz dərs alırsız,
Bolşeviklər siz çixarıb yoldan.
Siz də oynayırsız onlar çalannan.
Baxmayın sözünə belələrinin!
(Poladı göstərdi Hacı Süleyman).
– Bu sizin en qəddar düşməninizdir!
Onun dediyinə aldanmayıñ siz.
İşə çıxmasanız ac qalacaqdır
Evde arvadınız, körpəleriniz.
Yerine yetirdim mən öz borcumu,
Dedim ürəyimdə sizə hər ne var.
Məndən demək idi, özünüz bilin,
Sözümə baxmasaz, dalı pis olar.
Əlində tutduğu qızıl gözlüyü,
Hacı güle-güle gözünə taxdı.
Hiyləgərcəsinə bir atlılara,
Bir de fehlələrə, Polada baxdı.
İskəndər böyürdən çıxdı bu zaman,
Dedi: – Ay uşaqlar, tərslik etməyin.
Hacının sözünü salmayın yerə,
Poladin getdiyi yolla getməyin.
Bizim atamızdır Hacı Süleyman,
Onun çörəyidir yediyimiz də.
Bize çörək verən adamın gərək
Hər vaxt hörmətini saxlayaq biz də.
Yenə telatümə gəldi izdiham,
Yer-yerdən qışqırı yenə fehlələr:
– Bəsdir mövzə etdin, baş aparma çox!
– Bize ağıl vermə, cənab İsgəndər!
– Canfəşanlıq edib, zəhmət çekmə heç,
Sən dostu, düşməni tanıtma bize.
Dəstənin içindən aynılıb bu vaxt,

Polad hacı ilə durdu üz-üzə.
 Dedi: – Hacı ağa, sözün qisası;
 Biz belə qərara gəlmışik sehər:
 Gərək öz işinə qayıtsın bu gün
 İşdən çıxarılmış bütün fəhlələr.
 Əger bu olmasa, bircə nəfər də
 İşə çıxmayacaq, bunu bilin siz.
 Evdə ac da qalsa uşaqlarımız.
 Davam edəcəkdir mübarizəmiz.
 – Siz çıxaran qərar, qanun deyil ki?
 – Zamanın hökmüdür, hacı, bu qərar.
 – Polad, yaxşı deyil, tərslik etmeyin,
 Mən bayaq dedim ki, dali pis ola.
 – Görürəm arxanda atlı kazak var,
 Əllərində silah dayanıb yüz-yüz.
 Amma, hacı, bunu unutma heç vaxt,
 Sizdən daha çoxdur bizim gücümüz.
 – Ay aman, lap qorxdum, yeyərsiz məni!
 – Biz tövə etmişik donuz yeməyi.
 Hacıya elə bil sillə vurdular,
 Qızardı acıqdan gözü, bəbəyi:
 – Adə, haramzada, adə, qurumsaq!
 Utanmırsan, donuz deyirson mənə?
 Bu sözün üstündə, nanəcib oğlu,
 Vallah, mil çəkdirrom sənin gözünə.
 – O sənin əlindən gələr, biliyəm,
 Yaxşılıq deyil ki, etməyəsen sən.
 Amma dediyimdən dönməyəcəyəm,
 Məhrum olsam belə iki gözümən.
 – Daha bəsdir sizlə xoş danışdım mən,
 İşə başlayırsız, ya yox, tez deyin?!

Qırdıraram sizi, it uşaqları!
 – Hacı, abrinizi bir az gözləyin,
 Mən bayaq dedim ki, işdən qovulmuş
 Fəhlələr geriyə dönməso əger,
 Biz belə qərara gəlmışik bu gün,
 İşə çıxmayacaq əsla bir nəfər.

Səs verdi Poladin səsinə hamı,
 Hərəkətə gəldi böyük izdiham.
 Sanki şimşek çaxdı, göy guruldadi,
 Dedi bir ağızdan yüzlərlə adam:
 “Qəti qorarımız belədir bizim,
 İşdən çıxarılmış fəhlələr əger,
 Bu gün öz işinə qaytarılmasa,
 İşə çıxmayacaq əsla bir nəfər”.
 Bu tələb önündə Hacı Süleyman
 Soyuq bir tər düyü öz kürəyində.
 Tərəddüd etmədən o da bu zaman
 Verdi öz hökmünü, öz ürəyində.
 Nə qədər qorxunedur hacının hökmü,
 Nə qədər iyənədir verdiyi qərar.
 Hacının sıklarını başa düşdümü
 İşarə gözləyən atlı kazaklar?
 Bir göz qırpmında bu qoca hərif
 Atılıb yenə də faytona mindi.
 Athilar yeridi dəstəyə sarı
 Şallaqlar danışdı, tüfənglər dindi.
 Dördayaq çaparaq ağatlı fayton
 Quş kimi uçaraq tələsdi, getdi.
 Ağ qarın üstündə derin iz salıb
 Qaralan höqtədək üfüqdə itdi.
 Hacı getdi, lakin onun hökmüyle
 Burda fəhlələrə atəş açıldı.
 Soyuq qış günündə qızmışdı meydan,
 Göydən od çıləndi, alov saçıldı.
 Vuruşdu həmin gün zavod önündə
 Athilar silahlı, fəhlələr əllə.
 Üz-üzə durmuşdu elə bir burda
 Şür şüur ilə, əmal əməllə.
 İskəndər fırsatı vermedi əldən,
 Poladı arxadan aldı nişana.
 Bunu deməsəm də siz bilərsiniz,
 Hacı fitva verdi bu nəhaq qana.
 Ağ qarın üstünə sərildi Polad,

Bədəni istidən od tutub yandı.
 Azadlıq eşqiyla vuran bir ürək,
 Bir anın içində susdu, dayandı.
 Fehlələr qaldırıb Poladı yerdən
 Qızıl bayraq kimi ucaldı göye.
 Hüküma keçdilər coşqun sel kimi
 İntiqam! İntiqam! İntiqam! – deyə.
 Yayıldı hər yana bu səs, bu səda,
 Büründü hər yeri tətil dalğası.
 Qəti döyüş üçün üz-üzə gəldi,
 "Ağalar dünyası, qullar dünyası."
 Qalın divardakı gülə yerləri
 O gündən qalmışdır bize yadigar.
 Qorxdu Xasaybəy də, qorxdu hacı da,
 Sahibkar ağalar titrədi tır-tır.
 Fehlələr həmin gün zəfər çaldılar,
 Bu bizim zavodun tarixçəsidir.

Tarix bir anadır, onu heç zaman,
 Dostlar, bilirsınız unutmaq olmaz.
 İndi də mən size kiçik Poladdan,
 Bugünkü zavoddan danışım bir az.

Oddandır zavodun daşı, torpağı,
 Onun bədəni od, nəfəsi oddur.
 Ahənglə işləyən yüz-yüz dəzgahın
 Sürəti alovdur, gur səsi oddur.

O cavan oğlanı tanıyırsınız?
 Tokardır, adı var, sanı var onun.
 Zavoda geldiyi heç üç il deyil,
 İstəyir xətrini adamlar onun.

Çox cavan olsa da, bacarığı var,
 Öz işini bilən bir sənətkardır.
 Zarafat deyildir, kişi oğlunun
 Şərəf lövhəsində şəkli də vardır.

Poladdır dediyim oğlanın adı,
 Bugün eşqidir, həvəsidir o;
 Azadlıq uğrunda döyüşdə ölen
 Bil, qoca Poladin nəvəsidir o.

Üç il bundan qabaq əla qiymətlə
 Sənət məktəbini qurtarıb Polad.
 Mum kimi yumşaqdır onun elində
 Baltakəsməz dəmir, əyilməz polad.

Sənət məktəbini bitirən kimi
 Böyük bir həvəslə gəlib zavoda.
 Onun bu zavodda düşüb ürəyi
 Alovşuz, tüstüsüz bir yanar oda.
 Ele bir oda ki, eziyyəti də
 Vuran ürəklərə fəreh gətirir.
 Ele bir oda ki, hərəretiyle
 İnsanı kamala, aqla gətirir.

Mehəbbət odudur dediyim bu od,
 Onda sevinc də var, eziyyət də var,
 Bəlkə də, bəlkə də xoşbəxt deyildir,
 Sinesi bu oddan məhrum olanlar...
 Bəs kimdir Poladin sevdiyi o qız?
 Onun bu sevgidən xəbəri varmı?
 Heç də yanmış odu görən bir insan,
 Onun istisindən qafil olarmı?
 Dilber, alagözü, o, uocaboy qız
 Bilir ürəyində nə var Poladin.
 Onu görən zaman, yalan olmasın,
 Unudur varlığı, unudur adın.
 Od tutub qızarır lalə yanağı
 Həmişə Polada rast gələn zaman.
 Oxuyur oğlanın qəlbindəkini
 Onun ateş dolu baxışlarından.
 Kaş yazdığını şerin misralarında
 Bu oddan, ateşdən əsər olaydı,
 Mənim sözlerimdə, o gözlərdəki
 Hərərət olaydı, kesər olaydı.

Ağ xalat geyinib əynine bugün,
 Gezir dəzgahların yanında Dilbər,
 Baxıb hər yanına, qəbul eləyir
 Hazır hissələri o, birər-birər.
 O, böyük zavodda nozarətçidir,
 Hazır məhsul onun əlindən keçir.
 Bir məhək daşıdır sanki gözləri,
 Yaxşını yamandan o saat seçir.
 Yaxşı məhsul onu fərehləndirir,
 İşin sahibitək sevinir, gülür.
 Pis məhsul gördümü tutulur eyni,
 Üzdən, gözündən bulud töküür.
 Tanımaq olmayıb bu zaman onu,
 Mehriban xisləti döniüb sərt olur.
 Onun danlağından, tənələrindən
 Pis məhsul verənlər yaman pert olur.
 Lakin xoşbəxtlikdən Polad Dilbərə
 Zay iş verməmişdir bu vaxta qədər.
 Həmişə ölçüyə dübbədüz gəlib
 Polad hazırlayan kiçik hissələr.
 Bəlkə də Poladin bu həssashiğı,
 Əzəldən xoş gəlib Dilbərə, dostlar.
 Bəlkə səliqəyle görülən işin
 Sevgi dünyasında bir mənası var.
 Budur dayanıblar onlar üzbez,/
 Deyib danışırlar bayaqdan bəri.
 Poladin yoldaşı Fərhadın bu vaxt
 Çəkilmir onlardan bir an gözləri.
 Hesedlo baxdıqca bu iki gəncə
 Min bir xəyal keçir onun başından;
 Kinli gözlərini o, çəkə bilmir
 Öz yaşıdı olan iş yoldaşından.
 Kimdir Fərhad, dostlar, demədim sizə,
 Sənət məktəbini qurtarıb o da.
 Mexaniki sexin tokarıdır o,
 Poladla bir vaxtda gəlib zavoda.
 Onun da ucaboy Dilbərdə, mənəcə,

Gözü var, hər yerdə hey baxır ona.
 Dilbəri görəndə lal kəsilməsi
 Şahid deyilmidir vurulduğuna?!
 Lakin bu sevgidə nə od, nə atəş,
 Nə bir sevinc vardır, nə də ki, kəder.
 Qoy Dilbər olmasın, onu başqa qız
 Fərhad üçün sözsüz tez evez edər.
 Onun qəlbindəki, xəyalındakı
 Məhəbbət deyildir, boş bir həvəsdir.
 Varmı bir mənası belə olmağın,
 Bu təhər sevginin özü əbəsdir.
 Bunu şübhəsiz ki, Fərhad da bilir,
 Lakin paxilliq var onun canında.
 Nədənse Dilbəri görmək isteyir
 Gece də, gündüz də, o öz yanında.
 On gün bundan qabaq, elə iş vaxtı
 Bir sevgi məktubu verib Dilbərə,
 Lakin bu günədək cavab almayıb
 Məktubda yazdığı şirin sözlərə.
 Bu bir qubar olub qəlbində onun,
 İndi kinə döniüb bəlkə də artıq.
 Onu hirsəndirib, açıqlandırıb
 Qızın göstərdiyi etinasızlıq.
 Əvəz çıxmaq üçün fürsət axtarır,
 Düşməyir elinə lakin bir məqam.
 İsteyir qızdan da, Poladdan da o,
 Cavabsız eşiqiyin alsın intiqam.
 Poladin bunlardan yoxdur xəberi,
 O öz işindədir, öz gücündədir.
 Fərhad ilə yenə əvvəlkî kimi
 O, yoldaşlıq edir, o, dostluq edir.

Zavodun qabağında
 Yaşıl bir bağça-bağ var,
 "Zavod bağlı" deyirlər
 Ona bizim adamlar.
 Bu bağlı saldığımız
 Cəmisi iki ildir.

Odur ki, ağacları
Çox da böyük deyildir.
Kölgeли olmasa da
Ağ yarpaqlı çinarlar,
Onların gözəl etri,
Xoş bir sərinliyi var.
Gündüztek işqılıdır
Bu bağın axşamları.
Bura gəzməyə gəlir
Zavodun adamları.
Qanad əlib ucalır
Bu bağda ələqi səsi.
Meydançada rəqs edir
Gənclərin şən dəstəsi.
Kimi şahmat oynayır,
Kimi bilyard, kimi nərd.
Udanlar gülüşəndə,
Uduzanlar olur pərt.
Bizim zavod bağında
Belə keçir geceler.
Kəsilmir gülüş səsi
Geca yarıya qədər.
Köhne Qaraşəhərdə
Bu bağlı biz salmışıq
Öz əlimizlə, dostlar!
Onu hər qarışında
Bizim əməyimiz var.
Göydən qurum yağmayırlar,
Palçıq deyil küçələr.
Səher kimi bu yerde
Aydın olur geceler.
Bu bağa təyin edir
Görüşlərini gənclər;
Budur, bayaqdan beri
Tək oturmuşdur Dilbər.
Könül verib sevdiyi
Dildarını gözləyir.

Şeir diliyle desək:
Öz yarını gözləyir.
Lakin görüş vaxtından,
Görünür, keçib artıq.
Qızın gözlərindəki
Titreyən narahathıq
Dəqiqələr keçdikcə
Artır, artır çoxalır.
Görüşə olan ümid
Vaxt ötdükcə yoxalır.
O bir de qolundakı
Kiçik saatə baxır.
Bir ah çekib dərindən
Sonra ayağa qalxır.
Baxışlarında kədər,
Ətrafa salır nəzər.
O, Poladı görməyir,
Elə bil ki, bu zaman
Xəber alır dünyadan,
Etiqadı görməyir.
Bir az məyus olaraq
Eşqin işgəncəsindən
Belə bir nəğmə axır
Onun düşüncəsindən:
“Axar sular dayandı,
Qəlbim həsrətlə yandı.
Rəyin niyə dolandı,
İlk görüşə gəlmədin.

Könlümdə xoş umuddun,
Atəşdim, sən soyutdun.
Öz vədini unutdun,
İlk görüşə gəlmədin.

Gün batdı, qaş qaraldı,
Qəlbimi qüssə aldı,
Gözüm yollarda qaldı,
İlk görüşə gəlmədin”.

Elə bu vaxt birdən çıxdı Fərhad böyürdən,
 Dedi: – Dilbər, cavabını gözləyirem mən...
 Yaxşı deyil, heç olmazsa bir kəlmə danış,
 Daha məndə gözləməkdən taqət qalmamış.
 Yoxsa sənə xoş gəlmeyir sirim-sifətim?
 Sənin ilə evlənməkdir mənim niyyətim.
 Ya “hə” söylə, ya da ki, “yox”, bitsin məsələ.
 Yoxsa sənin naz-qəmzənə çatmaz hövsələ.
 Bu sözləri eşitdikcə titrədi Dilbər,
 Onun şəhla gözlərində qaraldı göylər.
 Açıqdanmı, həyadanmı yandı yanağı,
 Danışmaqçın söz tutmadı dili-dodağı.
 Fərhad isə başqa məna verdi bunlara.
 Dedi: – Mənim ürəyimə vurmusan yara.
 Özün sağalt o yaranı, a Dilbər xanım.
 Razı olma fəraigində od tutub yanım.
 İcazə ver, sabah sizə elçi göndərim,
 Sizin evi, bizim evi toya döndərim.
 Dilbər bunu eşitcəyin dilləndi birdən:
 – Lazım deyil, Fərhad, özün bilirsən ki, sən
 Mən könlümü başqasına vermişəm çıxdan.
 Sadiq qalsın İlqarına gərək hər insan.
 Sənin dostun Poladla mən...
 – Yenə də Polad,
 Ömrüm boyu dağ çekibdir sinəmə bu ad.
 Dost deyildir mənimlə o, düşməndir, düşmən,
 Ondan sənin acığını alam gərək mən...

Nə üçün görüşə gelmedi Polad,
 Nə üçün Dilbəri qoydu intizar?
 O ki, etibarsız gənclərdən deyil,
 Yeqin ki, başında bir hadisə var.

Gelin soraq edək, gelin soruşaq,
 Öyrənek görək ki, Polad hardadır.
 Bəlkə bir məclisdə qarışıb başı,
 Yoxsa çətindədir; yoxsa dardadır?!

Gelin mən danışım, mən deyim size,
 Niye ilk görüşə gelmedi Polad?
 Siz yaxşı bilsiz həmişə, hər vaxt
 İnsanın rəyincə olmayırlı həyat.

Təzə tikidirdiyi kostyumu geydi,
 Baxdı daş güzgüyə Polad maraqla.
 Qara saçlarını gah yana verdi,
 Gah da ki, yuxarı etdi daraqla.

Əvvəl yaşıl rəngli qalstuk taxdı,
 Nədənse xoşuna gelmedi... qərəz
 Tez açıb bir yana tulladı onu, –
 Mavi qalstukla eylədi əvəz.

Baxdı şalvarının ütüsünə də,
 Pis deyil ox kimi o da düz durur.
 Gözaltı bir nezər saldı güzgüyə,
 Gördü qarşısında xoş bir üz durur.

Qaş qara, göz qara, burun münasib,
 Sanki qələm çəkib nazik bığları.
 Dişlər sədəf kimi, dodaqlar zərif,
 Kirpikler qatlanıb bir az yuxarı.

Bir az da briyalın çəkdi saçına,
 Başı parıldadı qara aynatək.
 Poladın anası Zərifə bu vaxt,
 Güldü xısin-xısin baş tərpədərək.
 Poladın gözündən qaçmadı bu da,
 Dedi: – Ana, niye gülürsən mənə?
 – Tanrıya bilmirəm doğrusu səni,
 Adam inanmayırlı heç öz gözünə.
 Güzgü önündəsen düz bir saatdır,
 Qız kimi özünə sığal verirsən.
 Bilmirəm nə olub, bu necə işdir
 Min şəklə düşürsən, dona girirsən.

– Eh, ana, gelərəm sonra deyərəm.
 – Sən demek nə lazıim, hər şey məlumdur,
 Qarşımızdakı oğlan görüşə gedən
 Mənim ciyarpıram, mənim oğlumdur.
 – Utandırma, ana!..
 – Utanmaq niyə?
 Sən kimin oğlundan eskiksən, bala.
 Qaş səndə, göz səndə, boy-buxun səndə,
 Lap mənə çatmışan boyda az qala.
 Amma bir sözümüz çıxartma yaddan:
 Özünə tay axtar, özünə tay tap.
 Ele bil dünyada bircə gözün var,
 Yaxşı görmək üçün gözünə tay tap.
 – Əger istəyirsen çağırım bir gün
 Özün də tanış ol!
 – Yox, hələ tezdir.
 Oğul, öyrənməmiş, oğul, bilməmiş,
 Qaynana yanına qız gələ, tezdir.
 Hər şeyin öz vaxtı, öz saatı var,
 Meyvə vədəsində yetişsin gerek.
 Unutma, xeyirdən çox ziyan çəkər,
 Səbr edə bilməyib tələsen ürək.
 – Yaman atmacular deyirsən bu gün.
 Üreyin yoxdursa çıxmayım evdən.
 – Oğul, nə deyirsən, bu gözəl günü,
 Arzu eləmişəm ömrüm boyu mən.
 Atan sağ olsaydı, indi sevincdən
 Quş kimi uçardı, qanadlanardı.
 Nə deyim zamanın gərdişinə mən,
 Onun ürəyində min arzu vardı.
 Bu vaxt ananın da, oğulun da bax,
 Bir qüssə pərdəsi çökdü üzünə.
 Lal bir sükut aldı otağı birdən,
 Çox peşiman oldu ana sözünə.
 Poladin atası Səfər uşaqkən
 Öldü usta Polad o, yetim qaldı.
 Min müsibət çekdi onun da başı

Yetim uşaqlartek o da saraldı...
 Dəyişdi bu həyat Azerbaycanda,
 Başqa cür açıldı elin səhəri.
 Min-min uşaq kimi bu gün də məktəb
 Aldı öz qoynuna yetim Səfəri.
 Oxuyub qurtardı ali məktəbi,
 Heyatı eliylə dəyişdi o da.
 Bir gün də baş usta təyin etdilər
 Onu mühəndistək bizim zavoda.
 Düz on il işledi bizim sexdə o,
 Gözəl bəhre verdi çekdiyi əmək.
 Bir gün də əllərin başı üstünü
 Aldı müharıbe qara buludtək.
 Səfər də əlinə silah götürdü
 Ayrıldı sexindən, zavodundan o.
 Ayrıldı vəfəli Zərifəsindən,
 Ayrıldı üç yaşılı Poladından o.
 Geri qayıtmadı nə qəder adam
 Əjdaha ağızlı mühəribədən.
 (Baş əyək onların qarşısında biz),
 onları heç zaman unutmaz Vətən!
 Səfər də dönmədi... Azadlıq üçün
 O da atasıtek keçdi canından.
 Ey ana, ey ana, ezziz günündə,
 Onu yad etməkdən olma peşiman!
 (Çoxdur Səfər haqda sözüm, söhbətim
 Mənim dostum idı o gözəl adam.
 Mən onun haqqında sizə başqa vaxt,
 Başqa bir dastanda danışacağam).
 Pozdu lal sükutu Zərifə ana,
 Dedi öz oğluna. – Qüssə çekmə sən.
 Tez ol, vaxt itirmə, sənə yaxşı yol,
 Uşaq deyilsən ki, yekə kişisən.
 Özün də, maşallah, eyibsiz gözəl,
 Düşəcək gərenin ürəyi oda.
 Oğul, gözəllikdə sen atandan çox,
 Deyən oxşamışın baban Polada.

– İşdə qocalar da belə deyirlər,
Deyirlər, babamın eyniyəm tamam.
Heç dərdim olmazdı, ana, dünyada
İşdə, hünərdə də ona oxşasam.
– Elədir, ay oğul, deyirlər, baban
Hünər sahibiymiş, igidmiş yaman...
Ana da, bala da bu zaman birdən
Divardan asılmış şəkile baxdı.
Elə bil keçmiş xatırlayaraq
Yanaqları üstə göz yaşı axdı.
Amma nəvəsinə baxıb şəkildən
Gülürdü gözləri usta Poladın.
Elə bil deyirdi: – Ay, bala, hər vaxt
Gərək doğrudasan babanın adın.
Get tez ol, qız səni gözləyir artıq,
Görüşə gecikməz sevən ürekler.
Oğul, sevgilinə tez çatmaq üçün
Sənə qanad versin əsen külekler.
Elə bil yatmışdı, oyandı Polad,
Bir saatə baxdı, bir de güzgüye.
Şimşəktək şığıyb çıxdı otaqdan
“Sevənlər görüşə yubanmaz” deyə.
Keçdi küçələrdən, keçdi tinlərdən,
Evləri uzaqda qalmışdı artıq.
Daldan külək bele çatmazdı ona,
Nə qədər çeviksən, sən ey cavanhıq!
Məni bağışlayın bu yerdə, dostlar,
Bir az uzaq düşsəm mətləbdən əgər.
Desəm ki, heyatda çox şey itirib
Ömründə görüşə tələsmeyənlər.
Bir daha qayıdın, qayıdın geri,
Ey məni baxtıyar edən görüşlər.
Siz nə qədər əziz, nə qədər xoşuz,
Gəncliyimlə birgə gedən görüşlər.
Hayif ki, saçlarım ağarib daha,
Gəncliyim quş kimi uçubdur əldən.
Yoxsa sevgilimlə yenə hər axşam

Görüş təyin edib görüşərdim mən.
Hayif ki, qaytarmaq mümkün deyildir
Gənclik illərini, genclik ruhunu.
Bir mahni bilirəm mən görüş haqda,
Gəlin sizin üçün oxuyum onu:
“Güneş dağlar arxasına çekilib artıq,
Yenə parlaq ulduzlarla dolub kehkəşan.
Sevinc dolu gözlərimdə bir nigarənlıq
Burda durub gözləyirəm səni bayaqdan.
Burda məni hər galən səs, hər düşən kölgə
Diksindirir, ürəyimi salır təşvişə.
Sense gəlib çıxmayırsan, deyirəm bəlkə
Mən vaxtından tez gəlmisəm bu gün görüşə.
Yox, yox, budur sən gəlirsən gülümseyərek,
Gelişinlə bir səadət verirən mənə.
Elə bil ki, dile gelir sinemdə ürek,
Piçılıyla asta-asta söyleyir sənə
Gözlərimdə güneş kimi yüksəlməsəydin,
Eşqimizin ilk baharı vaxtsız solardı.
Əgər bu gün, bu görüşə sən gəlməsəydin,
Yer üzündə bir səadət əskik olardı...”
Polad yeyin-yeyin addımlayır ki,
Bu xoş səadətdən məhrum olmasın.
İntzar içinde Dilbərin gözü
Heç vaxt yaşarmasın, heç vaxt dolmasın.
Vaxtında çatmaqqın görüş yerinə
Tələsir, tələsir, tələsir Polad.
Amma bilirsiz ki, dünyada hər vaxt
İnsannı rəyincə olmayırlı həyat.
Bir xəlvət küçədən keçdiyi zaman,
Bir qadın səsindən ürpərir tükü.
“Tez kömək eləyin, aman, ay aman!
Alovun içinde balam öldüki!”
Elə bil yerində mixlanır Polad,
Lap yaxından gəlir qadının səsi.
Onu öz yolundan qaytarır geri
Köməyə çağırıran ana naləsi.

Səs gelən tərəfə yüyürür Polad,
 Hər şeyi unudur, qayıdır geri.
 Görür bir binada, üst mərtəbədə
 Alov bürümüşdür pəncərələri.
 Qadın fəryad edir: "Aman, ay aman!
 Balam otaqdadır tez olun barı,
 Tez çıxardin onu!"
 Polad quş kimi
 Bir göz qırıpında qalxır yuxarı.
 Alovun içindən girir otağa
 Dəqiqələr keçir... görünmür oğlan...
 Bir qədər də keçir... səndirleyərək
 Uşaq qucağında çıxır otaqdan.
 Ütülənmiş şalvar nə günə qalıb,
 Bəs mavi qalstuk nə olub görən?
 Briyalın çəkilmiş o parlaq saçlar
 Gör neyə dönmüşdür başında birdən.
 Pilləkən üstüne o, çıxan kimi
 Kəsilmiş tir kimi serilir yere.
 Dəhşətli ağrından başı hərlənir,
 Boz bir duman çökür qara gözlərə.
 İtirir huşunu, bilmeyir daha
 Uşaq necə oldu, ana nə oldu.
 Sanki yer üzünün bütün zülməti
 Gelib bircə anda gözünə doldu...

Zərifə otaqda oturub bu vaxt,
 Düşünür oğlunun geleceyini.
 Onun ocağının üstünə bir gün
 Gülüzlü bir gəlin geleceyini.
 Polad fərasətli, yaxşı oğuldur,
 Onun aldığı da tay olar ona.
 Gah nişan aparır, gah toyda süzür
 Şirin xəyallara dalaraq ana.
 Dənişir qəlibiyle, gülür fərəhdən,
 Teləsir ürəyi nəvə qucmağa.
 Ona elə gelir dünya onundur,

Hayif ki, qanadı yoxdur uçmağa.
 Anğalar hamısı bir xisletdedir
 Mən belə görmüşəm, dostlar, doğrusu.
 Uşaq böyüdümü... Onların yalnız
 Oğul evləndirmək olur arzusu.
 Poladın anası Zərifənin də
 Qəlbində yurd salıb bugünkü istək.
 Deyir: "Bugün oğlum görüşə getdi,
 Sabah da yəqin ki, toy eləyəcək".

Bəs bu vaxt Poladı gözləyən Dilbər
 Nələr keçirirdi öz ürəyində?
 Sizə damışardım yerli-yerində
 Qəlbə oxumağı bacarsaydım mən.
 Bu çətin olsa da nə eybi vardır,
 Deyirler ürəyin aynasıdır göz.
 Doğrusu belədir sinamışam mən
 Gözlərdən oxunur qəlbəki çox söz.
 Gelin, Dilberin də baxaq gözünə,
 Görek nə keçirir o, ürəyindən.
 Heç nə görmək olmur, oxumaq olmur
 Onun gözlərinde yaş vardır deyen.
 Bir pərə çəkmişdir ele bil ki, yaş
 Onun gözlerinin aydın turuna.
 Oğlanın görüşə gəlməməsini
 Sığdırı bilməmiş qız qüruruna.
 Danlamış Poladı o, ürəyində
 Etibarsız deyib etmiş ittiham.
 Qaydadır, səhv edir vaxtından qabaq
 Bir şeyin haqqında hökm edən adam.
 Dilber bilməsə də, biz bilirik ki,
 Poladın başına nə gəlib yolda.
 Körpə bir həyatın xilası üçün
 Yamib gözəl üz də, qüvvəli qol da.
 İndi o zariyir xəstəxanada,
 Bir neçə həkim var başının üstə.
 O, gah ana deyir, gah da ki, Dilber,

Əzabla aldığı hər bir nefesdə.
 Cərrah stolunun üstündə bu vaxt
 Ağrının gücünden qırılır Polad.
 İnsan hayatı xilas edən
 Özüne həkimlər verirlər nicat.
 Boz melhem sürtürər yaranın üstə
 Deyirlər: "Ağrını kəser bu dərman.
 Əlinin dəriyi yanıb bir tike,
 Üzünün yanığı derindir yaman".
 Poladın ölümə çarşıdığını
 Nə Zərifə ana, nə Dilbər bilir.
 Biri xoş xəyalla gülümseyirse,
 O biri yaşarmış gözünü silir.
 Poladın göstərdiyi
 Hünerden tutub xəber.
 Çoxlu yazı verdilər
 Sabahı gün qəzetlər.
 Dilbər – o ilk görüşün
 Dadını bilməyen qız,
 Birçə yol sevdiyilsə
 Xəlvətdə gülmeyən qız,
 Dünənki əməlindən
 Peşiman oldu yaman.
 Bildi vəfasız deyil
 Onun sevdiyi oğlan.
 Sındı qolu-qanadı,
 Yana düşdü quş kimi,
 Ağladı hönkür-hönkür
 Qəfil vurulmuş kimi.
 "Ah, ona etibarsız
 Niyə dedim dünən mən.
 İmkan olsa, öpərdim
 İndi yanmış üzündən".
 Dilbər, imkanmı dedin?
 Burda nə çətin iş var.
 Xəstəxanaya get sən,
 Orda bu imkan olar.

Axı səni düşünür
 İndicə orda Polad.
 Yubanmaq vaxtı deyil,
 Tez ol, tez aç qol-qanad.
 İldirimdən sürət al,
 Yetir ora özünü.
 Ağrısını unudar
 Polad görəcə gözünü
 Dilbər sex rəisinin
 Yanına gəidi bu dəm,
 Dedi: – Başım ağrıyır,
 Deyəsən bərk xəstəyəm,
 İcazə verin mənə
 Bugün tez gedim işdən...
 Reis dedi: – Ne olsar,
 Etiraz etmirəm mən.
 Xəstəsən, həkimə get,
 Başağrısı pis şeydir...
 Xəstəxanaya getsən
 Poladı da yoxla bir.
 Dilbər yubanmadan çıxdı zavoddan,
 Yollandı birbaşa xəstəxanaya.
 Bu böyük binada bir an içində
 Baş çəkdi hər künçə, hər bir xanaya.
 Nəhayət, Poladın yerini tapdı,
 Yaxına getməyə qorxdu nədənse.
 Elə bil irəli addım atmağa
 Dizində qüvvəsi yoxdu nədənse.
 Duruxub bir qədər durdu yerində,
 Özü də bilmədi bu neçə haldir?
 Çarpayı üstündə yatan Poladı,
 Ya tənzif bürümüş müdhiş xəyaldır?!
 Sarınib sıfeti, sarınib qolu,
 Bir gözər görünür, bir də ki, ağız
 Dilbəri görəndə gülən dodaqlar
 İndi birçə kəlmə "uf" deyir yalnız.
 Dilberin gözleri qaraldı birdən,

Elə bil başına dünya dolandı.
 Polada baxdıqca tüstülenmədi,
 Amma içəridən ürəyi yandı.
 Yavaşdan bircə yol "Polad!" çağırıdı,
 Polad "Dilbər" deyib cavab vermədi.
 Zərifə ana da elə bu zaman,
 Pəncələri üstə girdi otağa.
 Gəlib asta-asta mehribanlıqla
 Dayandı Dilbərlə qabaq-qabağa,
 - Yəqin sən o qızsan?
 - Hansı qız, nə qız?
 - Əvvəlcə de görüm Dilbərdir adın?
 - Adımı haradan bilirsınız siz?
 - Men iş yoldaşıyam, ana, Poladın.
 - Tekce iş yoldası? Bu az deyilmə?
 Sən ona hər kesdən yaxınsan, qızım.
 Dünəndən min kərə Dilber deyibdir,
 Mənim əziz balam, mənim yalqızım.
 Rəng verib, rəng aldı Dilbər bu sözdən,
 Tər basdı üzünü bu zaman onun.
 Nə qədər pis olur, sən sağ olasan,
 Ağrıdan qovrula sənin vurğunun.
 Həkimlər, həkimlər, niye durmusuz,
 Tez çare eleyin, kesin ağrını!
 Onun "uf" deməsi, "aman" deməsi
 Od kimi yandırır qızın bağrını.
 Hələ gör nə çekir Zərifə arvad,
 Bala naləsinə dözərmi ana?
 Baxdıqca oğluna gözündə hesret,
 Az qalır ürəyi od tutub yana.
 Birdən dolandırdı gözünü Polad,
 Başının üstündə Dilbəri gördü.
 Elə bil qaranlıq zülmət içindən
 Qırmızı şəfəqli səheri gördü.
 Zəif bədənində qüvvət duydu o,
 Canının ağrısı çıxdı yadından.
 (Əgər döyüssələr, qələbə çalar

Ölümün özüne məhəbbət, inan).
 - Dilbər, gelmişənmi?
 - Gəlmışəm, Polad!
 - Anamla tanış ol!
 - Biz ki, tanışış...

Dərin bir sükuta büründü otaq,
 Daha nə söz oldu, nə de danışış.
 Elə bil bu görüş bir təbib oldu,
 Poladı bir anda elədi rahət.
 Dünəndən birçə an qapamadığı
 Gözlərini yumub yatdı nəhayət.

Mənim zehləm gedir xəstəxanadan,
 Gelin burda sizi yormayım, dostlar.
 Qısaca danışım olan-olmazı,
 Hələ deyiləsi xeyli sözüm var.

Bir aydan çox yatdı burada Polad,
 Başı üstə oldu Dilbər həmişə.
 Bir gün də hakimlər dedilər ona:
 "Başlaya bilərsən sabahdan işə".

Nə qədər sevindi Polad bu sözdən,
 Elə bil dünyani ona verdilər.
 Zərifədən ötrü, Dilbərdən ötrü
 Bir bayrama döndü bu şirin xəber.

Bu müddət içinde Zərifə ana,
 Öyrəndi Dilbərin hər xisletini.
 Oğlunun sevdiyi bir gelin kimi
 Saldı ürəyinə məhəbbətini.

Dedi öz-özüne: "Bu qızla mənim
 Elə bil ulduzum göydə barışır.
 Mənim Poladıma, mənim oğluma
 Elə Dilbər kimi gelin yaraşır".

Baxdıqca Dilbərə xoşbəxtliyindən
 Gün kimi strafa işiq saçdı o.
 Herdənbir işare edib oğluna
 Nişandan, üzükden söhbət açdı o.
 Amma belə vaxtda Polad nədənse
 Dərin bir ah çəkib bir söz demirdi.
 Sanki sinəsində döyünen ürək
 Gənc bir ürək deyil, soyuq dəmirdi.
 Belə söhbətlərdən sonra həmişə
 Narahat olurdu Zərifə arvad.
 Nə üçün Dilbərin adı gələndə
 Dinib-banışmayır görəsən Polad?
 Axı o, halının ən pis çağında
 Dilbər çağırılmışdı, Dilbər demişdi.
 Qızdırma içinde yandığı zaman
 Eşqdən, məhəbbətdən sözler demişdi.
 Nə oldu, nə oldu görəsən ona,
 Yoxsa o sevmeyir indi Dilberi?
 Heç zaman, heç kəsə bəlli olmayan
 Başqa bir aləmdir qəlbin sırları.
 Gelin, bu sırlardən danışım sizə,
 Siz də agah olun bilin, a dostlar.
 Görün Dilbər haqda indi Poladın
 Ürəyində nə var, beynində nə var:
 O gün ki, Poladın xəstəxanada
 Açıdlar üzündən, qolundan ağı,
 Körpə uşaq kimi həmin gün onun
 Təzəcə yer tutdu sanki ayağı.
 Durdu çarpayıdan o yavaş-yavaş,
 Əvvəl artırmada bir dövər vurdu.
 Sonra qorxa-qorxa ürək etmədən
 Gelib daş aynanın önündə durdu.
 Aman bu necə üz, necə sifətdir,
 Hanı hamar burun, hamar yanaqlar?
 Alın da, çənə də qırış-qırışdır,
 Nə yönəmsiz olub nazik dodaqlar!
 Baxdı daş aynaya Polad lal kimi,

Əvvəl tanımıda özü-özünü.
 Dərin bir ah çəkdi fəryaddan yaman
 O, dehşət içinde yumdu gözünü.
 Qaytarın Poladın gözəlliyyini,
 Həkimlər, həkimlər, aman, həkimlər!
 Baxıb öz əksinə xəcıl olmasın
 Bu vurğun ürəkli cavan, həkimlər!
 Nə görüb dünyada o, hələ gəncdir,
 Onun ürəyinin arzuları var.
 Amandır tez olun çarə eləyin,
 Qoymayıñ, qoymayıñ puç olsun onlar.
 Həkimlər nə etsin, hələ təbabət
 Cox qədim olsa da zeifdir, ancaq.
 Bir gün gələcək ki, inanıram mən
 O da çox irəli addım atacaq.
 Aya elçi gedir torpaqdan indi,
 Marsa, Veneraya yol açır insan.
 Məndən inciməsin həkimlər gərək, –
 Hələ tapılmayıb çox dərdə dərman.
 İnsanın əliyle bizim zamanda
 Birləşir, qovuşur dənizlə dəniz
 Nədenso “xərçəngin” elində amma
 Hələ də acizdir həkimlərimiz.
 Hələ də incidir insan oğlunu
 Yüksək qan təzyiqi, diabet-şəkər,
 Lakin inanıram, bir gün gələcək;
 Daha olmayıacaq bu xəstəliklər.

Nə isə... məqsəddən düşməyək uzaq,
 Poladın yanına qayıdaq, dostlar.
 Görək indi onun Dilbər haqqında
 Ürəyində nə var, beynində nə var?
 Ürək döyündükə deyir: “Sevirem”,
 Beyin əmr eləyib deyir: “Əbəsdir”.
 Ürək deyir: “Onsuz çırpınlram mən”,
 Beyin söyləyir ki: “Bu boş həvəsdir”.

Ürek Məcnun olub fəryad eləyir,
Deyir ki, "Dilbersiz xoş günüm olmaz".
Beyin əmr eləyir, deyir: "Tələsmə,
Qəti hökm verməkçin fikirləş bir az".

Ürek deyir: "Dilber vəfali qızdır,
Ölsə də o, səni atmaz heç zaman.
Yenə əzəlkitek, Polad, ay Polad,
Onun gözlerində gözəlsən, inan".
Beyin bu sözlerin əksini deyir,
Deyir: "Mənden eşit sözün düzünü,
Dilber sevə bilməz bu gündən belə
Qırış yanağını, yanıq üzünü".
Hansının sözünü eşitsin Polad,
Qəlbini mi, beynini mi, bilməyir özü?
Oturub taxt üstdə qəmgin, mükəddər

Dalib xəyallara, yol çəkir gözü.
Nehayet, haqq verir beyin deyənə
Deyir: - Üreyimə zor etməliyem.
Dilberlə bir yerdə qala bilmərəm,
Başqa bir tərəfə mən getməliyəm.

Mənim taleyimə, baxtımıma bir bax,
Görəsən nə günah eləmişəm mən.
Onunla yenice birləşdiyim vaxt,
Ayrılmalı olduq bir-birimizdən.

Bax buna görə də Zərifə ana
Söhbət salan zaman toydan, nişandan,
Dinib damışmirdi bir kəlmə Polad;
Əhvali olurdu xeyli pərişan.

Bir ay yatandan sonra zavoda gəldi Polad,
Yenə də dəzgahının üstə əyildi Polad.
Öz iş yoldaşlarıyla yenə salamlaşdı o,
İşlədikcə sevindi, quştek qanad açdı o.

Cergə-cergə dəzgahlar bir ahengle işləyir,
Bir dəzgah polad kəsir, bir dəzgah gümüşləyir.
Yonulduqca sərt metal qığılçımlar saçılır.
Her dəzgahın üstündə odlu bir gül açılır.
Elə bil ki, havaya ulduzlar səpələnir,
Şölələnir bir anlıq axıb, torpağa enir.
Dəzgahların üstəki atəşfəşanlıq bax,
Motorların gücündən titrəyir burda torpaq.
Sanki nehəng maşınlar dil bilir insan kimi,
Kəskidən çıxan yonqar qıvrılırlar ilan kimi.
Dəmir bir el uzaq yığır onları dərhal,
Burda mumtək yumşaqdır insan əlinde metal.
Poladın dəzgahından çıxır hazır hissələr,
Bir-bir baxıb onlara qəbul eləyir Dilber.
Baxır-baxır onlara yenə Fərhad uzaqdan,
Yenə də paxılılıqdan alışib yanır yaman.
Yenə də ürəyində yurd salır bəd fikirlər,
O haradan bilsin ki, sevenlər nə çəkirlər?
Çox soyuq damışındı Dilberlə Polad artıq,
Görünmürdü arada əvvəlki mehribanlıq.
Baxışlar söyləmirdi ürekdəki sözleri,
Zillənmirdi Dilberə heç Poladın gözləri.
Elə bil ki, onların arasında heç zaman,
Bir söhbət olmamışdı, mehəbbətdən, sevdadan.
Bunu Fərhad yəqin ki, duymuşdu ilk baxışdan,
Baş qaldırmışdı onun ürəyində bir ilan.
Məqam axtarırdı o, sancımaq üçün Dilberi,
Elə bil gözləyirdi bugunu çoxdan beri...
İş saati qurtarıb fehlələr dağılanda,
Adamlar yavaş-yavaş sexdən çıxan zamanda,
Qapı ağzında Fərhad yaxaladı Dilberi:
- Niyə qəmlidir belə gözəl qızın gözleri?
Nə pis kökə düşübdür senin sevdiyin oğlan,
Qırışmış yanağıycın yoxsa yas saxlayırsan?
Daha heç əvvəlkitek güllüb, damışmayırsız,
Yoxsa o, indi sənin xoşuna gəlmir, ay qız?
Allaha şükür menim yanmayıb ki, yanağım,

Burnum öz yerindədir, büzülmeyib dodağım,
Minnətimi çəkirlər sənin kimi gözəllər...
Dönüb elə baxdı ki, Fərhada bu vaxt Dilbər,
Boğazında tixandı onun sözü, söhbəti.
Dilbər dedi: – Her naşı nə qanır məhəbbəti?
Bilmədiyin bir şeyə sən soxma öz burnunu,
Əvvəlkindən daha çox sevirəm indi onu.
O, mənimçin bu saat əzelkindən əzizdir,
Çünki bizim eşqimiz günəş kimi təmizdir.
Bu sözləri söyleyib Dilbər yola düzəldi,
Onun yadına bu vaxt belə bir nəğmə gəldi:
“Bizim dostluğumuza qarışmasın özgələr,
Ortalığa girməsin hər xəbis, hər ev yixan.
Sevənlərin başına min dərd, min bəla gələr,
Gərek dözüb hər şeyə ürək versin imtahan.
Taleyim bağlamışdır məni sənə yaxından,
Bizi ayıra bilməz yadların iftirası.
Ləkəsiz olacaqdır, mən bilirəm hər zaman
Sevgimin ibtidası, eşqimin intəhası.
Mən ki, sənə vermişəm ürəyimi, qəlbimi,
İlhamımı hər zaman səndən alacağam mən.
Ortalığa girməsin paxıllar ilan kimi,
Ölənədək eşqime sadiq qalacağam mən”.
Bəs bu vaxt hardayı görəsən Polad,
O, harda məşğuldú, o nə edirdi?
Qulaq asın deyim... o, direktorla
Maşında əyləşib birgə gedirdi.
Geniş küçələrdən, prospektlərdən
Quş kimi uçaraq keçirdi maşın.
Direktor deyirdi bu vaxt Polada:
– Yoxsa azlıq edir sənə maaşın?
– Məsələ maaşa deyil ki, təkcə,
Sizdən getməyime başqa səbəb var.
Bu haqda çox ölçüb, çox biçmişəm mən,
Axır, getməyimə vermişəm qərar.
– Dediyyin səbəbi bilmək olmazmı?
Əgər sırr deyilsə, açıq danış bir.

– Məni bağışlayın, yoldaş direktor,
Hər şeyi danışmaq mümkün deyildir,
– Yaxşı, nə deyirəm, özün bilərsən,
Ağlılı oglansan, az deyil yaşın.
Məsləhət sənindir...

Elə bu zaman
Sahil küçəsindən keçirdi maşın.

– Gəlsenə, ay Polad, düşək maşından
Temiz havaalaq bulvarda bir az.
Əger yer üzünü gəzib dolansan
Bizim bulvar kimi bulvar tapılmaz!

Bir az mübaliğə vardır bu sözdə,
Amma nə edəsən, ürəkdən gəlir.
Gözəl paytaxtimiz Bakıya olan
Məhəbbətdən gəlir, istəkdən gəlir.
Sahildə dayanıb baxın Xəzərə
Firuzə varmadır bu mavilikdə?!
Denizlər içinde, deyəsən düzü,
Xəzər tək yaranıb semavilikdə.

Seyr edin sahildən, seyr edin, dostlar,
Dalğalı donizi gündə min kərə.
Yenə doymayacaq gözünüz sizin,
Məftun olacaqsız gözəlliklərə.

Elə bil Bakının iki qoludur –
Bayıl burnu sağdan, Zığ burnu soldan.
Sanki qucaqlayıb mavi Xəzəri
Bakı sinəsinə basacaq bu an.
Baxın Ağşəhərə, Qaraşəhərə,
Zavod bacaları görün nə çoxdur.
Onların içinde bizim zavodun
Bacasından amma hündürü yoxdur.
Bunu direktor da hiss etdi sanki,
Bir bacaya baxdı, bir də Polada.

Səsində bir qürur dedi: – Ay Polad,
 Bir tamaşa eylə bizim zavoda;
 Gör burdan neca nə aydın görünür,
 Hər yerden hündurdur bacamız deyən.
 Əgər doğrusunu bilmək istəsən,
 Bunun özüyle de fəxr edirəm men.
 Bakıda ən böyük zavod bizimdir,
 Kim fərəhlə baxmaz belə zavoda.
 Özüne görə də tarixçəsi var,
 Babanın adıyla bağlıdır o da.
 Hara gedəcəksən, hara, ay Polad,
 Burdan yaxşı olsun, bilmirəm düzü,
 Axi müqavilə bağlamışan sən,
 Gərək bütöv olsun adamın sözü.
 Yoxsa unutmusan olub keçəni,
 Söz verdin, üstündə durasan gərək.
 Bəs sənin dəstənə, o fehələləre
 Sən getsən, başçılıq bəs kim edəcək?
 – Nə çoxdur zavodda yaxşı işçilər,
 Məni evəz edən tapılar yeqin.
 – Adam tapmağına taparıq... amma
 Qorxaqlıq olmazmı sənin getməyin?
 – Qorxaqlıq nə üçün, mən hara getsem
 Orda edəcəyəm vədimə eməl.
 – Yaxşı, nə deyirəm, bu gün fikirləş,
 Qəti cavab üçün sabah səhər gel!..
 Onlar ayrıldılar bir-birlərindən,
 Polad sağa getdi, direktor sola.
 Bulvara bu zaman sahil boyunca
 Gənclər gəzirdilər yenə qol-qola.
 Bütün sıfətlərdə hiss olunurdu
 Dostluq, səmimiyyət və mehribanlıq.
 Şimşek sürətiley bir arzu keçdi
 Poladın qəlbindən bu vaxt bir anlıq;
 “Qol-qola gəzişən gənclər içində
 Kaş mən də Dilbərlə olaydım indi”
 Sanki bu arzudan eyni açıldı,

Gözleri parladi, qəlbə işindi...
 Gəzdi küçə-küçə xeyli şəhəri,
 Cox gec gəldi evə həmin gün Polad.
 Oru qarşılıdı pilleken üstə
 Gözündə heyəcan Zərifə arvad.
 – Ay oğul, hardasan, niyə gec gəldin,
 Üzdü üreyimi nigaranlıq!
 – Nə üçün nigaran qalırsan məndən,
 Uşaq deyiləm ki, ay ana, artıq.
 – Dilbər də bizdəydi, xeyli gözledi,
 Axır çıxıb getdi səndən nigaran.
 İsteyirdi sənlə kinoya getsin,
 Gəlmədin, pərt oldu qızçıqaz yaman.
 Tez ol zəng ele, bilsin gəlmisən.
 – Bilmirəm onların nömrəsini men.
 – Ay oğul, son vaxtlar çox qüssəlisən,
 Deyən bir dərdin var, gizlətmə məndən.
 – Deyirsən dərdin var? Ana, ay ana,
 Özün bilmirsən ki, böyükdür dərdim.
 Mənimlə olsayıdı, tek zavod deyil,
 Bakının özündən çıxıb gedərdim.
 – Nə olub, ay oğul, nə olub məger,
 Hansı bədbəxtçilik dərd olub sənə?
 – Anacan, doğrusu bu sir-sifətlə
 Utanıram çıxam adam içine.
 Elə bil ananın başına bu vaxt
 Bir qazan qaynar su tökdülər birdən;
 Bunu deyə bildi ancaq oğluna:
 – Sən ki, qız deyilsən, oğlum, kişişən.
 Bu vaxt cingiliylə dindi telefon,
 Götürdü dəstəyi Zərifə arvad.
 – Eşidirem... Dilbər... sənsən, ay qızım!
 Lap bu saat gəlib çıxıbdır Polad.
 Çağırırmı? Bu saat!
 – Ana, istəməz...
 – Gel görüüm, qız səndən qalib nigaran.
 Dəstəyi polada verib Zərifə

Özü tez-tələsik çıxdı otaqdan.
 İstədi çox sərbəst danışın oğlu,
 Ondan cəkinməsin, utanmasın da.
 Gözəldir, hələ də ana-balənin
 Bir heyə pərdesi var arasında.
 Gelin, biz də çıxaq, dostlar, otaqdan
 Söhbət edənlərə mane olmayaq.
 Poladla Dilbərin danışığını
 Biz də eşitməyək, qulaq asmayaq.
 Onlar nə danışdı, bilmirəm düzü,
 Lakin gülməyirdi Poladin üzü.
 Yenə qüssəliydi bu cavan oğlan,
 Amma istəyirdi öz anasından
 Gizletsin qəlbinin kədərlərini,
 Tek içsin dərdinin zəherlərini.
 Ana ürəyindən həssas şey varmı,
 Ana bu dərdlərdən qafıl olarmı?
 Onun öz dərdidir oğlunun dərdi,
 Ana bu dərdləri qovmaq istədi.
 Amma nə etsin ki, yoxdur qüdrəti,
 Oğul ürəyinə çatmır qüvvəti.
 – Ay oğul, yatsana, vaxt gecdir artıq,
 Sabah durmalısan alaqaranlıq.
 – Yaxşı, sal yerimi, yatım, anacan,
 Doğrudan da keçib gecə yaridan...
 Dərddən köyrəlsə də ana ürəyi,
 O, göz yaşı töküb qan qaraltdı.
 Girdi yatağına anayla bala,
 İlən vuran yatdı, onlar yatmadı.
 Ananın altında od oldu döşək,
 Onu alov kimi yandırdı yorğan.
 Min xəyalə düşdü, min fikrə düşdü,
 Yerində min dəfə çevrildi oğlan.
 O çox fikirleşdi, çox qurdalandı,
 Gah saata baxdı, gah çölə çıxdı.
 Səhər də elə bir açılmayacaq,
 Bu vaxt ürəyindən bir neqmə axdı:

“Mən səni çox sevirəm, həm də möhkəm sevirəm,
 Amma isteyirəm ki, səndən mən üz çevirəm.
 Gel qınama məni sən,
 Sən mənə tay deyilsən.
 Sən etirli bir çiçək,
 Mən xəzan vurmuş güləm.
 Sən atəşin bir ürək,
 Mən soyumuş bir külem.
 Sən dalgalı bir dəniz...
 Necə tay olaq ki, biz.

Mən coşmaq istəsəm də, coşa bilmirəm artıq.
 Sən çırpinmaq sevirsən, mənsə dinclik, rahatlıq.
 Çox sevirəm mən səni, həm də möhkəm sevirəm,
 Amma isteyirəm ki, səndən mən üz çevirəm.

Amma bacarımiram mən,
 Gel qınama məni sən”.

Polad bu dəfə də çevrildiyi vaxt
 Divardakı şəkər sataşdı gözü.
 Sanki usta Polad danışacaqdı,
 Vardı nəvəsinə deyəcək sözü.
 Polad babasına baxdı diqqətlə,
 Onun da üzünü bürümüşdü qəm.
 – Baba, bir yol göstər, bir məsləhət ver,
 Çətinə düşmüşəm, dara düşmüşəm.
 Sanki dile geldi bu zaman şəkil,
 Elə bil danışdı, o aram-aram:
 – Sebr elə, ay bala, dara düşəndə
 Təmkinlə iş görər, darixmaz adam.
 – Doğrusu bilmirəm heç nə edim mən,
 Pis olmaz ki, çıxıb getsem zavoddan?
 – Səməndər, səməndər olardımı heç
 Əger ayrılsayıdı alovdan, oddan?
 Ahənrüba kimi bir şeydir zavod,
 O dəməri çeker, poladı çeker.

Səni de çəkəcək o öz qoynuna,
 Dəmirtək, polad tək möhkəmsən eger.
 – Tutalım zavoddan getmədim, qaldım.
 Bəs Dilber?.. Onunla nə edim, baba?
 – Əsil məhəbbətse, eger məhəbbət
 O heç vaxt, heç zaman çıxmaz biveyə.
 – Babacan, bağışla, üzr isteyirəm,
 Nədənsə qəlbimdə bir vahimə var.
 Qorxuram evlənsək, sir-sifətimi
 Dilberin başına qaxıncı vururlar.
 – Məhəbbət qas-gözə bağlı şey deyil,
 Ürəklə ürəyin ülfətidir o.
 İnsan yaranandan ta bu vaxtadək
 Bəşərin en ulu qüdretidir o.
 Gərek məhəbbətdə ürək düz olsun,
 Onda nöqta boyda olmasın ləkə.
 Ürək ləkələnər, bala, boş yerə,
 Əzab çəkə-çəkə, dərd çəkə-çəkə.
 – Deyirsən boş yerə dərd çəkmışəm mən?
 Yerimdə olsaydım, sən nə edirdin?
 – İşlə, evvəlkitek, sev evvəlkitek,
 Nə bir qüssən olsun, nə də ki, dərdin...
 Sanki usta Polad deyib bunları
 Yenə şəkil oldu, yenə lal oldu.
 Nevə yorulmamış söz dinləməkdən
 Baba danışmaqdən deyən yoruldü.
 Polad babasına verdi yüz sual,
 Amma heç birinə almadı cavab.
 Yüz xeyala düşdü, yüz fikre düşdü
 Ta səhərə kimi o, çəkdi ezab.
 Nəhayət, elə bil birdən ayıldı,
 Dedi öz-özüne: "Düz deyir babam.
 Mən öz taleyimi, mən öz bəxtimi
 Doğma zavodumla bağlamalıyam.
 Əgər sevməseydi Dilber ürəkdən
 Bize gələrdimi, zəng edərdimi?
 Yenə əzelkitek gülüb üzüme

Mənimlə bir addım yol gedərdimi?
 Yox, yox səhv etmişəm, yanılışmış mən,
 Sədaqət töküür onun gözündən".
 Polad gülümşədi bu vaxt sevinçdən,
 Qüssə düman kimi getdi üzündən.
 Sabahı gün Polad gəldi zavoda
 Əvvəl direktorun yanına getdi.
 "Yazdığını ərzəni geri qaytarın!"
 Deyib güle-güle o, xahiş etdi.
 Direktor baxaraq bu vaxt Polada
 O da gülümşədi mehribanlıqla.
 Dedi: – Mən bilirdim getməyecəksən
 Sən bizim zavoddan bu asanlıqla.
 Baba ocağındır, ata yurdundur
 Sinozi ordenli bu zavod sənin.
 Gərek hamisindən qabaqda getsin
 O zəhmətkeş dəstən, a Polad, sənin.
 Hazırlaş, üç güne düşürsən yola
 Qarlı Moskvaya, belədir heyat.
 Öndə gedənlərin, əməkçilərin
 Orda yığıncağı olacaq, Polad.
 Çıxiş etmək üçün sən də hazırlaş,
 Danışarsan orda zavodumuzdan.
 Tətbiq elədiyin kəsici də
 Unutma deməyi, danışan zaman.
 Dilber də səninlə gedəcək, yəqin
 O da çıxiş edib danışacaqdır.
 Dəzgah arxasına keçib bugündən
 Deyesen səninlə yarışacaqdır.
 Daha nəzareti olmaq istəmir,
 Deyir ki, dəzgahda işləyim gərək.
 Ona öz işində müvəffəqiyyət,
 Bir də yaxşı daməd arzu eləyek.
 Polad bu sözlərdən qırazdı bir az,
 Amma pərt olmadı qızaran zaman.
 Alıb ərzəsini cirdi ordaca,
 İşlediyi sexə getdi durmadan.

Dilbor işləyirdi qonşu dəzgahda,
 Poladı görəntək qaçdı dodağı.
 Onun dəzgahının üstündə idi
 Sexin şəfəq rəngli kiçik bayraqı.
 Ən yaxşı işleyən dəzgahda olur.
 Bir saat içində bu kiçik bayraq.
 Polad yaxınlaşış Dilbərə dedi:
 – Gəlsənə seninlə bir şərt bağlayaqq.
 Görək bu bayraqı bu iş gündən
 Kim çox saxlayacaq əlində, Dilbər?
 Hər kimdə çox qalsa bu kiçik bayraq
 Demək o qalibdir, a ələb səfər.
 Razisan?
 – Razıyam, dediklərinlə.
 – Demək yarışımız başlayır bizim.
 Hər işdə, hər yerdə, hər zaman, inan,
 Uğur dileyişəm sənə, ezzizim!
 Dilbər güldü sehər kimi,
 Açıldı gül dodaqları.
 Dan yeritək çəhrayıya
 Boyandı al yanaqları.
 Maraqlandı bu yarışla
 Bütün sexdə işleyənlər.
 Gah qabaqda Polad getdi,
 Gah da Dilbər.
 Qızışındı mübarizə,
 Saat-saat keçdikcə vaxt.
 Od tuturdu, alışındı
 Paxılıqdan amma Fərhad.
 Əsas deyil bu yarışda
 Kimin zəfər ələcəngi.
 Şərt budur ki, mübarizə
 Rəmzi kimi bu bayraqı
 Dik tutasan başın üstə,
 Əllərindən vermeyəsən,
 Alqışlaşın səni əller,
 Alqışlaşın səni vətən!

Qoy Poladin olsun zəfər,
 O, özü də Dilbərindir.
 Hər çalınan zəfər, bizim
 Azad, xoşbəxt ellərindir.
 İstər onu zavodda çal,
 İstər geniş tarlalarda:
 İstər sonsuz fezada çal,
 İstər coşqun dalgalarda.
 İş saati qurtaranda
 Əl verərək birər-birər.
 Həm Poladı, həm Dilbəri
 Təbrik etdi sexdəkiliər.
 Şən dəstədən tekce Fərhad
 Dostlar, geri qaldı, o gün;
 Bu şənliyi bir dərd kimi
 Ürəyinə saldı o gün.
 Günlər ötüb keçdi axar çay kimi,
 Keçdi o günlərdən bir qış, bir bahar.
 Toy məclisi qurdı zavod bağında
 Bir yaz axşamında qızlar, oğlanlar
 Oynayın, oxuyun səhərə kimi
 Nə ayaq yorulsun, nə əl yorulsun.
 Gəlin, bir ağızdan belə söyləyək:
 – Bu gözəl toyunuz mübərək olsun!
 Nə yaxşı məclisdir, arzu eləyək
 Dosta qismət olsun belə toy, düyün.
 Süfrənin başında Poladla Dilbər
 Bayla gəlin kimi oturub bugün.
 Bax, bu həmin yerdir, burda ilk dəfə
 İlk görüş vermişdi Dilbərə Polad.
 Amma bu ilk görüş biz bilirik ki,
 O vaxt baş tutmadı, tutmadı heyhat!
 Bax, bu həmin yerdir, bu həmin bağdır,
 Etibarsız bildi Poladı Dilbər.
 Bax, bu həmin yerdidə iki sevgili
 Görüş təyin edib, görüşmədilər.

Bax bu həmin yerdir, indi bu yerde
Ömürlük birləşir ürekle ürək.
Bütün subaylara belə gözəl, şən
Məclis arzu edək, toy arzu edək.
Bütün zavoddakı gənclər burdadır,
Yenə təkcə Fərhad dəyməyir gözə;
Qaydadır ürəyi qurdlu olanlar
Elin şənliyində çıxmazlar üzə.
Zərifə ananın bu gün sevinci
Sığmir yerə-göyə, dünya onundur.
Axı bu təməraq, bu toy məclisi
Onun öz galini, öz oğlunuñdur.
Nə qədər gözəldir gənclərin toyu,
Bircə an susmayır musiqi səsi.
Axşamdan başlayıb səhərə kimi
Uzanır şənliklə bu toy məclisi.
Poladla Dilbərə arzu edirlər
Şən ömür, xoş həyat, müvəffəqiyyət.
Qovuşur bu gecə iki sevgili,
Dünya yaşadıqca var ol, məhəbbət!

GÖZLƏR, ÜRƏKLƏR, ƏMƏLLƏR...

*Hazırda Voljsk şəhərində yaşayan
Oksana və Ruvin Olinqolara, onların
on uşağına hasr edirəm.*

Bir cüt ürək tanıyıram,
İki cüt göz,
Bir əməl,
Tanış olmaq isteyirsən
Uzaq durma,
Yaxın gel.
Keşməkeşli yollar keçib
Bu ürəklər, bu gözler.

Kaş açayıdı onlardakı hər mənəni
Bu sözlər.
O gözlərə, ürəklərə
Rast gəlməsiz bəlkə siz?!
Gözər açıq səma kimi
Aydın, işıqlı, ləkəsiz.
Ürəklərə bir ümmandır,
Sahili yox, dibi yox.
Təlatümlü, qasırğalı

İki qəlbən hünerindən
Yaranmışdır
Bir əməl.
Əməl demə,
Zülmətlərə işıq saçan
od, məşəl.
Tanış olmaq isteyirsən,
yaxın gel!
O gözlərin bir cütü,
O üreyin birisi
Bizim Oksananındır.
Gözlerin bir cütüyle,
Üreyin o birisi
Ruvin adlı
Mehriban,
Gezəl bir oğlanındır.
Onların ikisinindir
Dediyimiz eməl də.
Nə qədər hüner vardır,
İki qəlbən doğulmuş
Bir eşqdə, bir əməldə.
Oksana ilə Ruvin

Orxus şəhərində.
 Onlar öz yerlərində
 Boy atıb, böyüyüblər
 Bir-birindən xəbərsiz.
 Bütün uşaqlar kimi
 Qayğısız və kədersiz
 Görmemişdilər onlar
 Bir-birinin üzünü,
 Bir-birinin gözünü.
 Eşitməmişdi onlar
 Bir-birinin sesini,
 Havalı nəgməsini.
 Oksana Ukraynada
 Çatırdı boy-a-başa.
 Orxus küçələrində
 Ruvin dolurdu yaşa.
 Nə Oksana bilirdi
 Orxus adlı şəhərdə
 Ruvinin olduğunu.
 Nə də Ruvin bilirdi
 Oksananın
 Harada, nə vaxt doğulduğunu.
 Bir-birlərindən uzaq
 Yaşayırdılar onlar.
 Üreklerinde bahar,
 Diləklərində bahar.

* * *

Müharibə başlandı,
 Pozuldu yer üzünü
 Sakitliyi, dineliyi.
 Uşaq uşaqlığını,
 Qoca qocalığını,
 Gonclər də gəncliyini
 İtirdilər
 Davanın boğucu tüstüsündə.
 Ölüm bir cəllad kimi
 Qılınc çəkib dayandı

Ömürlərin pusqusunda.
 Dodaqlarda nəgmələr susdu,
 Budaqlarda quşların səsi,
 Tüfənglər, toplar dindi.
 Yer üzü
 Boz barıt tüstüsündən
 Paltar geyindi.
 Qırıldı üreklerdə ümid və arzu.
 Qəlblərdə yuva saldı
 Ayrılıq və ölüm qorxusu.
 Əli silah tutanlar
 Getdi cəbhələrə.
 Taxılı zemiler
 Döndü səngərə.
 Yiğilmamış buğda
 Sünbülün üstdə yandı.
 Arsenallarla bırgə
 Güller də bombalandı.
 Nə Oksana uşaqdı o vaxt,
 Nə Ruvin.
 Hər ikisi bilirdi
 Nə demək olduğunu
 Müharibənin.
 Hər ikisi dadmışdı
 Hərbin acısını.
 Ruvin atasını itirmişdi,
 Oksana ata-anasıyla,
 İki bacısını.
 Min-min adamı
 Didərgin salmışdı
 Müharibə öz yerindən.
 Uzaqlarda qalmışdı
 Qohum-qardaş və Vətən.
 Avropanın çox yeri
 Tikanlı məftillər arasında
 Düşərgəyə dönmüşdü.
 Min-min vuran ürekde
 Min-min ümid sönmüşdü.

Ayelebənə yaxın
 Bir düşərgədə,
 Dünyanın hər yerindən
 Adam tapmaq olardı.
 Burdakı əsirlərin
 Ad-familiyası yoxdu,
 Tekcə nömersi vardı
 Bir...
 On bir...
 Yüz bir...
 Min bir...
 Yüz yeddiyi Oksana,
 İki yüz on beş – Ruvin.
 İlk dəfə burda rastlaşdı
 İki cüt göz, bir cüt ürek.
 Bir-birinin yanından
 Danışmadan keçərek.
 Lakin gözler gözlərə
 Oğrun bir nezər saldı.
 Ruvinin yadında
 107 rəqəmi,
 Oksanın yadında
 215 qaldı.
 Mile-mil xalatlara
 Yazılmışdı iki rəqəm.
 İki yüz on beş qüssə,
 Yüz yeddi – kəder ve qəm.
 İki cüt göz, bir cüt ürek
 Bu rəqəmləri axtardı
 Seher də, axşam da.
 Əsirlər işə gedəndə,
 Əsirlər işdən gələndə,
 Naharda, şamda.
 Rəqəmlər bir-birinə
 Rast geləndə,
 Ürəklər döyündü riqqətlə,
 Gözler parladı məhəbbətlə.
 Burda hər şey əsirdi,

Əsirdi insan... hüquq...
 Əsirdi mənlik... vüqar...
 Faşistlərə olsayıdı
 Fikri də, xəyalı da,
 Eşqi də, amalı da,
 Əsir edərdi onlar.
 Lakin fikri, xəyalı,
 Məhəbbəti, amalı
 Əsir etmək olarmı?
 İki qəlbədə yaranmış
 Bir məhəbbət eməli
 Əsirlikdə qalarmı?
 Qoy Oksana damışsin,
 Qoy Ruvin versin cavab
 Bütün bu suallara.

O k s a n a
 O zaman ki, keçirdi
 Ömür qara, gün qara.
 Bir gündə azı yüz yol
 Tehqirlərə dözürdük.
 Elə vaxt olurdu ki,
 Canımızdan bezirdik.
 O vaxt həyatın yükü
 Bizim küreyimizdə
 Qurmuşundan ağırdı.
 Bir gün yeddi yüz esir
 Tikanlı məftillərə,
 Süngüyə, pulemyota,
 Əsirliyin özüne
 Üşyan etdi, var səslə
 Bağırdı:
 "Biz insanıq!.. İnsan!.."
 İnsan özüne
 İnsan dediyi üçün
 Avtomatlar açıldı.
 Muncuq sapı düzülən kimi
 Gülleye düzüldü

Yeddi yüz insan,
Yeddi yüz həyat,
Yeddi yüz ürek,
Yeddi yüz əsir,
Yeddi yüz can.

R u v i n

Faşistlərə
Ölənlərin dərisindən
Abajurlar qaldı.
Bize əsirlilik və qurbət acısı.
Faşist xanımları
Ölənlərin dərisindən
Çanta tutdu,
Əlcek saldı.
Onlara qızıl diş qapaqları qaldı,
Bize – həsrət acısı.
Mən yüz yeddini axtardım.

O k s a n a
Mən iki yüz on beşi
Sağ qalmış rəqəmlər içindən.

R u v i n

Yüz yeddini görəndə mən,
Nuru getmiş gözlərimə
İşiq gəldi.
Güçü tükenmiş
Dizlərimə qüvvət,
Qaranlıq uçuruma dönmüş
Qəlbimə ümid və cürət.
Dedim:
Nə qədər ağır olsa da
Həyat yükü,
Daşimaliyam.
Ölüm bahasına olsa da, yaşamalı,
Yaşamalıyam.

O k s a n a
İki yüz on beşi görəndə mən,
Heç özüm də bilmədən
Gülümşədim,
Çoxdan gülüşü getmiş dodaqlarımıla.
Yadıma Dnepr sahilləri düşdü,
Uşaqlığım, gəncliyim,
Dəcəlliyim, dincliyim.
Güç gəldi mənə
Yaşamaq həvəsi.
Hardansa yadıma düşdü
Bir Ukrayna nəgməsi:
“Yaşa, yaşa məhəbbət,
Nə böyük hikmətin var.
Sevib yaşamalıdır
Dünyada
Yaşayanlar”.

R u v i n

Bir-biriyle danışmadıq biz,
Düşərgədə danışq da əsirdi.
Lakin bir-birini görəndə
Gözlərimiz gülürdü.
Bizim üreklerimiz
Yarpaq kimi əsirdi.
Yüz yeddi aşpazdı
Xörək paylayırdı –
Nahar olanda,
Şam olanda.

O k s a n a

Xörək yox
Erzats*
Bir də kartof qabığından,
Çuğundurdan və undan
Hazırlanmış balanda.

* Aşağı keyfiyyəti qohve

R u v i n

Hə, hə, erzats və balanda,
Mən xörek dedim size.
Fürerlaker, fürerblok
Onu da çox görürdü
Zalımlığından bize.
Görüm qara olsun
Əsirliyin üzü,
Zaman dəyirmən kimi
Üyündürdü ömrümüzü.

O k s a n a

Biz danışmırdıq,
Lakin bir-birini
Anlamaq üçün
Ehtiyac yoxdu sözə.

R u v i n

Rast geləndə göz-göze
Gözlərimiz danışırı.

O k s a n a

Qelblərimiz dinleyirdi
Gözlerin söhbətini.

R u v i n

Bəzən bircə baxış da
Kifayətdir açmaqcın
Qəlbin məhabətini.

O k s a n a

Dilimiz də özümüztek
Əsirdi bizim.
Mən baxışlarımıla
Deyirdim: – ver qabını,
Sənə balanda süzüm.

R u v i n

Eh... getsin o günlər,
Bir də dönməsin geri...
Nə isə, sözsüz də

Yaxşı başa düşürdü

Ürekler ürekleri,
Gözler gözləri.
Lakin həyatımız ağırdı...
Milçək qırılan kimi,

Qırıldı əsirlər;
On-on,
Yüz-yüz,
Gözümüzün önündə.

Ürəyimdə ağrı vardı
Diş ağrısından betər,
Baş ağrısından betər.

Düşünürdüm, görəsen
Bu ağrılar nə zaman
Qurtarar, sona yetər.
1945-in

İlk bahar günündə
Məni tikintiyə apardılar faşistlər.
Həmin gün, həmin səhər,
Yüz yeddi ilə mən

Palçıq daşimalı olduq
Bir xərəkle.
Gözler gözlərlə danışdı,
Ürek-ürəklə.

Yüz yeddi mənə baxdı,
Çevirərək başını.
Göstərdi
Yaxınlıqda dayanan bir maşını.

Yüz yeddinin qonur gözləri
Soruşdu məndən:
– Sürmək bacarırsan?
– Bacarıram! – dedim gözərimla.

(Nə üçünsə duşçulu elimdən xərek!)

– Qaçaqmı? – soruşdu gözlər.
– Qaçaq! – deye – cavab verdi ürok.

O k s a n a

Bir xərək də daşıdıq,
İki xərək də...

Sonra yolumuzu
Maşının yanından saldıq.
Düşündük.
Başdır bu qədər alçaldıq.
Heyatın əzabı
Ləzzətindən çoxdursa,
Əgər sənin hüquqün,
Azadlığın yoxdursa,
Yaşamaq nəyə gerek?
Yixilmiş bir adamın
Qollarından tutub sən
Qaldırmırsansa əgər,
Yaşamaq nəyə deyər?
İnsansansa ya yaşa,
Ya da mərdliklə məhv ol.
Belə yaşamaqdansa,
Ölmək yaxşıdır bir yol!

R u v i n
Ürekler də gözlər də
Həmin səhər verdilər
Qəti qərarlarını:
– Qaçmaq, lazımdır, qaçmaq!

O k s a n a
Ancaq
Hara, hayana?

R u v i n
Oğul istəyirdi ki,
Əli avtomatlı
Keşikçilərin qabağında dayana.

O k s a n a
Bu dəfə də maşının
Yanından keçəndə biz,
Titrəmədi əlimiz,
Titrəmədi dizimiz.

Maşına çatdıq
Xərəyi atdıq,
Mindik.
Qorxduq ve sevindik.
Motor düşdü işə,
Keşikçilər – təşvişo.
Motor işlədi,
Avtomatlar işlədi.
Fırıldandı təkerlər,
Yol sarıldı təkerlərə
Süret lazımdı, süret!
Cəsarət, cürət.

O k s a n a
Atəş zonasından
Çıxdıq nehayət.
Men yaralanmışdım
Küreyimdən.
Göresən sağ qalaram?!
Ah, bilirsiniz,
Necə də
Yaşamaq həvəsi keçdi ürəyimdən...

R u v i n
Biz maşında öyrəndik
Bir-birinin adını.
İlk dəfə
Oksana dedi dodaqlarım...
İlk dəfə
Ruvin eşitdi qulaqlarım.
Qabaqda meşə vardı,
Meşəyə yollar ayrıldı,
Hansıım seçim, gedim?
Hansından keçim, gedim?
Suallar,
suallar...
Öyri sual şəklində
Görünürdü gözümə

Bütün ayrılan yollar.
Hansını seçim, gedim?
Hansından keçim, gedim?

O k s a n a

Mən meşeyə sür – dedim,
Yenə bizimcün ümid
Orda görünür – dedim.
Ruvin sürdürdü meşeyə...
Meşə gizlətdi bizi
Göydon, günəşdən, yoldan.
Vahiməye düşürdük
Her ağacdan, her koldan.
Bir talaya çatdıq biz,
Düşdük maşından.
Aparırdı məni qan,
Yaram yaman ağırdırdı.
Dabanımdan təpəmədək
Canımda ağrı vardı.
Ruvin köynəyini cirib
Yaramı sarıdı.
Böyümüşdü ağızında
Susuzluqdan dilim.
Nə ayaqlarım sözümə baxırdı
Nə əlim.
Ruvin dedi: "Oksana bir az da döz".
Baxdı bir-birinə
Bir cüt ürək,
İki cüt göz.
– Daha gedə bilmərəm,
Yoxdur taqətim.
Qoy mən məşədə qalım,
Sən get... qurtar...
Nə edər dizlərində gücün var.
Mənim ilk məhəbbətim,
Mənim son məhəbbətim...
Ürəyimdən keçənləri
Gözlərimdən oxudu Ruvin.

Eşitmək istəmədi sözlerini
Ürək üreyin,
Gözlər gözlerin.
Məni ciyinə aldı Ruvin...
Gözüm tamam qaraldı,
Başına firlandı
Yer, göy, ağaclar bütün,
Mən huşumu itirdim.
Nə dehşətli
Qorxusu varmış ölümün.

R u v i n

Bu zaman qulaqlarına
Motosiklet səsleri,
İt hürüməsi gəldi.
Gələn motosiklet deyildi,
İt deyildi,
Əcəldi.
Ciyinlərimdə Oksana
Qaçdım nə ki, gücüm var.
Gizlətdi bizi məşədəki ağaclar...
Uzaqlaşdı get-gedə
Motor səsi,
İt hürüməsi...
Anlar keçdi
Saat kimi, gün kimi;
Sakit-sakit,
Aram-aram.
Meşəya düşdü axşam.
Bir meşə qaldı,
Bir biz...
Bir də ürəyimizdə
Ələ keçmək qorxusu,
Və qurtuluş arzusu.

M ü ə l l i f

Onlar məşədə qaldılar
Bir neçə gün.
Mərdliklə baxdılara

Gözlerine ölümün.
Ölüm soyuq olub gəldi,
Dondura bilmədi
İki cüt gözü.
Ölüm achiq olub gəldi,
Üzə bilmədi
Bir cüt ürəyi.
Ölüm hucum çekib gəldi,
Qıra bilmədi
Bir eməli.
Gözler, ürekler ve eməl
Yaşamaq həvəsiyle
Silahlandılar,
Qovdular əcəli.
Yeridilər yavaş-yavaş,
Üçüncü gün bir kəndə çatdilar.
Rastlarına gələn
Bir qapını döydüler.
Üreklerində ümid,
Üreklerində təlaş.
Açıldı qapı,
Bir qarı çıxdı.
Baxdı onlara sual dolu nəzərlərle:
– Kimsiniz?
– Əsirdik, indi qaçqınıq biz,
– Uzaq edin xatanızı başından!
– Hara gedək?
– Nə bilim, istədiyiniz yana!
– Dayan, ana, ay ana.
İki həyat pənah gətürüb size.
Mərhəmet göstərin
Tutsalar bizi
Asarlar dardan!
– Mən almanam!
– Anasan axı!
– Belə zamanda
Mərhəmet gözləməsin
Balalar analardan,

– Yox, yox...
Ana mərhəmeti həmişə vardır.
Güneş kimi,
Torpaq kimi,
Su kimi,
Üreklerin,
Gözlərin
Bitmez arzusu kimi.
Burax, golek içəri.
Məhv oluruq acıdan...
– Görən olsa,
Bilən olsa,
Bizi də asarlar dar ağacından!
– Bəs insanlıq,
Bəs analıq,
Bəs mərhəmet?
Qorxma, ana, cürət et!
Ana buraxdı içəri
Ruvini, Oksanani.
Mən hər yerdə belə görmüşəm ananı,
Cesareti, cürətli,
Rehmli, mərhəmetli.
Analarla olsayıdı
Heç dava da olmazdı.
Analarla olsayıdı
Cəlladlarla,
Faşistlər
Anadan doğulmazdı.
Analarla olsayıdı,
Belə müsibətlər də
Olmadı heç bir zaman.
Yer üzü dönerdi
Əfsanəvi cənnətə,
Can deyərdi insana insan.
Cənnət dedim,
Xəyalimdən
İçərisində ölüm qorxusu olmayan
Bir dünya keçdi,

Gözlərində həsrət qayğısı olmayan
Adamlar.
Bağçalar keçdi,
Bağlar keçdi,
Yaz-qış
Çiçekli, bəhrəli,
Solmaq və qurumaq qorxusu olmayan
Ağaclar.
Zəhmətinə,
Alın tərinə,
Əllərinə güvənen,
Bir-biirinə səadətlər bəxş edən
İnsanlar.
Lakin yenə insanlar keçdi
Xeyalımdan.
Mənəm, mənəm deyən insanlar,
Cənnəti cəhənnəmə çevirən insanlar.
Mühərbiə hərisləri,
Pul hərisləri,
Yer üzünүn iblisləri...
Düşündüm,
Yer üzü cənnətə dönsəydi əgər,
Bəs bu xəbislər
Nə edərdilər?..

R u v i n

Bir az tənzif ver
Yoldaşım yaralıdır,
Sarıyım yarasını!..

Q a r ı

Yaziq qız!
Əsirlilik cavanhıqda ağardıb
Saçlarının qarasını.
Al... al... sarı...
Kəndimizdə həkim var
Amma...

O k s a n a
Yox... yox, lazım deyil,
Keçinərik həkimisz.

Q a r ı
Oğul, hansı millətdənsiniz?
Harahsınız siz?

R u v i n
Danimarkadanam mən,
Adım Ruvindir,
Oksana – Ukraynadan.

Q a r ı
Ukraynadan? Ay aman!
Bu nə işdir düşdüm mən?
Yemək verim, içmək verim,
Bəlkə çıxıb gedəsiniz
Bizim xarabamızdan?
Başına bəla gələr
Bu ukraynalı qızdan.
Yenə seni birtəhər
Bəlkə saxlaya bilim...

R u v i n
Nə deyirsən, ay ana?
Necə də gəlir dilin?

Q a r ı
Bəs nə edim?

O k s a n a
Tez polisə ver xəber,
İki əsir tutduğunçun
Sənə orden versinlər.
Ya götürüb baltanı
Vur bizim başımıza
Öldür ikimizi də.
Xilas elə bu dərddən
Özünü də, bizi də.

Q a r i

Yamanca sərt şeysən!

O k s a n a

Qabaqlar sortdim, indi
Heç bir şey deyiləm mən.

Q a r i

Amma dilin uzundur.

O k s a n a

Onun bir faydası var?

Q a r i

Aman diləyen adam
Dilini qısa saxlar.
Mənim də oğlum vardı...
Ruvin yaşda olardı.
Onu Ukraynada
Öldürdü sizinkilər.

O k s a n a

Günahkar bizik məgər?

Q a r i

Bəs kimdir?

O k s a n a

Almanlar!

Q a r i

Axi mən do almanam,
Heç isteyirdimmi ki,
Getsin, gəlməsin balam?

O k s a n a

Bizim analarımız
İstəyirdilər məgər,
Onların balaları
Əsirlikdə ölsünlər?!
Kim kimin dincliyini

Pozdu əvvəlcə deyin?

Kimlər oldu baisi

Deyin müharibənin?

Kim kimə etdi hücum?

Q a r i

Bunların heç birində
Zərrə qədər günahkar
Deyildir, mənim oğlum.

O k s a n a

Bəs sizin oğlunuzun
Ukrayna torpağında
Deyin nə işi vardı?

Q a r i

Mənim oğlum soldatdı,
Əmr edən Hitler özü,
Bir də generallardı.

O k s a n a

Onda Hitlerdən alın,
Generallardan alın
Yegane oğlunuzun
Siz də intiqamını.

Q a r i

Hitlerdən necə alım
Mən oğlumun qanını.
Heç onun yaxasına
Əlim çatarımı monim?

O k s a n a

Bizimki çatar ancaq!
Ondan bizim ordumuz
Milyon-milyon ananın
Qisasını alacaq

M ü e l l i f

Tökçə cəbhələrdə
Getmirdi müharibə.

Her kənddə,
Her şəhərdə,
Her daxmada,
Her evdə,
Əsəblərdə,
Sinirdə
Gedirdi müharibə.
Beyinlərdə,
Ürəkdə?
Düşüncədə,
Fikirdə,
Gedirdi müharibə.
Müharibə edirdi
Oksanayla qarı da.
Onların düşüncələri,
Onların amalları da!
Yarı yolda qaldı qarı.
Oksana zəfər çaldı, nəhayət.
Ruvinin do üreyində,
Beynində müharibə gedirdi.
Üz-üzə dayanmışdı
Daxilində iki hiss!
Vicdan ve şəhvət.
Oksana gözəl qızdı
Qaş qara, gözlər qonur.
Bədən ağappaq...
Cavan oğlan...
Cavan qız...
Tək otaq...
Neyləsin Ruvin?
Şəhvət ac canavar kimi
Diş qıcırdırdı.
Vicdan döz deyirdi.
Şəhvət bir söz,
Vicdan bir söz deyirdi.
Bu sözlərin hamısı
Ruvinin üreyindən gəlirdi.
Ele bil ki, bir deyil,

İki idi üreyi.
Hərənin öz əmri,
Hərənin öz istəyi.
Hansını eşitsin
Onların Ruvin?
Bitib qurtarmır
Saatları,
Əzabları tək
Belə gecələrin.
Yumur gözlerini Ruvin
Yata bilməyir.
Çevrilir o yana,
Çevrilir bu yana,
Yata bilməyir.
Durur, oturur,
Bayırı çıxır,
Siqaret çəkir –
Yata bilməyir.
Rahat buraxmir
Onu
Bu xəbis fikir,
Yata bilməyir.
Vuruşur hissələr,
Burada da alicənəblıq,
Vicdan qazanır zəfər.
Səhərə yaxın yatır Ruvin də,
Alman qarısının
Rahat evində...
Günlər, həftələr keçir.
İtir onlarçın
Günlerin sırası da.
Yavaş-yavaş sağalır,
Oksanının yarası da.
Qarı oğul kimi,
Qız kimi baxır onlara.
Gündüzlər zirzəmiyə
Girib orda qalırlar,
Gecələr bayırı çıxırlar,
Göyə də baxırlar,

Ulduzlara da baxırlar.
Günlər, həftələr keçir,
Yeknəsəqlik can sıxır,
Onlar yenə dözürərlər.
Bir gün gəlir, nehayət
Onlar bu cür həyatın
Özündən də bezirlər.

O k s a n a
Nə qədər çəkəcək bu?

R u v i n
Allah bilir nə qədər!..

O k s a n a
Bu özü də insançın
Əsirlik deyil meyər?
Deyən qaçmaqda bizim
Olmadı köməyimiz.
Məgər əsir qalmaqçın
Əsirlikdən qaçdıq biz?

R u v i n
Əlimizdən nə gələr?
Hər halda düşərgədən
Bura yaxşırıdır yüz yol.
Naşükürlük eləmə,
Oksana Allahla ol.
Axır bir çıkış yolu
Tapılar yəqin!

O k s a n a
Ruvin, ay Ruvin,
Gəl gedək!

R u v i n
Hara?

O k s a n a
Şərqə təref –
Bizimkilərin yanına.

Deyirlər burdan az var
Oder çayına.

R u v i n
Sizinkilər Oderə
Çatıblar meyər?

O k s a n a
Biz ora çatanadək
Onlar da yəqin gələr.
Eşitmediñmi dünən
Nə danışırı qan.
Bizimkilər yamanca
Qovurlar almanları.

R u v i n
Yaman da danışırsan,
Boş-boş söhbət açmışıq...
Məger gülələnməkçin
Əsirlikdən qaçmışıq?

O k s a n a
Gecələr yol gedərik,
Gündüzlər gizlənərik,
Bütün eziyyotlərə,
Əzablara dözərik.

R u v i n
Oksana dediklərin
Şirin xəyaldır ancaq.

O k s a n a
Nə vaxtadək qəlbimiz
Əsirlikdə qalacaq?

M ü e l l i f
Oksana ilə Ruvin
Hardan bileydilər ki,
Artıq Oder çayını
Keçiblər bizimkilər.
Geriyə çəkiliblər

Faşistlər şəhər-şəhəp.
Artıq Berlində gedir
Küçə vuruşmaları...
Bir neçə gündən sonra
Dedi onlara qarı:

Q a r i

Almaniya təslim olur
Ruslar Berlindədir...
Kimdən eşitmək ołar
İndi sözün düzünü.
Deyirlər ki, führer də
Öldürübür özünü.
Deyirlər bugün, sabah
Qurtanır dava artıq.
Görmüsüz, neçə gündür
Biz də bombalanmiriq...

M ü ə l l i f

Ruvin baxdı Oksanaya,
Oksana da Ruvinə...
Yenə gözler dikildi
Bir-birine.
Əsirlikdə olduğutək,
Yenə danışdı
Ürəkli ürək,
Bu dəfə sevinərek...
Oksananın gözləri dedi:
— Artıq vaxtdır,
Düşək yola.
Ruvinin gözləri verdi cavab:
— Uğurlar ola!

Q a r i

Başınıza bir bəla
Açmaz əsirliyiniz?
Yollar, izler hələ də
Soldatlarla doludur.

Belə vaxtda qaçqınçın
Yol getmək qorxuludur.
Bir neçə gün də qalın.
Sakitlik olsun bir az,
Belə vaxtda sizinçin
Yola çıxmaq yaramaz.

O k s a n a

Bizimkiler buradan
Məgər çox uzaqdılar?

Q a r i

Bizim kənddən Berlində
Ay qızım, xeyli yol var.

R u v i n

Bu qədər gözləmişik
Gel, bir az da gözləyək.
İndi gərək daha çox ehtiyatla iş görək.

O k s a n a

Yoxsa qorxunsan, Ruvin?

R u v i n

Qorxmaq niyə?.. Oksana,
Sən özün faşistlərin
Min cür vəhşiliyini
Görməmisənmi məgər?
Bizi yolda tutsalar
Orda gülleləyərlər.

Q a r i

Ruvin düz deyir, qızım,
Bir az da gözləyin siz.

O k s a n a

Gözleməkdən, ay ana,
Kor oldu gözlərimiz.

Q a r i

Nə etmək olar, bala,
Deyirlər ki, hər işdə
Yaxşı şeydir ehtiyat...
Bir kənd içində çıxım
Qayıdırıam bu saat...

M ü ə l l i f

Yarım saatdan sonra
Qayıdırıib geldi qarı.
Yanağına axırdı
Sel kimi göz yaşları
Elə bil onu indi
Boğacaqdı hiçqırıq.
Silərek göz yaşını
Danışdı qırıq-qırıq.

Q a r i

Almaniya bu səhər...
Təslim... olmuşdur artıq...
Gözünüz olsun aydın!

O k s a n a

Bəs niyə ağlayırdın?

Q a r i

Məğlub olmuş bir xalqın
Ağlamazmı qarısı?
Bir vaxt vardı, bizimdi
Yer üzünüñ yarısı...
Müzəffər bir ordutək
Tanındırdı ordumuz.
Bitdi, qurtardı hər şey
Məğlub oldu xalqımız,
Məğlub oldu yurdumuz.
Belə danıldığımçın
Qınamayın məni siz.
Bir alman qarısının
Belə gündə qəlbini

Çətin başa düşərsiz.

Bir gözümde sevinc var,
O birisində – kədər.
Mənim üçün həm acı,
Həm şirindir bu xəbər.
Bir alman kimi buna
Qəlbən acıyıram mən.
Bir insan kimi ancaq
Sevinirəm ürəkdən...
Mənə fikir verməyin,
İşinizdə olun siz,
Daha təhlükə yoxdur,
Çıxıb gedə bilərsiz...

O k s a n a

Yox, yox dayan, ana can,
Deyəsən bu vaxtacan
Bir çox şeylər hele
Səninçin deyil aydın.
Men çox demirəm, elə
Onca gün yerimizdə,
Əsirlikdə olsaydım
Belə danışmadın sen.

Q a r i

İndicə dedim ki, mən
Qınamayın məni siz,
Mənim qəlbimdəkini
Anlaya bilməzsınız.
Düzdür əsir olmuşan,
Oğlun ölməyib ancaq.
Hər şey keçib gədəcək,
Amma mənim qəlbimdə
Oğul dağı qalacaq.

O k s a n a

Mənim ürəyimdəsə
Ata-ana dağıyla,

Iki bacı dağı var.
Onların dördünü də
Faşistlər bir saatda
Dara çekib asdilar.

Q a r i

Men ki, faşist deyiləm,
Nə də faşistdi balam.
Davaya nifret edən
Sadəcə bir almanam.

O k s a n a

Almanlardan ötrü də
Davanın qurtarması
Bayrama dönsün gərək.

Q a r i

Bununçun da, ay qızım,
Ürək isteyir, ürək...
Sən elə bilirsən ki,
Men sevinmirəm məgər.
Bayaq dedim ki, sənə
Mənim üçün həm acı,
Həm şirindir bu xəbər.

O k s a n a

Əsil almandan ötrü
Gərək verdiyin xəbər
Bayram olsun, ana can.
Xalq deyil məglub olan,
Faşizmdir, zülümdür.
Qəlebə çalan heyat,
Məglub olan – ölümdür.
Yer üzü azad olur
Hitlerin vəhşətindən.
Almanların özü də
Qurtaracaq bugündən
Faşist əsarətindən.

Q a r i
Bu da düzdür... nə isə,
Daha vaxtdır, tərpənin.
Yubanmaq olmaz artıq.

R u v i n

Oğul kimi, qız kimi
Biz səndən ayrılırıq.

O k s a n a

Çekdiyin zəhmət üçün
Minnədariq biz sənə

Q a r i

Keçib gedər, çatan kimi
Bir məktub yazın mənə.

M ü e l l i f

Onlar qarıyla görüşdülər,
Öpüşdülər.
Öpdülər qarının o üzündən,
Öpdülər qarının bu üzündən,
Öpdülər qarının
Yaşı qurumamış gözündən.
Evdən çıxdılar,
Gördülər ki, yollarda
Nə qoşun var,
Nə keşikçi var.
Şərqə tərəf getdilər onlar.
Şəhərlərdən keçdilər,
Kendərlərdən keçdilər.
Kəsmədi yollarını
Nə güllə səsi,
Nə top gurultusu artıq.
Hər yerde sevinc vardi,
Hər tərəfdə bir şadlıq.
Küçələrə, yollara
Gülüş səsi dolmuşdu.
Qəlebənin ilk günү,
Sühün ilk günү,

Həm üçün sevincli,
Şad bir bayram olmuşdu.
Birdən qarmon səsi,
Vətən nəğməsi
Eşitdi Oksana.
Yüyürdü səso sarı,
Dolaşdı ayaqları
Yixıldı, durdu.
Yenə yüyürdü.
Bir soldatın boynuna
Sarıldı Oksana.
– Ah, sizsiniz! – deyib
Ağladı uğuna-uğuna.
Qarışdı bir-birinə
Sevinclə kədər.
Tez dövroya aldı
Onları döyüşçüler.
Bir azdan hamı bildi
Oksananın, Ruvinin
Başına gələnləri.
Hayıfsılandılar niyə
Qurtara bilmədilər
Düşərgə meftilleri arxasında
Sorğusuz-sualsız ölenleri.
Xeyir-dua verdilər
Əsirlikdə yaranmış,
Lakin əsir olmamış
Bu ülvə məhəbbətə.
Əhsən söylədi hamı
Bu eşqə, cəsarətə.
Zarafatla birisi
Belə dedi onlara:
– Belkə toyunuzu da
Burda eləyek sizin.

O k s a n a
Bunun üçün narahat
Olma, mənim əzizim,

Hələ toydan da vacib
İşlərimiz var bizim.

S o l d a t
Daha nə iş, ay canım,
Nə qodər dava vardı...

O k s a n a
Komendantın yanına
Aparsaydınız bizi
Daha yaxşı olardı...

M ü e l l i f
Komendantın yanına
Aparıclar onları
Döyüşçülər.
Oksana ilə Ruvin
Orda da damışdilar
Başlarına nə gəlib
Birər-birər.
Komendant zəng elədi,
Öyrəndi nə vaxt gedir
Əziz diyara qatar.
Bir neçə gündən sonra
Oksanayla Ruvini
Döyüşçülər vağzaldan
Gəlib yola saldılar.

* * *

İyirmi ildən artıq
Bir vaxt keçib o gündən.
Xəbər tutmaq istəseniz
Oksanadan Ruvindən,
Volojskiyə gedin,
İndi orda yaşayır
Oksana ilə Ruvin.
İndi onların gültek
On uşaqları vardır;

Beşi qız, beşi oğlan.
 Tez-tez məktub alıram
 Mən yene də onlardan.
 Oksana üç-dörd il olar
 Ali təhsil alıbdır;
 İndi mühəndisdir o.
 Ruvinsə bir böyük
 Tikintidə işləyir,
 Səhe rəisidir o.
 Yenə əvvəlki kimi
 Bir baxışdan anlayır
 Gözler gözləri,
 Ürek ürəyi.
 Axi ilk gündən
 Gözler öyrədib,
 Ürek öyrədib,
 "Sevdim" deməyi.
 Tanuş olmağa
 Olsa meyliniz,
 Yaxın gelin siz.
 Gözler, ürəklər
 Əməl hər zaman,
 Qarşılardan sizi
 Güllər, mehriban...

MÜNDƏRİCAT

Setirlərde döyünen ürək	4
-------------------------------	---

ƏBƏDİ SEVGİ

Azərbaycan torpağı	10
Ey gözəl vətən	10
Azərbaycan	11
Bahar	12
Fəzaya insan uçdu	14
Əbədi sevgi	14
Həyat dərməm	15

CƏBHƏ ŞEİRLƏRİ

Qaranquş	18
Özüdür	19
Vur, qardaşım, vur, azadlıq eşqine!	19
Ana torpaq	20
Möhkəm saxla sevgilim	21
Şəkil haqqında mahni	22
Taqanroq	22
Dnepr	23
Bir varaq kağız	25
Torpaq qazma	26
Döyüşçünün ölümü	27
Mən niyə donmadım	27
Hücumdan sonra	28
Ney səsi	28
İgid oğlan	29
Kimin qanıdır o qan?!	30
Uşaq bağçası	33

KEÇİLƏN GÜNLƏRƏ BAXIRAM BU GÜN

Xatirələr	36
Mingəçevir lövhələri	37
Təzə şəhər	42
Gençlik küçəsi	43
Yeni məcra	44
Mingəçevirdə	44
Möhtəşəm bır yolun yolcusuyuq biz	46

Kendimiz	46
Çoban	47
Çay kənarında	48
Yaylaq	48

MÜXTƏLİF MİSRALAR

Qanlı yara	50
Bos qalmış beşik	51
Körpə dustaq	53
Gözəldir	54
Anama	55
Sənin vurğununam bahar, ay bahar!	55
Puşkine	56
Güneşli Aşqabad	57
Firuze	57
Ocaqçılar	58
Hökmdarın emri	58
Elə xoşbəxtəm ki	60
Başqa adam	61
Yaltaq	61
“Bəxtəfər” balıq	62
Aci dil	62

LƏPƏLƏR

Mən baharı sevirmə	63
İstək	63
İthaf	64
Aynılıq	64
Həqiqət	64
“Çiçək”	65
Bağ, xəzən və mən	65
Ömür	65
Məsəl	66
Çetin dil	66
Belkə duya bilesən	66
Sünbüll	66
Ürəyimdəson	67
Vüqar	68
Balıqçı qız	68
Qiş günəşi və son	69

Deme	69
Qoşa vuracaqdır ürəklerimiz	69
Bağçadan keçmişən	70
Yaxın və uzaq	70
Uzaqda olan bir dost üçün	71
Niye?	72
Çayda körpü olar ürək	72
Ayna	72
Sual	73
İlk mehbəbbət	73
Bu ürək də sənindir	73
Niye sevdim mən səni	74
Deniz	75
Dənizə alqış	75
Sahilde	76
Ləpelər	77
Oxşarlığın var	77
Qayalar	78
İlk baharın nefəsi	78
Subaylar mahnısı	79
O zaman ki,	80
“Qırx beş yaşımlı...”	81
Mənim güctüm	81
“Ürəyimde ağrı var...”	82
Yüz min şeir yazardım	82
“Demişdin yaz gölsin...”	82
Lay lay	83
Şair dostuma	84
Söz olmasayı	85
Qürur və peşimançılıq	86
Soruşanda səndən	86
Duymadım	86
Ləpələr piçildəşir	87
Laylay səsləri	87
Ulduzlar	88
“Ya payız özü qızdır?!...”	88
“Biz öyrətdik illəri saymağı...”	88
Xirosima	89
“Ellərə bağlıq ürəyimizi...”	89
Balıq	90

Xəzər	90
Sevmek həsrəti	90
Yenə o	91
Bu da bir şeir daha keçən xatirelərdən	91
Qocalır	92
“Dünya qatar odası...”	92
Dalğa	92
Qelbin arzusu	93
“Gözlerinin içində...”	93
Sevinc	93
“Mızrabım tardan ayrı...”	94
Kaş olməzlək deyilən bir ölümle ölsəydim	94
Nazim	95

Sənin şerin	96
Sülh arzusu	96
Sevgi mahnisi	96
“Kəndimizin yolu daşdan...”	97
Çağırılmış bayatı	97
Payız nəğması	98
Balkan dağları	99
Demoqoq	100
“Gecə-gündüz...”	100
Dəniz şeirlərindən	100
Həya	101
Sərhəddə düşüncələr	101

NƏĞMƏLƏR

Xatire mahnisi	102
Neylərəm unutsan	102
Gəl-gel	103
Bakı axşamları	103
Görüş	104
Mahnı	104
Ağacda leylik	105
Yar incidi	105
Sevgilim	106
Sevki mahnisi	106

Dostluq nəğması	108
Bakı nəğməsi	108
Zibeydə	109
Təkce seni sevmişəm	109
Gelmədin	110

POEMALAR

Samur dastarı	111
Bacı	116
Dalğalar arasında	124
Polad	143
Gözlər, ürekler, emeller...	186

Buraxılışa məsul: *Əziz Gülaliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Alianna Duxanina*
Korrektor: *Elmira Teymurova*

Yığılmağa verilmişdir 21.08.2004. Çapa imzalanmışdır 25.01.2005.
Formatı 60x90 1/16. Fiziki çap vərəqi 14. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 14.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.